

# QARA QARAYEV

tələbələrinin  
xatirəsində

Azərbaycan Respublikasının Mədəniyyət  
və Turizm Nazirliyi

Azərbaycan  
Bəstəkarlar İttifaqı



Qara Qarayev  
tələbələrinin  
xatirəsində

Bakı  
2009


258379

M.F.Axundov adında  
Azərbaycan Milli  
Kitabxanası

Qara Qarayev bizə  
bədii dəyərinə görə  
valehedici irs qoyub  
getmişdir.

Heydər Əliyev

# QARA QARAYEV



tələbələrinin  
xatirəsində



Çox hikmət öyrəndi, çox bilik aldı,  
Ustad deyən doğru yolla ucaldı.

**Nizami Gəncəvi**



**QARA QARAYEVİN ANADAN OLMASININ 90 İLLİK  
YÜBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA  
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN**

**SƏRƏNCAMI**

2008-ci ilin fevral ayında dahi Azərbaycan bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureati, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 90 il tamam olur.

Qara Qarayevin yaradıcılığı Azərbaycan musiqi sanəti tarixinin parlaq səhifelerini təşkil edir. Klassik və müasir musiqinin uğurlu sintezini yaradaraq mədəniyyətimizin inkişafına deyərlı töhfələr vermiş bəstəkarın müxtəlif janrlı əsərləri XX əsr dünya musiqi mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Zəmanəmizin görkəmli şənəkarının fəlsəfi məna və ümumbaşarı duyuları və zənginliyi ilə səciyyələnən böyük irsi müəllifinə dünya səhərli gətirməkə yanaşı, Azərbaycan professional musiqisinin beynəlxalq aləmdə tanınmasında xüsusi əhəmiyyət kəsb etmişdir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsnə xidmətləri olmuş Qara Qarayevin 90 illik yubileyinin layiqinə keçirilməsinə təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Qara Qarayevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlanıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetini bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

**İLHAM ƏLİYEV,  
Azərbaycan Respublikasının Prezidenti**

Bakı şəhəri,  
19 dekabr 2007-ci il

## QARA QARAYEV



*Qara Qarayev - tələbələrinin xatırəsində. Esse, oçerk, portret cizgiləri  
və foto sənədlər toplusu. Bakı, "Şərq-Qərb", 2009, 224 s.*

*Kitab-fotoalboma daxil olan xatırələr bəstəkar-pedagoqun çoxnəsilli tələbələrinə  
məxsusdur. Bu xatırələrin fonunda bəstəkarın müxtəlif yaradıcılıq dövrlərinə aid yadda  
qalan anları çoxsaylı foto-şəkillərlə təmsil olunur. Kitabda Qara Qarayevin yaradıcılıq  
fəaliyyətinin bütün sahələri xronoloji ardıcıllıqla işıqlandırılmışdır.*

*Kitab peşəkar musiqiçi mütəxəssislərinə, musiqi elmi tədqiqatçılarına  
və ümumən musiqisəvr insanlara ünvanlanır.*

ISBN 978-9952-34-245-1

© Nərqiz Şəfiyeva, 2009  
© Azərbaycan Respublikasının  
Mədəniyyət və Turizm Nazirliyi

19.12.1982

Kitabın ərsəyə gəlməsinə verdikləri xüsusi dəstəyə görə Heydər Əliyev Fonduun Prezidenti, UNESCO və İSESOCO-nun xəşmərəmli safi Mehriban xanum Əliyevaya, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Bəstəkarlar İttifaqının sadri Firəngiz xanum Əlizadəyə, Xalq artisti, rejissor Oqtay Mirqasimova, Dövlət Film Fonduun direktoru Cəmil Quliyeva və "Musiqi dünyası" web redaksiyasına dərin təşəkkürümüzü bildiririk.

Təqdim edilən kitabın mündəricəsini dahi bəstəkar, alim, ictimai xadim Qara Qarayevin 40 ilə yaxın pedoqoji fəaliyyəti ilə bağlı onun müxtalif dövrlərdə sırfını bitirmiş teləbələrinin xatirələri təşkil edir.

Çoxnəsillili teləbə bəstəkarların xatirələri sırasında Qarayev "kərkəs"ində formallaşaraq boy-a-başa çatmış, onun ənənələrini davam etdirən, artıq Azərbaycan və onun hüdudlarından kənarda məşhur olan ustadlar az deyil. Bununla bərabər, kitabda əksər teləbə-bəstəkarların ürkək sözlərində Qarayevin müəllim şəxsiyyətinə xas olan bənzərsiz insanı portretinin cizgiləri, onun sənət sirlərinə yiyəlanması üçün pedoqoji metodları və unudulmaz müəllimlə bağlı olan hər hansı kiçik bir hadisə olduqca səmimi hissələrlə izah olunmuşdur.

Qeyd etmək vacibdir ki, yazılış prosesi genişlənarək bəstəkarın qeyri-adı mənəti ömrünün yaddaşalan anları, zəngin yaradıcılıq yolunun təkamülü fonunda əldə eddiyi yüksək nailiyyətlər, çox saylı fotosuñadılarda əks olunmuşdur.

Qara Qarayevin milli və dünya musiqi sənəti və sənətkarları haqqda fikir-düşüncələri, homçının böyük ustada ünvanlanan dünya korifey musiqiçilərinin dəyərli fikir və röyləri kitabın səhifələrində özüñə yer tapmışdır.

Kitabda ulu öndarıımız Heydər Əliyevin, musiqisi ilə Azərbaycanda və dünyada şöhrət tapmış böyük bəstəkar Qara Qarayev haqqındaki fikirlərinə xüsusi səhifə ayrılmışdır.

Nərgiz Şəfiyeva,  
tərtibçi-redaktor,  
bəstəkar-musiqişunas.

## Firəngiz Əlizadə



Xalq artisti,  
"Süh namına incəsənat xadimi",  
"Şöhrət" ordenli,  
Azərbaycan Bəstəkarlar  
İttifaqının sadri, professor.  
Təhsil illeri: 1968-72.

## Ustad, davamçını yetişdir!

... Müəllimlik - bu çox çatın, böyük fadkarlıq istəyen ve hətta "öz-özünə məhrum etmək" bacarığıdır. Belə ki, özün üçün qoruyub saxladığının çoxunu layqaqlı şagirdində ölürrüsən. Çünkü sinifda "xəsislik" mümkün olan şey deyil. Bu xeyirxahlığın nəticəsi, sonralar sənin yetirmələrinin uğurları ilə yetərinə ödənilir.

**Qara Qarayev**

Azərbaycanda dahi Üzeyir bəy tərəfindən təməli qoyulan milli bəstəkarlıq məktəbinin inkişafını təkmül nöqtəsinə çatdırı qüdretli bəstəkar, pedagoq, ictimai xadim, akademik Qara Qarayev ömrünün 30 ilini müəllimlik fəaliyyətinə həsr etmişdir. O, 1946-ci idə P.I.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirəndən sonra Azərbaycan Dövlət Konservatoriyasının rektoru və çox keçmədən Azərbaycan Bəstəkarlar İttifaqının sadri seçilmiş və ömrünün son gününədək bu vəzifədə çalışmışdır.

Müasir dönyamızın bir çox guşələrində böyük ustadin öz əsərləri ilə bərabər, onun xaricdə işləyən teləbə məzunlarının da musiqisi səslərin və geniş yayılmışları. Onun yetirmələrindən bir çoxu SSRİ-nin və Azərbacanın xalq artisti, Əməkdar incəsənat xadimidir, "İstiqal" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur - R.Hacıyev, H.Xanməmmədov,

A.Malikov, X.Mirzəzade, V.Adiqözəlov, O.Zülfüqarov, T.Bakixanov, P.Bülbüloğlu, M.Mirzəyev, M.Quliyev, F.Qarayev, L.Vaynşteyn - uzaq və yaxın xarici ölkələrdən - N.Osmanov və S.Eminov (Bolqarıstan), V.Şainski və L.Qureviç (Rusiya); R.Allahyarov (Türkmənistan), Kujamayarov (Kazaxstan) və başqları.

Qara Qarayevi müəllimlik fəaliyyətindən kənar təsəvvür etmək çətindir. O, tələbələrinə ayırdığı vaxt şəxsi yaradıcılığına, yeni musiqimizə yenilik gətirən cəoxşaxlı əsərlərin yaranmasına sərf edə bildi. Lakin gənclərə münasibətdə olmaq Qara müəllimin xeyirxah ürəyinin tələbəlindən və eyni zamanda, doğma musiqi sənətinə məhəbbətindən irali galirdi: işinin en gərgin anlarında da Qara müəllim tələbələri ilə məşğul olmuş, onları diqqətsiz və qayğısız qoymamışdır. Bununla belə, daimi vaxt çatmamalığı bəstəkarı ömrü boyu müşayiət etmiş və yeni ideyalarını hayatı keçirməye mane olmuşdur.

Araskasılmaz yaradıcılıq prosesində Qara Qarayev ətrafında sənki yüksək cəreyanlı, özünəməxsus aura sahəsini yaratmışdı. Burada manevi və estetik prinsiplərin təmizliyi, paklığı onun əsas meyarlarından biri idi. Qarayev deyirdi: "Şagirdlər bizim en ciddi həkimlərimizdir" və özünün fəaliyyətində da söz ilə emalının vəhdətinin bizi tələbələr həməşə müşahidə etmişik. O deyirdi: "Əgər müəllim dərsdə bir fikir söyləyib, hayatda isə başqa cür hərəkat edərsə, bu, müəllimin manevi məğlubiyyətidir".

Qarayev sinifində oxumaq xoşbəxtliyini har bir bəstəkar-tələbə öz anlamından keçirirdi. O, hər bir tələbəyə fərdi yanaşaraq, onun özünəməxsus istedad və bacarığını düzgün yönəldib inkişaf etdirirdi. Dərsləri bir-birinə bənzəməyən müəllimimizin punktuallığı və daqiqiliyi bizi həməşə örnək olubdur. O, sinif daxil olanda hər bir tələbənin ahalınlı soruşur, işin gedisi haqqında məlumat alardı. Bəzən da Qara müəllim dərsə başlamazdan əvvəl, onu hayacanlandırmıb, vəcde getirən Heminqueyin hekayəsi, ya Berionun yeni əsəri və ya da Kabuki teatrı, ya da nüva fizikası sahəsində onu heyərət gətirən bir kaşf danişa bildi. Q.Qarayevin emosional obrazlı ifadəsi kamıl, fikir etibarla casarlı olduğundan hər hansı bir hadisəyə o dəqiqə reaksiya vermək qabiliyyəti çox güclü idi.

İnsan zakasının aparıcı gücünə inanan Qara Qarayev, hər bir mülahizəsinə öz dərin intellekti süzgaciñindən keçirirdi. Bədəye sənət aləmindən baş verən hadisələrin qiymətləndirilməsində Qara müəllim səthiliyə və ya laqeydiyin hər hansi formasına yad münasibət baslayırdı. Müdrik və bəsirətli geniş dünyagörüşüne malik olan bu böyük insan gənclərin XX asırın yeni pozitiv təməyüllərinə olan təbii maraqlarının qarşısını almadan, əksinə, onları həvəsləndirməyə çalışırdı. Keçmişə "qoruyucu" mənövədə dayanan musiqicilərdən fəqli o, şagirdlərə müasir musiqinin geniş və cəoxşaxlı dünyasını açırdı. Qara Qarayev göstərilən yeni əsərin bəstəkar "diąqnozunu" qoymaqda, onun müsbət-mənfi taraflarını daqiqliklə müəyyənəldirdirməkde fəvqələdə istedadada malik sənətkar idi. Qara müəllimin insanlara qarşı münasibətində demokratik sərbəstlilik mövcudluğu ona xas olan cəhətlərdən biri idi. Müəllimimizə yanaşan insan, ərkək öz dərdini söyləyib, qiyamətli məsləhətlər ala-

bildi. Lakin on çox zəhləsi gedən şey, yersiz tərif və gurultulu dəbdəbə idi. Hər hər səxtəkərlik - istor musiqidə, axlaqda, sözde, ümumiyyətlə, nəda olursa-olsun, onda mənfi reaksiya doğurur və gələcəkdə yaxşı münasibət üçün heç bir ümidi yeri qoymurdu. Ancaq şagirdin uğurlu əsəri Qara müəllimlə yera-göya siğmaya sevinc hissi oyadırdı. Bəla haldə xoşbəxt müəllifin qarşısında geniş imkanlar açılır, ikiqat güclənarak müəlliminim ümidiñindən doğrultmaq arzusu ilə öz üzündə işləyirdi.

Qeyd edim ki, müəllimin ümidiñindən doğrultmaq gerçəklilik çatınlaşdırıcı, zirvə getdikcə daha da yüksəldirdi...

Qarayevin müəsir musiqi haqqında mühəzaişələri, konservatoriyasın tələba gəncələrini, professor-müəllim heyatının və, ümumən, musiqi ictimaiyyətinin marağına səbəb olan bir hadisə idi. Mühəzaişələrin polemik və parlaq publisistik mahiyyəti XX əsr musiqisinin yenilikləri baxımından dinləyicilər cəlb edir, heyrətləndirirdi. Bu isə tabii idi, çünki xəyal-pərvərlikdən kənar olan, öz sözünü, öz məntiqini diqət edən Qarayev real vəriliqlər mübahisəyə girisirdi. Bununla alaçədər bir haşiye çıxməq istərdim.

1976-ci ildə dünya musiqisinin klassiki Coakino Rossininin yubileyi ilə alaçədər Pezaro şəhərində (Rossininin vətəni) beynəlxalq simpozium keçirildi. Sovet musiqicilərinin nümunəyəndən həyatına SSRİ Bəstəkarlar İttifaqının sədri, mərhum Tixon Xrennikov rəhbərlik edirdi, A.Petrov, Q.Kanceli, C.Kaxidzeli, A.Korikalova və başqaları bu qrupa daxil idilər.

Pezaro simpoziumuna adı öz vətanından çox uzaqlarda tanınan və xaricdə nüfuzlu avtoritetə malik olan böyük bəstəkar, professor

Qara Qarayev xüsusi dəvətə gəlməmişdi. O, SSRİ-də gənc bəstəkarların təhsil və tərbiyə məsələlərinin vəziyyəti mövzusunda mühəzaiş ilə çıxış etməli idi. Qara müəllim etimad göstərərək öz çıxışının musiqi müşayiətini mənə havala etdi. Qeyd etməliyəm ki, hələ Bakıda müəsir musiqiye həsr olunmuş festivalarda xarici və avanqard bəstəkarların - A.Sönbər, A.Berq, A.Vebern, C.Keyç, C.Kramb, O.Messian, A.Şnitke, S.Qubaydulina, M.Quliyev, F.Qarayev, O.Felzer, A.Dadaşov və başqalarının əsərləri menin tərəfindən ifa olmuşdu.

Qara Qarayevin beynəlxalq dinləyicilərin böyük marağına səbəb olan məruzəsi və manım A.Berqə həsr edilmiş I sayılı sonatın hərəarəti alıqlarla qarşılandı. Bizim çıxışımız gözənləndiməndə zəngin informasiya mənbəyinə çevrilərək, iştirakçılar arasında coşqun polemik ahval-ruhiyyə yaradı.

Ertesi gün İtaliya qəzetləri, xüsusən "Expresso" qəzetli "Azerbaijan dodekafoniyası" və Q.Qarayevin maruzəsi haqqında məqəllə darc etmişdir. N.Korikalova "Leningradskaya pravda" qəzetinin sahifələrində yazıdır: "Professor Qara Qarayevin simpozium iştirakçılarının canlı marağına səbəb iti məzmunu çıxışından sonra, onun Bakıda galmış istedadlı tələbə yəni yazdıığı rəngarəng və qeyri-adi, A.Berqə həsr olunmuş sonatını Rossini musiqisinin parlaqlığı ilə ifa etdi."

X simpoziumun açılmasını dünya musiqi aləmində tanınmış musiqişunas professor A.Pestalotsi elan etdi.

Bakı mühazirələrinə bir daha qayıdaraq, əlavə etmək istərdim ki, Qarayev öz mühazirələrini maraqlı müsahibə - dialog şəklində qururdu. "Mühazirə" qonaqları, mili incəsanat və elm xadimləri, görkəmlə simalar Azad Mirzəcanzadə, Vaqif Mustafazadə, Oqtay Mirqasimov, Toğrul Narimanbayov və başqları qeyri-ordinal fikirlər söyleyərək, yeni modeller təklif edir, canlı söhbət - disput və konserti birləşdirən heyratımız dərs prosesinin yaranışını issa biz, tələbələr müşahidə edirdik. Qarayevin daxili demokratikliyinin təzahürü olan mühazirələr mənim üçün birmənali şəkilde mənəvi örnek olaraq heç zaman yaddaşından silinməyəcək. Bununla əlaqədər, Azərbaycan Bastakarlar İttifaqının 1979-cu ilə keçirilən V qurultayının bəzi anları yadına düşür.

Mən, müasir avantgارد müsiqisinin vəziyyəti haqqında məruzə etmək və bu məsələni geniş müzakirəyə çıxarmaq qərarına gəldim. Yeni müasir müsiqinin təhlিলində fəaliyyətimi yüksək qiymətləndirən Qara Qarayev bu təşəbbüsümüz ürəkdən dəstəklədi. Məhz onun təklifi ilə mənim, Azərbaycan Bastakarlar İttifaqının katibi vəzifəsinə namizədiyim irəli süründü.

Qara mülliimin obraklı deyişləri, daşıq və hazırlıvət atmacaları, iti aforizimləri, müdrik misalları indiya qədər onun tələbələri tərəfindən hörmət və məhabbatlı mühafizə olunur. Büyük ustad Qara Qarayevin dahiyanə musiqisində tərənnüm olunan məhabbat, fadakarlıq, insaniyyət öz xalqına, onun gələcəyinə başx əldiyi olmaz abidədir. 2008-ci ildə Qara Qarayevin 90 illiyi ilə əlaqədar əziz mülliimimizin unudulmaz xatırasına ehtiram olaməti kimi Azərbaycan Bastakarlar İttifaqı, bəstəkar-musiqişunas Nərgiz xanım Şəfiyevanın təşəbbüsuna əqsərlər, xüsusi bir xatırələr kitabının çapına hazırlanmasına dəstək verdi.

Məlumdur ki, Qara Qarayev 30 ildən artıq bir dövrda pedaqoji fəaliyyətilə məşğul olmuş, bütöv bir məktəb yaratmışdır. Müxtəlif illərdə onun bəstəkarlıq sinifində hazırda Azərbaycanın müsiqi məkanlığında və onun hüdüdlerindən uzaxlarda öz sözünü deməya qadir olan görkəmlə bəstəkarlar təhsil almış, yaradıcı şəxs kimi kamilləşmişlər. Təqdim olunan kitaba Q.Qarayevin tələbəsi olmuş eksar bəstəkarların xatırələri toplanmışdır. Bu xatırələr təhsil illərinə görə xronoloji qaydada düzülərək, mərhələlərə verilmişdir. Zənnimcə çox qiymətlə memuar-sənədlər toplusu olan bu kitab, Qarayev - pedaqoğun doğğun portretini gələcək nəsillərə çatdırmaq vəzifəsini layiqinca yerinə yetirəcəkdir.

Anar



Xalq yazıçısı,  
"Şöhrət" və "İstiqlal" ordenli,  
Yazıçılar Birliyinin sədri.

## Qara Qarayevin işığı

**Y**Yaşasayıdı indi 90 yaşı olardı. İyirmi beş il bundan qabaq onu itirdik. Amma böyük sənətinin və təkrarsız şəxsiyyətinin işi hələ də gəlməkdədir. Bu, sənmüş uzaq ulduzlardan sözülen işq deyil, bu işq keçmişdən yox, gələcəkdən gelir. Sənət tariximizdə Qara Qarayev galacəyin elçisi, sabahın safiri idi. Büyük bəstəkarımızla bir neçə dəfə görüşmək, səfərdə olmaq, atraflı söhbətlər etmək sədədət məna da nasib olub. Qarayevin bütün varlığı işq saçırı. Zahirli görünüşü belə işqli idi, eynəyinin qalın şüşələrinin ardında anı, idlirim kimi çaxan parılıt, bir qədər ironik, bir qədər təaccüb dolu, amma həmişə isti, məhrübən baxıslar... Ciddi, düşüncələrə qərq olmuş sıfıritin bərdən-birə xos bir təbəssümə açılması müsahibini diqqatla, maraqla, xeyirxah bir həvəsə dinləmək bacarığı. Bütün bunlardan müdrikliyin, həssaslığın, həqiqi ziyaliliğin işqi gelirdi. Qara Qarayevin surəti mənim nəzarimdə bir çox çalarдан, o cümlədən ilk baxışda çok adı, xırda, əhəmiyyətsiz görünə biləcək çalarlardan yaranır: özəlliklə, onun bir xüsusiyyətini həmişə xatırlayıram - daruni və həqiqi nazakatını.

Moskva Konservatoriyasında Qarayevin 50 illiyinə həsr olunmuş təntənəli gecə düşür yadına. Salon artıq dolub, Qarayev içəri girir və heç kəsin diqqətini çəkmədən üçüncü, ya gördünç siradakı yerinə keçmək istəyir. Mən də həmin sırada oturmuşum. Sağında yaşlı ər-arvad eyləşib, moskvalıdlırlar. Qarayevi üzdən tanımlırlar. Qarayev onları narahat etdiyi üçün üz istəyərək öz yerinə keçir. Bir

qədər sonra hansı iş üçünse yenidən durub çıxmazı olur və yenə də yaşı adamlardan üz istəyir. Onlar artıq bu üzrxahlığı bir qədər soyuq qəbul edirlər. Gecanın səbəbkəri yenidən öz yerinə qayidərən yənə də üz istəyəndə ar-arvad artıq heç dinib danışmırlar.

Konsert başlanıñ, əsərlər ifa olunur, salonu gurultulu alçışlar bürvər və görünməmiş uğurdan sonra orkestr, dirijor və dinleyicilər isərlər mülliəfi sahnəyə davət edirlər. Qarayev ayaga qalxır və daha artıq xəcalet çəkmiş kimi yenə də yaşı ar-arvadı narahat etdiyi üçün üz istəyir. Həm də "elə belə" ada xatirən deyil, daxili tələbat və üzvi nəzakətdən doğur: sinli adamları bir dəha narahat etdiyindən doğrudan rəncidədir. Amma neylyəyesən ki, sahnəyə qalxmazı, baş eyməlidir. Yaşı moskvallar isə yalnız indi başa düşürək ki, sira qonşuları kimmiş.

Təbi, üzvi sadəlik, o sadəlik ki, binədən Qarayevin ziyanı genlərindən gelir - həm böyük, həm da misal çəkdiyim təkin xırda məsələlərdə aşkar olurdu. O cümlədən onda da görünürdü ki, dəfələr böyük bəstəkarla müxtəlif mövzularda söhbətlər etmişəmə da, bir dəfa əlsin onun özü haqqında, öz xidmətləri, şöhrəti haqqında kiçik bir işərə da eşitməmişəm. Yəqin bir də ona görə ki, uğurlar göz qabağında olanda daha onların bayan edilməsinə ehtiyac qalmır. Nigarənciliq çəkmirsən ki, aya, xüdənəkərda, birdən kimsə məməm bu uğurlarından bixəber qalar. Qarayevin buna, - hər hansı şəkildə özünüreklama, özünüterife ehtiyacı yox idi, ləyaqat hissini və anadangalma mənəvi kübarlıq imkanı vermezdi ki, mənəm- manəmliyə qapılsın, "adım bütün ölkədə gur-gur guruldaydır" kimi ucuz və attökən ifadələr işlətsin. O özünü yalnız öz istedadıyla təsdiq edirdi və əlavə təsdiqlər ona gərk deyildi. Bir dəfa özünün dediyi kimi, bütün adlar, mükafatlar, təqđırlar yalnız yaradıcılığının yol-yoldaşları idı. Nə az, nə çox...

Qarayevin parıltısı sinasından asılmış, ya asılı biləcək zinqirovlardan deyil, dostu Cəfər Cəfərovun təbirincə desək, qılınc kimi kəsan istedadından galıldı.

Qarayev musiqisinin kosmosu sənsudur və kainatın özü kimi daima hərəkətdə, təbəddülətdədir. Qarayev zamanı bir il, beş il yox, bəlkə bir qərina, yarım asr qabaqlamış sənətkarlardandır. Və vaxtı qabaqlamış başqa böyük sənətçilər kimi o da, xüsusi gənclik illərində, anlaşılmazlıqın sol divarı qarşısında dırənaməli olurdu, çox vaxt bəyənilmirdi, qəbul edilmirdi. Sənətinə ağız büzənlər az deyildi, illər keçməliydi ki, hamı olmasa da, əksəriyyət Qarayev musiqisinin dərin milli köklərini qavraya və qiymətləndirə bilsin.

Çünki onun sənətinin millilik xüsusiyyətləri üzdə deyildi, xalq musiqisindən bol-bol sıtətlər gatırmakla səciyyələnənirdi. O, bəstəkar təfəkkürü, musiqi düşüncə tərzi ilə milli idi.

Bu cəhətdən hər novator sənətkar kimi Qarayev yaşadığı zaman içinde gələcəyin girovu idi.

Daima hərəkətdə, daima inkişafda olan Qarayev yaradıcılığında hər yeni mərhələ özündən qabaqkı mərhələni inkar etməsə də,

onunla mübahisə edir. Qarayev öz musiqisiyle başqalarıyla yox, ilk nobvədə özü-özüylü höcətləşirdi, gərgin axtanşlar nəticəsində əldə etdikləri isə yalnız öz yaradıcılığı üçün deyil, ümumən, musiqi senətimiz üçün yeni zirva, yeni aşırım, yeni üfüqlərin açılması deməkdir. Bəzan öz keçmiş yaradıcılığına qarşı ifrat dərəcədə sərt, barışmaz mövqədə olurdu. İş o yərə çatdırı ki, köhna əsərlərin dinləmək belə istətmirdi. Haqiqətən da, Qarayev musiqi dilinin getdə mürəkkəblaşması, sanki daha əvvəlki əsərlərinin sadəliyini "sadələvhilük" kimi qəbul etməyə əsas verirdi. Üçüncü simfoniyadan sonra "Yeddi gözəl"in partiturası həddən ziyyəde "məlahətli", "qulağa yatılmış" görünür. Skripka konsertindən sonra Uçüncü simfoniyanın özü belə dinləyiciye daha şəffaf, hardasa saya gelir. Ancaq Qara Qarayev dühəsinin bənzərsizliyi də ondadır ki, daima dayışarak, o, hər zaman özü olaraq qalır.

Başqa bir cəhət də var. Qarayev milli melosun zahiri səslənmələrindən nə qədər uzaqlaşsa da, onu bu musiqi sərvatiylə, Azərbaycan xalq musiqisinin darin kökləri ilə bağlayan tellər heç zaman qırılmır.

Sənətkarlar axtanşlarını müyyənləşdirmək üçün bəzən çox basit bir sxema alırlar - milli melodik əsasla müasir bəstəkarlıq texnikasının vəhdəti. Böyük Şostakoviçin sinfində parlaq peşəkarlıq dərsleri almış Qarayev üçün belə bir sxem çox dar və mahduddur. Beləkə yaradıcılığında bəki iki yönü uzaqlaşdırmaq cəhdəri üzvü, təbii vəhdəti deyil, daxili ve üzüci ziddiyyətlərə gətirib çıxarırmış. Beləkə doğma musiqi mühitin səslərini, nəvələrini, sədalarını müasir bəstəkarlıq texnikasının şərtləriylə uyğunlaşdırmaq çətin yaradıcılıq axtanşlarının itirazlı yollarından keçirmiş. Ancaq Qarayev bu, son dərəcə mürəkkəb problemi də ləyaqətə həll edə, çözə bildi. Ona görə ki, bunu qarşısına məqsəd kimi qoymamışdı, ona görə ki, yalnız öz fitri istedadının səsinə səs verərək yaradırdı. O, musiqisini ilk dinləyindən qulağa tanış galan milli ünsürlərlə naxışlaşmaya istəmirdi. Amma o, hər zaman Azərbaycan bəstəkarı, dahi Üzeyir bayın mənəvi varisi və davamçısı kimi qalırı. Milli özünəmaxsusluq Qarayevin bütün əsərləri, hətta coğrafi cəhətdən Azərbaycanın çox uzaq ölkələrə həsr olunmuş əsərləri üçün səciyyəvi cəhətdir. Bunu özü da dərk edirdi: "Milli ənənələr yaradıcılığı bəzən qeyri-ixtiyari üzə çıxır. Mən ispan, bolqar, vyetham mövzularında da əsərlər yazıram, mənə isə deyirəm ki, bu əsərlərdə azərbaycanlı barmaqlarımın izi var. Bu, necə olur, izah edə bilməram, heç bu barədə düşünmürəm da".

Qarayev musiqi təfəkkürünün bu üzvə və dərəni zəminini haqqında sözlerinin qaribə təsdiqi Üçüncü simfoniyanın ikinci hissəsində aşiq səslənmələrindədir. Önəmlisi odur ki, bəstəkarın öz etirafına görə o, heç də aşiq ritmləri, saz ifaçılarının prinsiplerinin dodekafoniya sistemində tətbiq etməyi qarşısına məqsəd qoymayıbmış. Bu, bərdən-birə, "elə belə" alınb. "Elə belə" alınb, cünki ayrı cür alına da bilməzdı. Hətta belə alınandan sonra belə bəstəkar özü bunun fərqinə varmırıbmış. Yalnız başqaları onun diqqətini bu cəhətə

çəkəndən sonra belə alındığını dark edib. İnsan nefəs alanda düşünmür ki, nefəs alır. Müasir dünya bəstəkarlıq texnikasının an yeri vəsaitlərini minimsək Qarayevin qarşısına qoymuş yaradıcılıq məqsədi idi, musiqisinin milli ruhu işa - (bu ruh onun an çağdaş əsərlərə yazdı - əsərlərdə de var) Abşeron evladının nefəsi idi. Abşeron havasıyla nefas almaq kimi təbi bir hal idi. Kehreba qumlu, çıraq, sərt mənzərəli Xəzər küleklərinin məkanı olan Abşeron torpağının, doğma Azərbaycanın koloritini Qarayevin bütün əsərlərinə hakimdir, rayihəsi bütün yaradıcılığına çöküb.

Yeniyətəmlik və gənclik illərindən Qarayev musiqisinin heyranlığını - xüsusilə "Leyli və Məcnun" simfonik poemasının, "Yeddi gözəl" baletinin musiqisini dinləməkdən doymazdım. "Yeddi gözəl"ə bizim teatrda 20 dəfədən çox baxmışam. Daha doğrusu, baxmamışam, dinləmişam. Hər tamaşaaya gedər, sahnədə göstərilənlərə bigana qalar, yalnız və yalnız ecazkar musiqini dinləyərdim. İlk adajio - arfalar aramlı, ahastə-ahastə onun ilk taktlarını çalı... Sonra simli alətlər fikrimizi, xəyalımızı uzaqlara - çox-çox uzaqlara çəkib aparı, sonra bütün orkestr çılçığın bir eşşədən danişaraq gur-gur gurlayı. Və qıflıdan hər şey bitir, orkestr susur, alətlər bir-biriyle piçıldışib səslərini qısrılar, hər yan tam və qatı səssizliyə, dinməzliyə qərq olur. Adama elə gelir ki, hər şey qurtardı, bitti, daha heç ne olmayıacaq. Heç bir ümidi qalmayıb, heç yerdən iynə ucu boyda işq gəlmir. Sükut və qaranlıq dünyası içindən. Ve birdən mahz bu ümidsizlik anlarında sükütun, qaranlığın an dərin dibindən hamin o musiqi mövzusunun ürkək və kövrək səsləri eşidilməye başlayır. Skripkalar yenidən xəyallarımızı uzaq üfüqlərə aparır və bədənliyin an güziləşindən ümidi fidanı başa qaldırı. Qarayev musiqisinin sözəməz işqi neçənci dəfadır ki, ümidsizliyi, bədənliyi, inamsızlığı qalib galır.

Qara Qarayevin ömrü boyu qarşısına çıxan dəhşəti yoxluq kabusuna yena zafer çalır.

Uzun yeniyətəmlik illərində Qara Qarayevi bütün xalqların və bütün zamanların an böyük bəstəkarı sayırdım. Sonralar, albəttə, başa düşdüm ki, bu, belə deyil. Amma bəlkə de heç bir başqa sənətçiye Qarayeva borclu olduğum qədər borclu deyiləm. Yəqin ki, yalnız yeniyətəmlik çağında, ruhun sözəldiği məqamlarda yaşıanıla biləcək bir saadətə, sonralar hez zəman təkərələnməyacaq mənəvi xoşbəxtliyə görə man Qarayev musiqisine borcluyam və minnətdəm. "Yeddi gözəl"dəki son faciəvi adajionu qəlbimin kardioqramması kimi qavrayırdım - istək və xəyal qırıqlığı, ümidi və şübhə, zil qarınlıq və hardasa, çox uzaqlarda işildayan işq zərracıkları - Qarayev musiqisinin ümidi, inam, təsəlli işqi.

Son adajio - abidi itirilmişlər üçün qəribəsmədir, nostaljidir. Ancaq adajionun möcüzəsi da budur - bəli, heç nəyi qaytarmaq olmaz, amma hər halda dalğalar kimi yatıb sənən səslerin son sahilindən nə isə qaydır. Sənə elə gelir ki, bu axıdır, sondur. Hər şey dağılıb, tar-mar olub gedib, amma birdən, qıflıdan, yenidən - məhkum olmuşdur duyğunun yeni qıçılıcımı parlayır.

"Yeddi gözəl"dəki valsın xalça əlvənlığı, şərq miniatürleri kimi zərif, latif qızlar rəqsı... yürüşün mudhiş mexaniki həməsi - baletin müsicisi döyüni onun basit librettosunun süjet sxemlerindən çox-çox zengindir. Qarayev müsicili dramaturgiyasını hər hansı süjet, program çərçivəsinə salmaq da zor işdir - ədbi əsəslərin klassik əsərlər - Nizaminin, Servantesin yaratdığı laşkil etsa belə.

Etiraf edirəm ki, "Leyli və Məcnun"un, "Yeddi gözəl"in, "İldirimli yollarla"nın, Alban rapsodiyasının, "Don Kixot"un və R.Karmen film lərinə yazılmış müsicili parçalarının estetikasına aluda olduğum üçün Skripka konsertinin və hətta Üçüncü simfoniyasının müsicisi dilini ilk dinləyişlərdən na duya, ne sevə bildim. Bu əsərlərin bütün əzəməti mənə birçən gecə arzində, ne yazlı ki, böyük ustادın ölümündən sonra açıldı. Azərbaycan Konservatoriyasında keçirilən bu gecə 1983-cü il fevralın 8-i idı, Qara Qarayevin 65 - illiyinə həsr olunmuşdu. Bu gecə Üçüncü simfoniya, Skripka konserti və Farac Qarayevin atanının xatirəsinə həsr etdiyi tasirli reviəm - "Vida simfoniyası" ifa olundu.

Skripka konserti Bakıda ilk ifasından 15 il sonra calınırı. Men bu əsəri dinləyir və düşünürdüm ki, Qarayev müsicisinin bi xüsusiyyəti də onun son dərəcəyə ayani, görəməli olması, canlı anımlar oyada bilməsidir. Əlbəttə, müsicini hərə öz duyduğu kimi, subjektiv qavrarıv, man də öz şəxsi, fərdi hisslerimden bəhs edirəm; Skripka konsertinin manim təsəvvüründə oyadtığı səhnələrdən danışram. Mənimcün bu əsər böyük, kosmik faciənin obrazıdır. Həyat büssbütnə dağlıb məhv olandan sonra, insansız, canlısız qalmış Yer üzündə tek bir son insanın təhlaklı, müsibətidir.

Bu müsicidə döyüniñ galəcəyi haqqda təşviş dəşən sənətkarın ürək talaşları, qəlb həyəcanları ifadə olunub. Burada da Qarayev çoxlarından daha öncə dəhşətli bir görünütün fəhmlə öncəndən duya və ifadə edə bilib: o sükütün, sessizliyin, ölü döyüniñ müsicisini bəstələyə bilmişdir. Mümkün olan galəcəyin vahiməsinin qorxusunun harayını çəkməkdir. Həm də bu haray boğuş bir fəryaddır, səsi qıslımlı imdad, çağırışdır.

Skripka konsertini dinləyərken düşünürdüm ki, bəzən Qara Qarayevin haqqı varlığı necə da kasıblaşırırdı: çoxları üçün o rəsmi sənətkarlardan biridi. Amma axı onun (xüsusiylə son dövr əsərləri), Üçüncü simfoniyası da, Skripka konserti da yaralı bir qəlbin etirafıdır, bu qəlbə həm ümumbaşarı faciələrin hayacanı öndüyumu var, həm də öz şəxsi, gəca vahimələrin qorxunc kabusu, yoxluq, əbədi həczişliyin xofu. Skripka konsertində - qarabasmalarla olduğu kimi insanın müt club qalması, addim belə ata bilməməsi, bir kalma söz dansı bilməməsi və bu gücsüzlükden, iqtidarsızlıdan doğan ağrı, əzab var. Amma bütün bu dəhşətlərin içində yena de yenilməz Qarayev işığının zərif pöhrələri, ümidi işartilari da görünməkdədir, mistik, irreal, ibtidai qorxuya etiraz!

Onu da gizlətmirəm ki, Moskva konsertində bu əsərin ilk

dinlayışından sonra mənə elə gəldi ki, Qarayev haradasa yaradıcılığının milli əsaslarından da bir qədər uzaqlaşmışdır, lirk mahiyyətindən da. Ancaq on beş il sonra, bu fevral axşamında, artıq böyük sənətkarın aramızdan getdiyi bir vaxtda, belkə elə bir də ona görə, Qarayev haqqında bər növ yekun düşüncələrəməm - dələrən, tam qətiyyətənlə anladım ki, o heç nadən uzaqlaşmayıb - nə milli özülliyindən, nə lirk vərlığından. O, sonsuz daxili aləminin daha dərin qatlara enib.

Maqalalarında, müsahibələrdən nikbinlik haqqında "rəsmi sözlər" söyləməsi o qədər önməli deyil. Qarayev ondan istənilən və gözlənilən sözləri deyirdi, amma müsicisini yalnız özü istədiyi kimi yazdı: ram olunmaz və satinalınmaz istedədinin tələbiylə, bircə xaric xal vurmadan yaradırdı. Əslinə qalsa, "rəsmi sözlərində" də

Qarayev saxtakarlı etmirdi o, hər bir sənətkar kimi öz iżtirablarından, tənhalığından, ümidişliyindən və bedbiniyyindən əbədi və cəzibədar sənət örnəkləri yaradırdı. Deməli, son nəticədə insanlara nikbinlik, yaşamaq havası təlqin edən, insanı hər bələdan qalib çıxış qalmağa sövq edən əsərlər gətirirdi meydana. Skripka konsernidən da Qarayevin bütün yaradıcılığını işıqlandırın bir ziya var - bu, gah parlaq gün işişiidir, gah zülmət gecədə yanıb-sənən uzaq, tənha bir çırqaq, gah ruzgarlarönündə titrəyib əsan, amma keçməyən bir şam şölesidir. Qara Qarayevin qələbəsi de bundadır: rəsmi laqdır olunmuş, amma sununacaq dark olunmamış, yüksək mükafatlarla mükafatlandırılmış, amma layiqinə deyərəndirilməmiş, başı sığallanmış, amma başını heç vaxt eyməmiş Qara Qarayev şəxsiyyətinin takərsizliyi da, böyükülüyü də, faciası de bundadır.

Müxtəlif sabəblərdən bir müddət Bakıdan uzaqlarda yaşamalı olan Qarayev vətəni üçün çox qəribəsirdi. Ömrünün son illərində ağır xəstəydi, hakimlər deyəndə ki, bu yaxında Bakıya gedəcəksiniz, sehətli xeyli yaxşılaşırdı.

Bakıya tabutda qayıdı. Şöhrət tapdığı, uğurlar, hörmət qazandığı, amma həm də anlanılmamaq dərdinə, tənhalıq iżtirablarına, etibarsızlıq acıclarına maruz qaldığı torpaq qayıdı. Və ana torpaq müvəqqəti gedib əbədi qayıtmış oğlunu öz ağusuna aldı.

Tez-tez Fəxri Xiyabanda Qara Qarayevin özü kimi sadə olan məzarı qarşısında dayanıram. Bu anlıarda qəlbimə işiq dolur. ... Və mənə elə galır ki, "Leyli və Məcnun" simfonik poemasında simli əlatların çaldığı ikinci mövzu səslenməyə başlayır - ölümsüz məhəbbət melodiyası.

## Qarayevlər ailəsi



Əbülfəz Fərəc oğlu Qarayev (1916), bəstəkarın atası



Sona xanım Axundova-Qarayeva, bəstəkarın anası (14 yaşında)



Əbülfəz bəy (1950)



Sona xanım (1958)

**Qarayevlər ailəsi**



2 yaşlı Kara (1920)



Qara (ayaq üstə) qardaşı  
Mürsəl ilə birlikdə (1924)



Qara və qardaşı Mürsəl bibisi ilə birlikdə (1925)



Qara Qarayev  
15 yaşında (1933)

**Qara Qarayev müəllimləri haqqında...**



Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası

...Azərbaycan Bestekarılar  
məktəbinin yadigarı, Böyük  
bestekar Üzeyir Hacıbəyovun  
müsiqui xalqımızın üzündə  
yasayır, onun manavi  
heyatını ziretləndirir.



Üzeyir bəy Hacıbəyov



Üzeyir Hacıbəyov  
və Qara Qarayev

...Ancaq başçısı odur ki,  
mən həzir Üzeyir Hacıbəyovun  
yadigarlığı möhtəşəm "ing" in  
təzahüründə durğunluqda  
qalan qədim Azərbaycan  
müsiquisinin bir sira  
ənənələrinin əsl menədə  
"yarib-parçalamaq" la onları  
canlandırmış, həyatı  
qaytarmağa müvəffəq  
olmuşdur.


## Qara Qarayev müəllimləri haqqında



Dmitri Şostakoviç

...Böyük ustadın - Dmitri Dmitriyeviçin şəxsiyyətindəki məftunediliklilik, özünəməxsus insanlı və sənətkar "cazibəsi" mani tezliklə, ləp tezliklə, agar belə demek mümkünsə başqlaşdırıldı.

...Müəllimin Dmitri Şostakoviç haqqında derin hörmetlə, minnetdarlıq hissi ilə, məhəbbətlə danişmaya bilmərəm. Minim sonadə idəyalarının formallaşması onun adı ilə bağlıdır.



D.Şostakoviçin  
8-ci simfoniyasının partiturası  
(Q.Qarayeva xatira avtoqrafi ilə)



Dmitri Şostakoviç və  
Qara Qarayev (1956)

## Dünya musiqisinin korifeyləri



Sağdan sola: S.Prokofyev, R.Qler, D.Sostakovic, U.Hacibayov, A.Xacaturyan.  
Arxa cərgədə soldan sağa: Y.Saporin, D.Kabalevski, I.Dzerinski, I.Dunayevski, V.Muradeli

### Qara Qarayev:

- Ümumən məlumdur ki, Xindemirin özünün deqiqliklə işlənilmiş sistemi və yazılış texnikası var idi; məlumdur ki, Şostakoviç da mürakəbat harmonik sistemindən istifadə etmişdir. Bellidir ki, Prokofyev tərəfindən de bir çox yeni musiqi keyfiyyəti doğuran modulasiya sisteminin işlənmesinə müvafiq olmuşdur.

Nəhəyat, Üzeyir Hacıbayov musiqisini dərinlər araşdırırsaq, xüsusun "Koroğlu" operası göstərin ki, o, özünün çox mürakəbat və casarətli fad sistemini yaratmış, istifadə edərək, olağan nizamlı suradə ona əməl etmişdir.

Azərbaycan bəstəkarlıq məktəbinin  
gənc nümayəndələri



Aşağıda - Üzeyir Hacıbəyov. Yuxarıda soldan-sağ: Qara Qarayev, Səid Rüstəmov,  
Niyazi Hacıbəyov, Əşref Həsənov (1938)



Fotoşəkil 1949-cu ildə Azərbaycan bəstəkarlarının yaradıcılığına baxış zamanı  
çəkilmişdir. Bu Üzeyir Hacıbəyovun vəftəndən sonra keçirilən ilk böyük tədbir idi. Baxış  
Zaqafqaziya, Moskva, Leningrad habelə Baltikyanı respublikalarından lıyməndən çox qonaq  
galmışdır. Qonaqların arasında 20-ci əsrin böyük bəstəkarı Qara Qarayevin müəllimi, dahi  
Dmitri Şostakoviq vardır. Bu illardan etibarən Q.Qarayev milli bəstəkarlıq məktəbimizin idarı  
kimi daim ən planda olmuşdur. O, 1953-cü ildən təəmrünün sonuna qədər, yəni 30 ilə  
yaxın bir müddədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsində çalışmışdır.

Qara Əbülfəz oğlu Qarayev





Sağdan-sola: Qara Qarayev, Yevgeni Makarov, Cövdət Hacıyev. 1944



Qara Qarayev, II Simfoniyanın  
elyazma partiturası. 1946



Qara Qarayev, Simli Kvartet II. 1947



Qara Qarayev -  
Üzeyir Hacıbəyov adına  
Azərbaycan Dövlət  
Konservatoriyasının rektoru  
(1948)



Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru  
Qara Qarayev məzun tələbələri arasında - 1949

Qara Qarayev ailəsi ilə birlikdə



Novruz bayramını qeyd edərkən



Övladları - Fərəc və Züleyxa ilə

Tələbələrinin xatirələri...

1940-1950-ci illər



Qara Qarayev (1948)

Hacı Xanməmmədov



Xalq artisti,  
"Şöhrət" ordenli.  
Təhsil illeri: 1947-52.

## Müəllim. Sənətkar. İnsan...

... 1937... Dərbənd-Bakı qatarından düşüb bir əlimdə tar, o biri əlimdə yol çantası məqsədyonlu addimlarla Üzeyir Həcabəyovu görmək üçün konservatoriaya getdim.

Məhz Üzeyir bəyin sayəsində Bakıda məskunlaşdım, musiqi texnikumunda təhsilimi davam etdirdim, Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərərək nəhayət Azərbaycan Dövlət Konservatoriyasına bəstəkarlıq şöbəsinə daxil oldum. Bir müddət B.İ.Zeydmanın sinfində məşğül olanдан sonra, Qara Qarayevin sinfina keçdim. O andan Qara müəllimlə mənim fikir birliyim yarandı. İlk tar və simfonik orkestri üçün konsertimi onun məsləhəti ilə yazmışam. Sonrakı illərdə daha dörd konsert bəstələdim. Belə ki, yaradıcılıq xəzinəmədə olan tar və orkestr üçün konsertlərimin beşi de səslenir, ifa olunur.

**Xoşbəxtəm ki, tale manı Qara Qarayevlə qarşılaşdırıb.  
Ömrüm boyu ona minnətdaram.**

Bakı, may 2003-cü il.

Rauf Hacıyev



Azərbaycan və SSRİ  
Xalq artisti.  
Təhsil illeri: 1948-53.

## Müəllim və dost

Qara Qarayev... Azərbaycan bəstəkarlıq məktəbinin inkişaf prosesi bu insanın adı ilə six bağlıdır. İndi artıq bəstəkarlıq məktəbinin başçısı kimi qəbul edilən Qara Qarayev zəngin milli mədəniyyətimizin anənələrini davam etdirən və onun inkişafı yolunda daima axtarışda olan böyük bəstəkarlar nəslini yetirmişdir. Belə bir nəcib insanın və gözəl pedagoqun tələbəsi olmaq şərəfi mənə də nəsib olmuşdur. Ü.Hacıbəyov adına Azərbacan Dövlət Konservatoriyasında Qara Qarayevin rəhbərlik etdiyi bəstəkarlıq sinfində keçirdiyim dərslər sayəsində, mənim onunla six ünsiyyətim və dostluq əlaqələrim yaranmışdır.

Klassik Qərbi Avropa və rus musiqi əslənlərinin nazəri və praktiki əsaslarını dərinlənib Qara Qarayev XX əsrin musiqi inçəsənətinin an son cəreyanları haqqında geniş məlumatla malik yüksək eruditisiyali insan idi. Təbiidir ki, Qara Qarayevin sinfində təhsil almaq bəstəkarlıqla yeni qədəm qoymuş hər bir gəncin arzusu idi.

Mənim necə ehtiyatla və bir qədər qorxu hissi ilə ilk dəfə Qara Qarayevin dərsinə gəlməyimi aydın təsəvvür etmək olar. Lakin bütün bunlar abəs idi, çünki onunla ilk görüşüm məndə inam hissi yaratdı və uzun müddət sənətinə pərəstiş etdiyim bir şəxsiyyətlə bilavasitə ünsiyyətdə olmaq sevinci həddindən artıq idi.

Onun hər bir yeni əsərin dinləyışinə ehtiyatla yanaşması, çox ciddi, dərin təhlili etməsi məni heyatlandırdı: hələ gənc, təcrübəsiz bir müəllifin yeni yazdığı əsərini qiymətləndirmək üçün bu, çox vacib idi. İlk əsərimi dindirdikdən sonra Qara Qarayev bəstəkarın fadakarlığı, bəstəkarlıq sənətinin çətinliyi, sənətkarın özüne qarşı yüksək tələbkarlığı haqqında xeyli öyd-nasihat verdi. Bu, mənim üçün çox əhəmiyyətli idi. Müsiqinin humanizm prinsipləri, mənəvi əhəmiyyəti haqqında düşüncələri Qara müəllimin tədris metodunun asas qayesini təşkil edirdi.

Qara Qarayevə təqdim etdiyim ilk əsərlər öz janrına görə müxtəlif idi: mahnılar, piano üçün miniatürələr, orkestr üçün "Yürüs" pyesi. Əsərləri dindirdikdən sonra müəllimimin söylədiyi -

"Rauf, sen simfonist kimi doğulmusan, simfonik təfəkkürə maliksən" - Kəlmələri mani hədsiz dərəcədə sevindirdi.

Lakin mənim iri konsepsiyalı əsərlərə can atmağımı baxmayaraq o, bütün birinci kurs tələbələri kimi məni de əvvəl variasiya, sada iki və üç hissili quruluşun qavranılmasını tövsiyyə edərək, sonralar sistemli təfəkkürə nail olmaq üçün sonata formasında yazağma icazə verdi. Konservatoriyadakı gərgin məhsuldar təhsil illərinin nəticəsində violino üçün "Konsert" və "Gənclik simfoniya" məyandaları yarandı.

Qara Qarayev tələbə əsərlərinin yaranmasının prosesində bilavasita iştirak etdi. O, tələbənin işinə son darəcə məsuliyyətə yanaşaraq hər bir axtarışa, hər bir tapıntıya görə müəllif qədər hayacanlanırdı. Lakin o, eyni zamanda xüsusi təmkinlilik ilə fərqlənirdi. Qara Əbülfəzəoviç dars prosesində heç vaxt cavabı əvvəlcədan deməya tələsmirdi, tələbənin düşünməyə, axtarmağa vədar edirdi. Yadimdادر، simfoniyamın əsas mövzusunu uzun müddət almırımdı.

Nəhayət, mövzunu təpibitirdikdən sonra müəllimimin gözlərində sonsuz sevinc hissini gördüm.

Mənə yalnız Qara Qarayevin tələbəsi olmaq deyil, habelə assistənt kimi onunla birgə işləmək səadəti nəsib olub. Bu, böyük bir məktəb idi: tədris prosesini yaxından izləyir, fəal surətdə işə qoşulurdum. O, tələbələrinin hər birinə peşəkarlıq və insani mövqeyindən yanaşırdı. Hamımız üçün vahid bir amal var idi - yüksək incəsənətə yiyələnmək.

Onun üçün isə an yüksək meyar gərkəmlı bəstəkarlar - Dmitri Şostakoviç və Sergey Prokofyevin yaradıcılığı idi.

Qara Qarayevin bir pedaqoq kimi əsi gücü onda idi ki, müsiqi incəsənətinin yeniliklərindən həmişə aghah olur və öz tələbələrini de məlumatlandırdı. Onların müsiqi incəsənətinin inkişafındakı müasir realist axınlarında qalmamasına çalışırdı.

Qara Qarayev üçün an nüfuzlu insan Dmitri Dmitriyeviç Şostakoviç idi. O, D.D.Şostakoviç öz sənətinin yolunda

son damla qanınadək fadakarlığa hazır olan əsl müsiqici simvolu hesab edirdi.

Azərbaycan bəstəkarlarının I Qurultayının keçirildiyi 1956-ci illi yaxşı xatırlayıram. Müxtəlif respublikalardan davat olmuş gőrkəmlili müsiqicilər və xüsusən D.D.Şostakoviçin iştirak etdiyi qurultay günlərində Qara Qarayev çox hayacanlı idi. Azərbaycan Bəstəkarlıq İttifaqının sədri kimi öz parlaq məruzəsi ilə çıxış edərək o, bütün böyük ərzində respublika bəstəkarlıq təşkilatının alda etdiyi nailiyyətlərin geniş müsiqi ictimaiyyatı qarşısında nümayiş edirilməsinə görə böyük yüksəliklə həsi keçirirdi. Azərbaycan bəstəkarlıq məktəbinin artıq tanınmış nümayəndələri ilə yanaşı ilk dəfə olaraq

Q.Qarayevin sıfırında təhsil alan konservatoriyaya tələbələrinin də əsərləri I Qurultayın programına daxil edilmişdi. Qurultayda mənim da "Gənclik simfoniya"nın ifa olundu.

Qurultayın açılışı günü, axşam, bizim evimizdə iki gőrkəmlili şəxsiyyətin, müəllim və tələbənin - D.D.Şostakoviçla Qara

Qarayevin müsiqi haqqında maraqlı sohbətlərinin dinlədim. Onlar bəstəkarın özüne qarşı yüksək tələbkarlığından, daima peşəkarlıq, əsl sənətkarlıqın atmasına, an müasir yazı texnikasını və ifadə üsullarını mənimləşməyin vacibliyindən bəhs edirdilər. Bir sözü, bəstəkar daima axtarışda olmalıdır.... Bu axşam həm də ona gəziz idi ki, həmin gün manə müəlliflərin avtoqrafi yazılmış iki gözəl partitura hədiyyə verildi.

Şostakoviçin Səkkizinci simfoniyası və Qarayevin "Alban rapsodiyası"nın bu partituraları mənim evimdə ən müqqəddəs attributlar kimi qorunub saxlanılır.

Tələbələrinə aşlılaşdıığı cəhatlər Q.Qarayevin öz yaradıcılığında təsdiqini tapırdı. Onun "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gəzəl" baleti vaxtı ilə bizim üçün özünəməxsus milli obrazlar və rəngarəng çalarlar aləmi yaratmışdır.

Mən, dəfələrlə Qara Qarayevin əsərlərinin maşqlərində olmuşum. Bu maşqlərdə o, həmişə çox narahat və hayacanlı görünürdü. O, həm özüne, həm də əsərinin ifaçısına qarşı çox tələbkar id. O, öz ideyalarının maksimal dərəcədə ifadə olunmasına, lazımi səslənmələrə və çalarlara nail olmaq üçün kəskin, lakin dəqiq iradalar tutur, nəyi isə daqıqlaşdırırmak üçün həmin parçanı bir daha takrirlamığı xahiş edirdi....

1958-ci ildə Qara Qarayevin məni Leningrad - onun "İldirimli yollarla" baletinin ilk tamaşaşına davat etməsini böyük məmənunluq həsi ilə xatırlayıram.

Bakı-Ləningrad təyyarə reysinin çox uzun və üzüçü olmasına baxmayaraq mən çox xoşbəxt idim və Azərbaycan müsiqisinin növbəti qələbəsini görmək arzusu ilə yaşayırdım.

Premyeraya galənləri qarşılıyan Q.Qarayev son dərəcə

məşgül və hayacanlı olmasına baxmayaraq həmiya  
qarşı çox diqqəti id. Tamaşadan aldığım  
təssürat möhtəşəm idi!

Füsunkar musiqi, qətiyyətli dramaturji ideya və məşhur  
Kirov teatrındaki parlaq səhne quruluşu sovet baletinin  
inkışafında yeni mərhələ yaradı. Men öz müəllimimlə  
və musiqi mədəniyyətimizlə fərç edirdim...

**Qarayev - sənətkar, Qarayev - insan, bu məfhumlar**  
bir-birindən ayrılmazdır. Qara Qarayevin öz tələbələri ilə  
dostluq sinif otağının kandarında bitmirdi. O, çox səmimi  
və cəlbedici insan id. Onun ətrafında daima izdiham olurdu.  
Tələbələri onu çox sevir və yüksək qiymətləndiridilər.  
Məsləhət və dəstək üçün müraciət edən hər kəsə o, qayğı ilə  
yanaşaraq onların sevinc və ya kədərində şərık olmağa hazır idi.  
Tələbəlik illərindən sonra da man hər bir yeni axtarışı,  
hər bir taraddüdümü mütləq öz müəllimimlə bölüşürdüm...

**O isə, tələbəlik illərində olduğu kimi, həmişə  
mənim yanında olub və qalmaqdadır!  
Mənim əziz ustadım!**

Bakı, fevral 1978-ci il.

Xəyyam Mirzəzadə



Xalq artisti,  
Dövlət mükafatı laureati,  
"Şöhrət" ordenli,  
professor.  
Təhsil illəri: 1952-1957.

## Musiqimizdə yeni səhifə


Əgər Qara Qarayevin bütün yaradıcılıq mərhələlərini nəzərdən  
keçirsek, əsərlərinin üslub fərqlərinə baxmayaraq, onun romantik  
təbiətini görmək mümkün deyil. Musiqisində da onun həmişə  
romantik olaraq qalması asanlıqla aşkar olunur. Axi bu,  
ümumiyyətə, Azərbaycan xalqının psixologiyasına məxsus  
olan mahiyyətdir, onun dünyagörüşüdür...  
...Qara Qarayev tələbələrinin çəgəri "məskunlaşmaları"  
olduqca genişdir...

Bugün də biz, onun tələbələri və bilavasita tələbəsi olmayanlar,  
harada və hansı məkanda rastlaşsaq da, bu görüşlər biza fərəh  
hissi gətirir və böyük müəllimimizin anənələrinə inamı  
bir daha möhkəmləndirir.

**Qara Qarayevin hər bir yeni əsəri Azərbaycan musiqisinin  
inkışafında açılan yeni səhifə, yeni təkan, yeni imkanlardır.**

Bakı, 1978-ci il.

Tofiq Bakıxanov



Xalq artisti,  
"Şöhrət" ordeni,  
professor.  
Təhsil illeri: 1952-1957.

## Xatirələrimdə... Qara Qarayev

Dünya şöhrətli bəstəkar, qayğıkeş müəllim, ictimai xadim, gözəl insan Qara Əbülfəz oğlu Qarayev haqqında danışmaq manim üçün ham asan, ham də çatdırır. Ona görə asandır ki, onun uğurlar qazandığı vaxtdan, yeni 1938-ci ildən bəri yaradıcılıq fealiyyətinin şahidi olmuşum. Mərhum Qara müəllimin atası - professor-həkim Əbülfəz Qarayev atam Əhməd Bakıxanov ilə dost idilər. Atamın 3 həkim dostu - Əbülfəz Qarayev, Mirzə Muxtar Əliyev və Orxanbəylinin, uşaqlıq ağır xəstələndiyim vaxtlar, sahərə qədər evimizdə növbə ilə mani müəllimə etdiklərini sonralar valideynlərim mənə söylemişlər. Professor Ə.Qarayev çox məlumatlı və zarafatlı bir ziyanlı idi. O, atama söyləndirdi ki, oğlu Qaranın həkim olmasına arzulayırdı. Hətta onun musiqi ilə məşğul olduğu vaxtlar müvəffəqiyyətinə baxmayaraq, yənə də oğlunu həkim görmək arzusunu onun yadına salardı.

Qara Qarayevin "Yeddi gözəl" baleti Əbülfəz kişiye oğlunun nə qədər istedadlı olduğunu təsdiq etdi. Əlbəttə, Qara müəllim hələ tələbaşının musiqi texnikumunda təhsil aldığı illərdə öz istedadını bürüza vermişdi. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti ongönlüyündə Qara Qarayevin Rasul Rzanın sözlərinə yazdığı "Ürək nəgməsi" kantatası böyük müvəffəqiyyət qazandı. Q.Qarayevin xösbəxtliyi onda idi ki,

o, həm böyük bəstəkar Üzeyir Hacıbəyovun, həm də Moskvada təhsilini davam etdirdiyi dövrə, dünyanın məhşur bəstəkarı D.Şostakoviç tələbəsi olmuşdu.

Üzeyir bəy atamın yaxın dostu olduğu üçün onu tez-tez görərdim. Qara Qarayevi və Tofiq Quliyevi görmək isə an böyük arzum idı.

Onların əsərlərini radio vəsaitləsilə eşidirdim, amma özlərini görməmişdim. Bu ondan irəli gəldi ki, hər iki bəstəkarlar Moskvada təhsil aldıqları üçün Bakıda az-az görünürdülər. Nəhayət, 1947-ci ildə Bakıda Nizami Gəncəvinin 800 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında keçirilən konsertdə mən skripkaçı solist kimi iştirak etdim zaman Q.Qarayev və T.Quliyevlə tanış oldum. Hər ikisinin əsərləri bu konsertdə tamaşaçıların böyük rəğbatını qazandığını gördüm.

1949-cu ildə Filarmoniyada keçirilən Azərbaycan bəstəkarlarının yaradıcılıq baxışında mən də skripkaçı-solist kimi iştirak etdim.

Həmin konsertdə Qara müəllimin "Leyli və Məcnun" simfonik poemasını ikinci dəfə dinledim. Əlavə edim ki, Cahangir Cahangirovun skripka və fortepiano üçün "Sonata"nın ilk ifaçısı mən idim.

1948-ci ildə konservatoriyaya daxil olduğum zaman xoşbəxtlikdən rektorümüz görkəmli bəstəkar Üzeyir Hacıbəyov idi. Əfsuslar olsun ki, artıq Üzeyir bəy 1948-ci ilin noyabrında dünyasını dayışdı. Onun davamçısı Q.Qarayev konservatoriyaya rektor təyin edildi və mən 5 il ərzində təhsili bitirdim. Eyni zamanda, 1950-ci ildə əsərlərimi Qara müəllime göstərəndə, o mənə bəstəkarlıqla ciddi məşğul olmayı maşlahat gördü və 6 ay maniimə tamannasız məşğul oldu. Nəhayət bəstəkarlıq şöbəsinə, "5" qiymətlə Qara müəllimin sinifinə daxil oldum. Onun darsinə gələn zaman dediklərini heç vaxt unutmaram:

"Bəstəkar fəhlə kimi öz üzərində daima İsləməlidir".

Qara müəllim rektor, Bəstəkarlar İttifaqının sədri, SSRİ Ali Sovetinin deputati, ictimai xadim və müəllim kimi işinə çox olduğuna baxmayaraq, hər gün royalin arxasına keşib az da olsa, vaxtını bəstəkarlıq sərf edirdi. O, həmişə tələbələrinə tövsiyyə edirdi ki, bəstəkar həmişə gərkət axtarışlar aparsın, buna xeyli vaxt sərf etsin. Adı bir misalı xatırlaşmaq istəyirəm: "Bazara girəndə et dükənindən et alırsın. Onun yaxısimı almaq üçün yənə də axtarmaq lazımdır. Ola bilar ki, avval aldığı at köhna olsun.

Sənədə köhnələndiknən el çəkmək və yeni söz demək üçün mütləq işləmək lazımdır".

Qara müəllimin sinifində təhsil almaq, onun tələbkarlığına emal etmək nəinki mənim, eləcə də onun sinifində təhsil alan tələbələrin xoşbəxtliyi idi. Qara müəllimin sinifində oxuyarkən 5 il avazına 4 il arzında bəstəkarlıq şöbəsini bitirdim. 2 diplom işi yazıb dövlət imtahanında "5" qiymət aldım və əsərimi də özüm ifa etdim. Q.Qarayev sinifində oxuyan tələbə-bəstəkar üçün vacib sayılan, hər

Arif Məlikov



Azərbaycan və SSRİ  
Xalq artisti,  
Dövlət mükafati laureati,  
"İstiqlal" ordeni,  
professor.  
Təhsil illeri: 1953-1958.

## Böyük müəllim

Qara Qarayevin sinfında məşğul olmaq çox maraqlı idi. O, heyrətamız bacarıqla hər hansı bir tələbənin yaradıcı simasının fərdi xüsusiyyətlərini dərindən biliib, gənc müsiqisinin səyərini lazımi istiqamətə yönəldir, onun "istedad axını"ni yeganə düzgün olan məcraya salırıd...

Məşğələlərin ilk və sonuncu dəqiqəsinə qədər mən, daimi gərginlik içində olurdum və bu qeyri-adi müəllimin her bir kələmisi də diqqətimdən yayınmadı. Qara müəllim pedaqqoq kimi müstəsna şəxs idi. Qara Qarayevin mənə çox güclü təsiri olmuşdur.

O, öz tələbələrinə, nəinki peşəkar bilik və təcrübəsinə asılılaşmağa çalışır, habelə, onların ümumi dünyagörüşünü genişləndirməsinə, ədəbiyyata, rəngkarlığa və s. incəsənət növürlərinə həvəs oyatmaqla bədii təfəkkürün inkişafına təkan verirdi. Qarayev, sanki öz yetirmələrinin şəxsiyyətini özü "yonub" cıtalayırdı.

hansı simfonik janrda əsərin bestələnməsi ciddi tələb olundu. 1956-ci ildə Bakıda gənc bestəkarların plenumu keçirildi. Burada bər səra gənc bestəkarlarla yanaşı Vəsif Adığözelovla minim də simfonik əsərim ifa olundu. Konsertdən sonra bu münasibətlə gənc bestəkarlara "Dostluq" restoranında ziyafət verildi. Unudulmaz müəllimiz Q.Qarayev başda olmaqla, gənc bestəkarların əksəriyyəti gecə saat 2-də restoranın çıxıb bizim evə gəldi.

Allamız gonacları səmimi qarşılıdı. Dekabrın 8-də olacaq ad günü münasibəti ilə hazırlanmış süfrənin ətrafında əyləndik. Evdən Vəsif Adığözelovun atası Zülfü əmiyə zəng vurduq ki, Vəsifdən nigarən qalmassis. Bir az sonra Zülfü əmi də məclisin iştirakçısı oldu. Qara müəllim xalq müsiqisinin ustadları olan Z.Adığözelov və Ə.Bakixanovla Azərbaycan xalq müsiqisinin inkişafı yollarından, problemlərindən söhbət açdı. Qara müəllim müğəmə dərindən öyrənməyi həm özüne, həm də oğlu, bestəkar Fərəcə gərəkli olduğunu bildirdi. Bələk də bu görüşün nəticəsidir ki, Fərəc Qarayev xaricdə keçirilən festivalların birində tarzın Möhətt Müslümovun ifasında orkestrin müşayiəti ilə yeni yazdığı əsəri nümayiş etdirdi (tarda "Şuşər" müğəməndən istifadə olunb).

1969-cu ilin noyabrında Parisdə VII Beynəlxalq Rəqs Festivalında iştirak etmək üçün Azərbaycan balet ustaları ilə birləikdə Qara Qarayevin rəhbərliyi ilə respublikamızın bir grupp mədəniyyət xadimləri Parisə yola düşdü. Qədim abidələr şəhəri Parisin sənətsever tamaşaçı qarşısında respublikamızın balet ustadlarının müvəffəqiyyəti mənim üçün unudulmaz oldu. Onu da qeyd edim ki, Parisin "Şəmpliza" teatrında göstərilən 3 balet müəllifləri - Rauf

Hacıyev, mən və Fərəc Qarayev müxtəlif zamanlarda Qara Qarayevin tələbələri olmuşuq. Mənim yazdığım "Xəzər balladası" baleti Parisdə 5 dəfə nümayiş etdirildi. Həmin əsər Q.Qarayevin "Yeddi gözəl" baleti ilə birləikdə dəfələrlə Monte-Karloda göstərilmişdir.

**Parisdəki müvəffəqiyyət sübut etdi ki, Qara Qarayev məktəbi doğru yoldadır və dünyanın böyük sənət nümunələri ilə yarısa bilər.**

Bakı, 2007-ci il.

Qarayevin sinfında kitablarla bağlı keçən müzakirələr  
indiyə qədər mənim xatırımdadır. Biz, Didro, Şekspir,  
klassik Şərq poeziyası və digər dahi dünya yazıçıları  
barədə çox sõhbətlər aparırdıq.

Biz, tələbələr müəllimimizin əsər premyeralarını böyük fərəh  
hissi ilə qarşılıyırdıq. Yaxşı yadimdadır, bir nəfər kimi hamimiz  
"İdirmili yollarla" baletinin ilk tamashaşına Leninqradda yola  
düşdük. Sonralar da bu ənənə davam etdi. Mən, Moskvada,  
Qarayevin Violino konsertinin və "Çılğın Qaskoniyalı"  
qəhrəmanı musiqili komedyasının ilk ifasında iştirak etmişəm.

**Qara Qarayev öz xalqının musiqi sənətini yeni bir pilləyə  
qaldıran şəxsiyyətlərdəndir. Qara Qarayevin yaradıcılığının  
əhəmiyyəti xalis milli hüdudlardan kənara çıxaraq  
beynəlmiləl məzmun kəsb edir.**

Bakı, 1988-ci il.

Vasif Adıgözəlov



Xalq artisti,  
Dövlət mükafatı laureati,  
"Şöhrət" və "İstiqlal" ordenləri,  
professor.  
Təhsil illəri: 1953-58.

## Ustadıma minnətdaram

**M**ən, Azərbaycanda müğam məktəbinin yaradıcılarından biri  
olan Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açmışəm.  
Kiçik yaşlarından tar, kaman, müğam sadası altında böyümişəm.  
Məktəba gedəndə atamın fikri qəti idi: "Milli musiqi, müğamat  
sənən qanındadır, amma sən fortepiano sinfinə daxil olmalsan ki,  
onun vasitəsi ilə qərb musiqisine yiyəlananşan". Elə atam deyən də  
oldu. Mən Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki  
10 illik musiqi məktəbinin fortepiano sinfinə daxil oldum.  
Onu da deymil ki, bəstəkarlıq meyilm hələ kiçik yaşlarından  
özünü bürüzə vermişdi. Milli folklor, məişət musiqisi ilə yanaşı xırda  
fortepiano pyesləri, hətta sonatina da yazmışdım. Kövək xanım  
mənim ilk bəstələrimi dinlədikdən sonra, məni məktəbin uşaq  
yaradıcılığı sinfinin professor assistantı, uşaqlarla maraqlı yaradıcılıq  
məşğələləri ilə seçilən Mithəd Əhmədovun sinfinə apardı.  
Respublika bəstəkarlarının en yaxşı pioner mahnisi  
müsabiqəsində iştirak edəndə VIII sinifdə oxuyurdum.  
Həmin müsabiqədə mənim "Yan tonqalım" mahnısı  
i müükafata layiq görüldü.

Mithəd müəllim məni Qara Qarayevin yanına apardı və onunla

tanış etdi. Həyəcandan titrəyirdim, amma cəsarətlənib - "Qara müəllim, mən sizin tələbəniz olmaq istəyirəm" - dedim və bir qədər da çəkindim. Qara müəllim başımı sığallayıb, gülümşəyərək dedi:

- Deməli, sən bəstəkar olmaq istəyirsən? Sən bilirsənmi ki, bu sənət nə qədər ağır və çətindir?
- Bilirəm.

- Yaxşı, tez-tez manı yanına galib, yazdığınıñ əsərləri mənə göstərərsən.

...Fərəh hissi manı bürüdü, artıq dünya mənim idi.

Orta məktəbi bitirdikdən sonra mən, bəstəkarlıq şöbəsinə Qara Qarayevin sinifinə daxil oldum. Onun sinifində aldığım hər bir dərs mənim üçün bir alam idi. Qara müəllimin sinifində sanata yiyələnməklə yanaşı, bizim dündagörüşümüz artır, erudisiyamız zənginləşdi, dünya musiqi mədəniyyətinin inciləri ilə, görkəmlə musiqiçilərlə tanış olurdum. Qara müəllimin böyük şəxsiyyətinin, bilavasita şagird-müəllim münasibətlərinin təsiri ilə dəyişir, takmilaşdırıldı. O, saatları Prokofyevdən, Şostakoviçdən, dünya musiqi klassiklərindən danışır, bizi müasir musiqi yenilikləri ilə tanış edərdi. Biz sənki bəs söhbatları "udurduq". Onun yeni dünya adəbiyyatı və incəsanətinin sahələri - rəssamlıq, kino sənəti söhbatları geniş mühazirələrə çevrilirdi.

Etitraf etməliyim ki, bətələbələr hər şeydə özümüzü ona bənzətməyə çalışırdıq. Onun işə yanaşması və zahiri görünüşündəki səliqə-səhman biza də sirayət etmişdi. Mənim partituralarımı nəzərdən keçirənlər çox zaman heyrlənirlər: "Xəttin elə bil ki, incidir, not yازın elə bil çapdan çıxıb..." "Bunu mənə Qara müəllim öyrədib!" - deyərək qürurla cavab verirdim.

Onu da deym ki, mən konservatoriyada iki fakültədə oxuyurdum və pianoçu kimi da uğurlar qazanmışdım. Hətta 10-illik musiqi məktəbinin şagirdləri arasında mən ilk dəfə olaraq filarmoniyada

Niyazinin rahbarlık etdiyi simfonik orkestrin müşayiətli S.Raxmaninovun ikinci konsertini ifa etmişdim. Elə mənim professional pianoçu olduğuma görə da Qara müəllim mənə, fortepiano konserti bəstələməyi məsləhət görüdü. Nəhayət, konsert sinifdə ilk dəfə səslənəndə Qarayev öz xeyir-duasını verib, onu həm

musiqi dili, həm də fortepiano texnikası baxımından yüksək qiymətləndirdi. Bu xeyir-dua mənim növbəti fortepiano konsertlərimin yaranmasına səbəb oldu. Ümumiyyətlə, Qara müəllim mənim müxtəlif janrlarda yazdığınıñ əsərlərə, xüsusilə "Olüler" operasına həssaslıqla yanaşaraq öz yüksək rəyini bildirmişdi. O, her birimizə tövsiyə edərdi: "Yazdığınıñ musiqi qoy səni inandırsın, musiqin səninkı olsun. Öz dəst-xəttin aşkarılsın və bir əsər digər əsərdə təkrararlanmasın."

Tələbəlik illərində yazdığınıñ əsərlərdə müxtəlif təməyülli təsirlər

özünü bürüzə verirdi. O zaman Qara müəllim mənə xatırladı: "Vasif, yaddan çıxma ki, sən Zülfünün oğlusun". Mən həmisi Qara müəllimin tövsiyələrinə əməl edərək, onları reallaşdırmağa çalışırdım.

... Artıq 1980-ci ilin əvvəli idi. Kōhne Ruzada, bəstəkarların yaradıcılıq evində bir çox bəstəkarlar iştirahət edirdilər. Qara müəllim də öz ailəsi ilə orada idi. Bir neçə ailə sözləşdi ki, bazar günü yaxınlıqdakı meşəda "Şərəf xörəkləri" restoranında nahar edək... Na tekər olunmuş günlər idil... Qara müəllim biza gənclik illərindən, Bakıdakı dostluların məzəli əhvalatları zarafatyanə tərzdə dənişirdi. Biz isə maraqla dinleyir, bu hekayələrin sonsuzluğunu arzulayırdıq...

"Ah, necə də Bakıda olmaq istərdim. İçəri şəhərin pəncərələrindən yayılan Azərbaycan xörəklərinin atri üçün çox darıxmışam. Bakı bağlarının qumu üstə uzanaydım. Əlimdə bir parça isti təndir çörəyi və bir salxım qara şanı üzümü. Bundan gözəl nə ola biler?" ...Qara müəllimin bu sözlərini eşitildikcə, ürəyim sizildiyardı...

Ümumiyyətlə, Qara müəllim Moskvaya köçdükdən sonra biz, onun tələbələri sənki - yiyesiz qaldıq. Elə bil böyük bir ev, böyük bir ailə başsız qalmışdı.

... İndi mən, bu yaşımda - Qara müəllimin artıq dünyasını dəyişen yaşda iken, ustad müəllimimi xatırlayaraq onun ən adı hərəkətində, əməlində, sözündə böyük bir müdrikliyi, insaniyyətiyi bir daha dərk edirəm.

**Bu böyük insanı unutmaq mümkün deyil.  
O, yaddaşımızdan heç bir zaman silinməyəcək...**

**Həyatimdə nəyə nail olmuşamsa, yalnız  
ustadıma minnətdaram!**

Vasif Adıgözəlovun unudulmaz müəllimi Qara Əbülfəz oğlu Qarayev haqqında xatırələri ömr-gün yoldaşı Xalidə xanım tərəfindən qalmaq alılmışdır.

Bakı, 1998-ci il.

Musa Mirzəyev



Xalq artisti,  
"Şöhrət" ordenli,  
professor.  
Təhsil illeri: 1953-58.

## Qara Qarayev məktəbi onun həyatının davamıdır

Zaman Qara Qarayev kimə nəhənglərin qarşısında acizdir. illər ötdükcə onun hələ sağlığında musiqi şedevrlarına çevrilmiş əsərləri sanki daha parlaq, daha bənzərsiz olur. "Yeddi gözəl" və "İldirimiylı yollarla" baletləri, üç simfoniya, violino ilə orkestr üçün Konsert, "Leyli və Məcnun" simfonik poeması, Simli kvartet, "Çılğın qaskoniyali" müzikli, Puşkinin sözlərinə yazılmış romanları, "Don Kixot" simfonik gravürəri, "Alban rapsodiyası", violino ve piano üçün sonatası insanların hafızasında yaşayır, konsertlarda səslənir, musiqi teatrlarında tamaşa yoxulur. Onun qüdrəti məktəbi - hazırda Azərbaycan bəstəkarlarının yaşı və orta nəsl onun hayatını davam etdirir. O dövrədə çox gənc yaşılarında olan bu bəstəkarların əksəriyyəti Qara Qarayevin necə böyük şəxsiyyət olduğunu dərk edir, məhz onun bəstəkarlıq sinifinə düşməye çalışırlar. Öz pedagoji fealiyyətinə 1946-cı ildə başlayan Qara Qarayev artıq həmkar dostu Cövdət Hacıyev ilə birlikde "Vətən" operasına görə Stalin mükafatına layiq görülmüşdü. Öz işində çox dəqiq və məsuliyyətli olan Qara Qarayev sinfə daxil olan andan bəz hamımız onun təsiri altına düşür, onun hər bir sözünü, royalda çaldığı her bir notu əzx etməyə çalışırıq. Biz başa düşürük ki, necə bəxtimiz gətirib: O, həm müəllim-musiqiçi,

tələbələrinin xatirəsində

müəllim-filosof, elm, mədəniyyət, incəsənət və həm də dəqiq elmlərin müxtəlif sahalarından xəbərdar idi.

Məhz Qara Qarayevin sinifində bizi xalq musiqisinin dərin qatlarını öyrənərək dəqiqliklə dinləməyi ondan öyrənməşdik. O, bu xüsusiyyəti öz müəllimindən, bir çox Azərbaycan bəstəkarlarını yetiştirdən Üzeyir Hacıbəyovdan mənimsemmişdi.

Digər tərəfdən, Qara Qarayev - dahi sənətkar Dmitri Şostakoviçin əsərlərini nümunə göstərərək bizi yeniliyə, daimi axtarışlara, sövq edirdi.

Bələliklə, Qara Qarayevin sinifində biz onun müəllimlik metodikasına bilavasitə yiyələnirdik. Qara Əbülfəzovic, milli musiqimizin hayatı, onun daimi hərəketini nəşəllerin örnəyində, sələflərin qazandığı nailiyyətlərin davam və inkişaf etdirilməsində görürdük.

Əlbəttə ki, bizim üçün an gözəl nümunə onun öz əsərləri idi. O əsərlər ki, bizi riqqata, vacadə gətirirdi. Belə əsərlərdən biri də onun Stalin mükafatına layiq görülmüş "Leyli və Məcnun" simfonik poeməsi idi. (Xoreoqrafların bu əsərə olan marağı təsadüfi deyil.) Mən asıl bəstəkarlıq istəddə, falsəfi düşüncə, insaniyyat tacəssümü olan "Leyli və Məcnun"nun partiturasını darindən öyrənərək onun piano işləməsini hazırladım və müəllifin dinləməsi üçün ifa etdim.

Bu onun xoşuna gəldi.

Tələbəlik illərində kvartet yazmağı öyrənərək nümunə olaraq yena də biz Qara Qarayevin 1947-ci ildə baştələdiyi çox mükəmməl bir kvartetinə müraciət etmişdik.

"Yeddi gözəl" baleti isə biza möhtəşəm bir təsir bağışlamışdı. Bu əsərdə milli özünəməxsusluq müasir bəstəkarlıq cəhətləri müasir musiqi-tekniki nailiyyətlərlə üzvü vəhdət təşkil edirdi.

Bu baletin ayri-ayri nömrələrini darindən öyrənərək, onun harmonik dilinini, kompozisiya, atəltədirmə xüsusiyyətlərini mənimsemmişdik...

Eyni müəllim, eyni sinif, eyni şərait. Lakin buna baxmayaq müəllimimizin yüksək sənəti sayasında biz - müxtəlif yaradıcılıq üslublarına malik olmuşuq. Məsələn, müəllimimiz ilə tələbələri - parlaq fərdi əslübünə malik olan Rauf Hacıyev və Hacı Xanməmmədov, növbəti nəsildən - görkəmli bəstəkarlar Arif Malikov,

Xeyyam Mirzəzadə, Vasif Adıgozalov, Tofiq Bakıxanov, Oqtay Zülfüqarov, hazırda respublikamızın xalq artistləri, müasir musiqi xəzinəmizi müxtəlif janrlarda yazılmış əsərləri ilə zənginləşdirmişlər. Lakin, biz hamımız mənavi atamız olan "Qara Qarayevin tələbə"ləri adını şərəflə daşıyırıq.

Hazırda bizim bir çoxumuz Bakı Musiqi Akademiyasının professorları kimi yeni musiqiçilər nəslini - Qara Qarayevin artıq nəvə və nəticələrini yetiştirdirik.

**XX əsrə şöhrət qazanmış dahi bəstəkarın ömrü**

**XXI əsrə də davam edir.**

Bakı, 2008-ci il.

Oqtay Zülfüqarov



Xalq artisti,  
"Söhrat" ordenli.  
Təhsil illeri: 1953-58.

## Mənim xatirələrim

**D**əziz müəllimim Qara Qarayevi anarkən, həyatımın en xoşbəxt xatirələri gözümün önündə canlanır. Bu gözəl anlardan bir neçəsinə yada salmaq istəyirəm.

Konservatoriyanın qəbul imtahanlarının birində rektor Qara Qarayev galib dənməzca, sakit oturdu. Hami təşvişə düşmüşdü. İnanı bilmirdim ki, qarşısında Qara Qarayev kimi dahi insan oturub. İmtahan zamanı suallara cavab verəkən deyirdim: "Mənə elə gəlir ki, bu, Beethovenin filan asəridir və ya Motsartin filan musiqi mövzusudur". Cavabların sonunda Qarayev təccübə mənə baxıb soruşdu: "Bütün cavablar düzgün olduğu halda niyə, mənə elə gəlir ki, deyirsən? Məgar özünə inanırsan?..."

İndi dünüşürəm ki, onun qarşısında söz demək mənim üçün çox çətin idi. İmtahanları başa çatdırıb violonçel sinfinə qəbul olundum.

Evda piano aləti olmadığından gecələr konservatoriyada maşqul olurdum. Gizlincə musiqi de yazirdim. Bunu dostum Fərhəngdən başqa bir kəs bilmirdi. Demək olar ki, violonçeldə çalmaq həvəsim artıq bitmişdi... Dərslərdə hazırlıqsız haldə galirdim, həttə violonçelin bir simini azca çərtirdim ki, kökləyəndə sim qırılsın. Bu hal bir nəcə dəfa takrar olunanandan sonra, müəllimim Turic şübhələnməyə başladı. Axi o, meni müsabiqəyə hazırladırdı. Bir sözlə, dostum Fərhəng sirrimi açıb, onun üçün yazdığını pyesi violonçeldə çaldı... Növbəti dərsdə isə violonçeli kökləmək

istəyəndə, İsak Mixayloviç əlimdən tutub düz Qarayevin yanına apardı və məsaləni açıqladı.

Vəziyyətim çox gərgin idi, mani konservatoriyadan kənarlaşdırı bilərdilər. Məsaləni aydınlaşdırıdan sonra, dahi insan zarafatcasına dedi: "Mənə elə gəlir ki, san hem violonçel, hem də bəstəkarlıq şöbəsində oxuya bilərsən".

Bir neçə gündən sonra təyin olunan vaxtda, dostlarının ifasında Qara müəllim yazdıqlarını tanış olub dedi: "Mənə elə gəlir ki, sən bəstəkarlıq şöbəsinə qəbul eda bilarık və ilk addımlarını mənim sinifimdə başlayacaqsan".

Beləliklə, sabırsızlıklı gözənlən arzuma çatdım. Bu görüş mənim həyatımda həlledici idi. Hesab edirəm ki, inдиya qədər mən müəllimimin çörəyini yeyirəm.

Tələbələk illərində aid bir əhvalat da yadına düşdü...

Qarayev özünün yaradıcılığı ilə əlaqədar, tez-tez Leningrada, Moskvaya gedirdi. Bir çox teatrarda artıq onun "Yeddi gözəl" baleti tamaşaşa qoyulmuşdu və Qara Qarayevin adı ölkəmənin sərhədlərini aşaraq geniş yayılmışdı.

İkinci kursda mən fortepiano triosunu yazmaq fikri düşdüm. Bu istayı eziy müəllimimə bildirdən, o etiraz edib söylədi ki, sən hələ polifoniyanı, musiqi formalarını mükəmməl bilmirsən, bir də üç alət üçün əsər yazmaq çox çətindir - "istayırsənse trio üçün süitä bəstələ" deyəndə, razılığımı bildirdim.

S.M.Kirov adına Opera və Balet teatrında "İldirimli yollarla" baletinin məşqləri ilə əlaqədar Qara müəllim Leningradda getmişdi.

Təxminən bir aydan sonra mən ona trionun 4-cü hissəsini göstərdim. Qara müəllim diqqətlə baxıb bir neçə məsləhətlərdən sonra, - "onu ixtisar etmək lazımdır" deyəndə, mən tələsik hissənin məzmununu söyləməyə başladım... - "pioneerlər çəmənlilikda gül-ciçək, meşədə isə göbəlek yığırlar... dəstə rəhbəri onları dəniz sahilinə cımmaya aparır və s..." O, gülməsəyib, "kifayətdir" dedi, - "O biri hissəni də yaz, sonra baxarıq".

Bu dəfə Qara müəllim Leningraddan qayıdan sonra trionun 3-cü hissəsinin məzmununu ona söylədim... "Pionerlər tonqlı etrafında oturub mühərbiə veteranının səhbatlarına maraqla qulaq asırlar" ...

Qara müəllim diqqətlə baxıb, bəzi göstərişlər verərək dedi: "Sənin mühərbiə veteranının çox uzun danişdi. Bu hissə də süta üçün çox böyükür... Yaxşı, növbəti hissəni da qısa yaz, man Leningraddan qayıdan sonra mütləq hissələri ixtisar edər".

Artıq "İldirimli yollarla" baletinin premierası yaxınlaşırı. Qara müəllimin yüksək əhval-ruhiyyəsi biz tələbələrə də sirayət edirdi.

Mən trionun 4-cü, 3-cü, sonra da 2-ci hissələrini müəllimimə göstərəndə, o üzündəki tabəssümü baxışı ilə "mənə elə gəlir ki, sən öz məqsədinə çatdin, get, 1-ci hissəni da yaz!" - deyəndə,

sevincimdən özümü saxlaya bilməyib

Qara müəllimi qucaqlayıb öpdüm.

Trio Azərbaycan bestəkarlarının qurultayında, bestəkar tələbələrin konsertində səsləndi. Qara Qarayevin müəllimi, zamananəmizin böyük bestəkarı Dmitrii Şostakoviç tərəfindən mənim trio əsərim xüsusi qeyd olundu.

Arabir Qara müəllim evində daərs deyirdi. Onun heyat yoldaşı Tatyana Nikolayevna həmişə biz tələbələri üzügülər qarşılıyordı.

Qara müəllim isə hər birimizə atalıq qayğısını göstərərək, həyatımıza maraqlanır, faydalı məsləhətlər verirdi. Onun dəyerli fikir düşüncələri, nurlu sözləri bizim bılık dairəmizi genişləndirirdi.

O, çox tələbkar olmaqla bərabər, heç kimə səbabsız tərifləməzdə və hər bir tələbənin istedadını nəzərə alaraq, təzyiq göstərmədən, daərs keçirdi. Maraqlıdır ki, Qarayevin tələbələri özlərinə maxsus dəst-xətələrlə ilə seçiliyirdilər. Bizim kursda Vasif Adıgozəlov, Xəyyam

Mirzəzadə, Arif Məlikov və başqaları oxuyurdular; böyük müəllimiz hər birimizin yaradıcılığına fərdi yanaşındı.

Qara müəllimin yuxa kimi ürəyi var idi. Musiqi aləmində yaranan hər hansı bir hadisəni və ya, şəxsi söhbəti ürəyindən keçirərdi. Nəticədə müdrik qarşalar, sözlə Qara müəllim hər vəziyyətdən çıxış yolu tapardı.

Əziz insan, sevimli müəllimim Qara Qarayeva keçirdiyim anlar hayatımın ən gözəl sahifələridir.

Allah qoysa və qismət olsa, mən, dahi müəllimim  
Qara Qarayev haqqında xatırələrimi daha müfəssəl  
qələmə alıb yazmaq arzumu hayata keçirəcəyəm.  
Inşallah!!!

Bakı, 2008-ci il.

tələbələrinin xatırəsində

**Qara Qarayev tələbələri ilə  
(1940-50-ci illər)**



Qara Qarayev Hacı Xanmammadov ilə



Rauf Hacıyev  
(Təhsilini 1953-ci  
ildə bitirib.)

Boris Yermolaev  
(Təhsilini 1951-ci  
ildə bitirib.)

Valeri Svekolnikov  
(Təhsilini 1951-ci  
ildə bitirib.)



Gənc bestəkar Rauf Hacıyev,  
Niyazi və Qara Qarayev



Qara Qarayev  
və Xayyam Mirzazadə



Qara Qarayev  
və Tofiq Bakixanov



Moskvada keçirilən SSRİ Bestəkarlar İttifaqının 3-cü qurultayında  
iştirak edən Azərbaycan bestəkarları



Qara Qarayev və  
Arif Məlikov



Soldan-sağ: Soltan Hacıbəyov,  
Arif Məlikov, Qara Qarayev  
və Cingiz Hacıbəyov



Qara Qarayev  
Vasif Adigózalov ilə



Qara Qarayev  
Oqtay Zülfüqarov ilə



Gənc Azərbaycan bestəkarlarının  
plenum iştirakçıları: Q.Qarayev,  
X.Mirzəzadə, İ.Məmmədov,  
İ.V.Abezqazov, V.Adigózalov



Nihat Osmanov  
(Bölgərstan)  
Təhsil illəri: 1956-1961

Recep Alıayarov  
(Türkmenistan)  
Təhsil illəri: 1956-1960

Firangız Nadirova  
Təhsil illəri: 1952-1957



Qara Qarayev tələbələri ilə:  
(ayaq üstə) Arif Məlikov, Vasif Adigózalov,  
(piano arxasında): Nihat Osmanov və Yuri Osipov



Qara Qarayev və Dmitri Şostakoviç

D.Şostakovic; Qara Qarayev manım an sevdiyim bestəkarlardan biridir. Onun parfaq müsiqisinin sıri - xalq ananələrinin klassik irsi ilə və an müraciət müsiqî formalarını uzaqlaşdırmaq istedədindədir.

#### Cövdət Hacıyev:

Xalqımız artıq Böyük Vətən müharibəsinin ərafəsində idi. O zamanlar men və Qara Qarayev Moskva konservatoriyasında oxuyarkan "Vətən" operasının üzərində işləməyə başladıq. Cəbhə xətti Moskvaya yaxınlaşırırdı... Rektorun icazə almamış bəy Moskvadan Bakıya qayıtmalı olduq. Buna görə hər ikimiz konservatoriyanın kənarlaşdırıldılar. Moskvanın təhlükə geridə qalanadən sonra biz konservatoriyanaya qayıtdıq və müəllimimiz D.Şostakoviçin dərsinə gəldik. O sorğudı: "Kənə aashi depla?" Qara dedi: "Öcheni плохо, нас исключили из консерватории". Şostakoviç təəcüb-lənərək durdu ayağı və hər üçümüz maşına oturub nəzirliyə getdi. Oradan o, elə bir göstəriş aldı ki, rektorun fərmani ləğv olunsun. Şostokoviç fərmanın elan olunmasına səksən yoxladı...

Biz isə təhsilimizi davam etdirdik... O da yadimdadır ki, Mərdənin ariyisi üzərində hər ikimiz birgə işləyirdik. Adəlan çatılınlıklär olanda əsər yaxşı yazırlar.

Mühərbiyən sonra "Vətən" operası sahnəye qoyuldu...

Hətta Moskva konservatoriyasında müallimimiz D.Şostakoviçin, Qara Qarayevin və manim foto şəkillərimiz şəraf lövhəsinə asıldı.



Qara Qarayev və Cövdət Hacıyev



Raşid Behbudova bağışlanan foto-xatire (1959)



Soldan-sağ: S. Hacıbayov, Q. Qarayev, Bülbül, S. Rüstəmov və S. Ələsgarov (Tiflis, 1952)



Azərbaycan bestəkarlarının I qurultayının nümayəndələrindən bir qrupu  
Üzeyir Hacıbəyovun məzəri qarşısında



Dmitri Şostakoviç ilə ayləşənlər, sağdan-sola: Qara Qarayev, Niyazi;  
Yuxarıda soldan-sağ: Fikrət Əmirov, Cövdət Hacıyev, gənc bestəkar Rauf Hacıyev  
ve SSRİ bestəkarlar ittifaqının qurultay nümayəndələri



Niyazi:

Qara Qarayevin müsiqi sözün haqqı manasında qalbdən od qoparıf, canlı fəaliyyətə sövq edir. Taleyimə minnədaram ki, onun müsiqi ilə man da təmasda olmuşam. Xosbaxtam ki, əksər əsərlərinin ilk ifasını Qara Qarayev mənə etibar edib.



Moskvada keçirilən Azərbaycan incəsənət və ədəbiyyatının dekadası, öndə - Q.Qarayev,  
S.Qacar və qızı S.Qacar, R.Bebhudov, Niyazi, arkada - S.Hacıbəyov,  
M.Məmmədov, N.Tsaryov, H.Rzayeva və başqları (1959)



Qara Qarayev:

Man zəhmət adamları şəhərində doğulub boy-a-başa  
çatmışam. Mənca Bakı dünyadanın en gözəl şəhəridir.



**Yevgeni Svetlanov:**

- Qara Qarayev heç vaxt "səslərlə cynamır". O, yeni əsərini təqdim edərkən, artıq biz bilirik ki, bu əsar böyük düşüncələrin bəhəsidi, keçən günlərin ümumiləşmiş tacəssümüdür. Bununla barabər gerçəkiyə, müasiriyyə, hər hansı amallarla yaşayışın müraciətidir.



**Qara Qarayev, İmran Qasımov və Niyazi**

"Xəzər neftçiləri haqqında dəstən"  
"Dənizi fəth edənlər"  
filminin yaradıcı qrupunun üzvləri




**Qara Qarayev (bəstəkar),**

Roman Karmen (rejissor), İmran Qasımov (ssenari müəllifi, 1959)

**Roman Karmen:**

Həmi - man işə ilk  
növbədə Siza vurğunuq...  
... Man istayıram ki,  
bizim filmdə Qarayevin  
istedadlı, müdrik,  
müsiquisi səslənsin,  
("Böyük Vətən  
mühərbi" filmi haqqda)



**Qara Qarayev (1959)**

**İmran Qasımov:**

Qarayev müsiqisinin  
səmimiyyəti və  
mürakkəbliyi - müasirliyin  
özüdür; ham de yeni  
texniki təchizatla galaceya  
baxmaq çahidid.  
... Qara Qarayev  
birqəntinəsi uzaqlara,  
Gözəllik Aləminə üzür!



Qara Qarayev və  
Roman Karmen

**Roman Karmen:**

Truppa bütövlükla müsiqinin  
har bir xanasında Sizi yada  
salır ("Xəzər neftçiləri  
haqqında dastan" filmi haqqda).

**Qara Qarayev...**

Unudulmaz, dəhşətli təssürat...  
...Əstakada ilə əlaqə radio vəsitəsilə  
saxlanılırdı. Ölümə duşar olanlar və  
sağ qalanlar arasında qəribə dialoq  
gedirdi. Buruğda olan adamlar  
bilirdilər ki, bu artıq sondur...

Onlar həyatlın və yoldaşları ilə  
vidalaşdırıldılar. Ancaq nə təlaşlı  
hay-haray, na da qıçırq sedaların  
esidilmədi... Sadəcə felakətin  
işgüzarcasına qeydiyyatı gedirdi: .

... Buruğdakıların olacaq yeri  
aşdı, polad keçid parçalandı...  
buruq müvəzənatını itirməyə başladı...



İmran Qasımov və Qara Qarayev

**Qara Qarayev:**

Nefçilərin eməyi mənənən yaxın  
həm də azızdır. Bu nəcib və heç  
bir işşırtmaya ehtiyacı olmayan  
- yaradıcı əməkdir.



Q.Qarayev, R.Karmen və  
İ.Qasımov dəniz neftçilərinin  
arasında (Neft daşları-1959)



Qara Qarayev (1959)



Pirşağı çımarlıyında (1959)



Neft Daşlarında (1959)

Qara Qarayevin 50-ci illərdə  
yaratdığı "Yeddi gözəl" baleti



Azərbaycan Opera və Balet Teatrında "Yeddi gözəl" tamaşası (1952).

tələbələrinin xatirəsində

Nizami Gəncəvi - "Yeddi gözəl":

Sönükdür hər zaman yalan xayalar  
Yalnız həqiqətdə ölməz qüvvə var!

D.Şostakovic:

"Yeddi gözəl" baletinin müsiqisi həqiqi  
simfonik müsiqidir, in iyiqası, geniş  
nəfəslə... Bu baletin müsiqisi bəstəkarın  
doğma milli mədəniyyəti ilə six bağlıdır.



Qara Qarayev (1958)

## "İldirimli yollarla" tamaşasından səhnələr (1958)

Leningrad. Opera və Balet Teatrında  
"İldirimli yollarla" tamaşası, 1958



Qızların  
gitara ilə rəqsı



Men öz işimi - "İldirimli yollarla" baletini,  
zamanınızın en görkəmli bestəkarı  
Sergey Prokofyevin xatırına həsr edirəm...

Bakı, Opera va Balet Teatrında  
"İldirimli yollarla" tamaşası (1959)



## Qırqorı Kozintsev:

- Yaddaşımıza Sizin senətinizin  
qeyri-adı poetikliyi və insani  
duyguları hekk olmuşdur.  
"Don Kixot" üzərində birlikdə  
işimiz hayatının en gözəl  
xatirəsidir.



Qırqorı Kozintsev



Servantes



Qara Qarayev



Nikolay Cherkasov

Don Kixot və Sancho Pansa

Yuri Tolubeyev

Məşhur rejissor Qriqori Kozintsevin  
"Don Kixot" filmindən fragməntlər



Sancho Panza - Qubernator



Don Kixot - N. Çerkasov



Don Kixot - N. Çerkasov



Don Kixot - və saray xanımı



Sancho Panza - Y. Tolubeyev




Don Kixot və Sancho Panza

60-cı illər





3-cü simfoniya üzərində  
iş məqamları...



Gara Karayev -  
3-cü simfoniyanın ifası.  
Azərbaycan Dövlət Kameran Orkestri,  
Bədii rəhbər - Nazim Rzayev (1963)

Leonid Qureviç



Rusiyadan Xalq artisti,  
Sverdlovsk Bəstəkarlar  
Birliyinin sədri,  
professor.  
Təhsil illəri: 1957-1963.

## Воспоминания о городе юности и о любимом учителе Кара Каравееве

(Фрагменты из интервью, данного Наталье Дадашевой)

**М**ои детские годы, юность, молодость связаны с Баку. И, несмотря на то, что детство прошло в трудные военные и послевоенные годы, воспоминания о нем окрашены преимущественно в "розовые тона"... Но главное в том, что с Баку связано время учебы и период моего становления как музыканта. Здесь я стал профессиональным композитором и этим мне Баку особенно дорог.

...Еще накануне окончания училища я набрался смелости и побывал на консультации у Кара Каравея. Кара Абульфазович внимательно просмотрел мои "пробы пера". На всю жизнь мне запомнились и врезались в память слова великого Мастера: "Вы хотите стать композитором? А знаете ли, что ожидает Вас? Вы обрекаете себя на пожизненный катарджный труд! Впрочем, если вы решили, поступайте в консерваторию. Я возьму Вас свой класс". Я понял, что очень хочу учиться у такого замечательного музыканта. Мысль о поступлении в другие консерватории отпала как-то сама собой.

...Кара Караева отличал не только огромный талант, но и большой личный творческий опыт, а также замечательные природные качества Учителя. Пожалуй, для меня лично наиболее впечатляющими были такие свойства Караева-педагога, как потрясающее умение схватить наиболее существенные недостатки в показанном студентом материале и умение "вдохновить" на их исправление, а также бережное отношение к индивидуальным устремлениям каждого ученика. Вообще, караевская школа сконцентрировала лучшие качества российской композиторской школы - он "стопроцентный" воспитанник гениального Д.Д.Шостаковича, а тот - в свою очередь - "внук" великого классика русской музыки Н.А.Римского-Корсакова.

Так что с "родословной" все в порядке...

...С первых же дней появления в классе Кара Караева мне посчастливилось общаться со старшими товарищами - талантливыми молодыми (тогда) композиторами, теми, кто сегодня стали "патриархами" композиторской организации Азербайджана. Это

Ариф Меликов, Васиф Адыгезалов, Муса Мирзоев, Октай Зульфугаров, и конечно же, Хаям Мирза-заде (ассистент Кара Абульфазовича, многому научивший меня). Старшекурсники задавали такую "высокую планку", что страшно трудно было ей соответствовать, а "ударить лицом в грязь" очень не хотелось...

Это был огромный стимул. Позже в классе появились Полад Бюль-Бюль оглы, Фарадж Караев, Леонид Вайнштейн (безвременно ушедший из жизни), Наргиз Шафиева, Франгиз Ализаде. Такие имена, которые сегодня не надо представлять бакинскому читателю. Вот этим и определялась атмосфера в классе Караева, атмосфера высоких критериих творчества, хорошей состязательности.

В общем, как сейчас говорят, была сильная "мотивация" к сочинению интересной музыки.

...Моя музыковедческая работа тесно соприкасается с творческой и педагогической деятельностью. Она четко ограничена областью теории и истории оркестровки, недостаточно освоенной музыкальной наукой. В 1970-е годы я работал над кандидатской диссертацией, посвященной исследованию оркестрового стиля Кара Караева. Пришлось идти непроторенными путями, и много времени было затрачено на разработку общих вопросов методики изучения оркестрового стиля композитора. В диссертации я попыталась выявить характерные черты стиля Кара Караева, которые явились следствием взаимодействия современных тенденций композиторского творчества и традиций азербайджанской народной музыки.

...Баку внешне очень сильно изменился. Но в основе он остается прежним теплым, южным городом у моря с какой-то необъяснимой словами, своеобразной аурой. Для меня встреча с городом моей юности, с городом Кара Караева была очень волнующей.

Баку, 2005-й год.

## Sevda İbrahimova



Xalq artisti,  
professor.

Təhsil illəri: 1958-64.

## Unudulmaz sənətkar

**M**ən çox xöşbəxtəm ki, mənə Qara müəllimin sinifində oxumaq nəsib olub. Hələ ləp kiçik yaşlarından bizim ailədə atam, anam və babamdan Qara müəllimin adını, onun gözəl bəstəkar, alicənab insan olduğu baradə səhbətləri eşidərdim.

O zaman (50-ci illərdə), biz, teatr tamaşalarına dəfələrlə baxardıq, bütün konsertlər gedərdik.

Qara müəllimlə ilk tanışlığım onun "Yeddi gözəl" baletinin premyerasında oldu. Tamaşanın ecaskar musiqisi, yüksək səviyyəli quruluşu bütün tamaşaçılardın fərəhine, böyük sevincinə, gurultulu alqışlarına səbəb oldu. Bayram aħval-ruhiyyəsi bütün zalı bürümüşüd.

Bu, böyük musiqi bayramı idil "Yeddi gözəl" baletinin qeyri-adi dərəcədə gözəl və ihamlı musiqisi məni heyran etdi, misilsiz bir sevinc və ruh yüksəkliyi bəxş etdi. Sonralar mən, Qara müəllimin bütün əsərləri ilə tanış olduqca, yenidən bu hissələri keçirirdim, onun ürəkləri fəth edən musiqisi qəlbimin ince tellərini titrəirdi... Bu hissələr indi də mənim ürəymidən yaşıyır...

Tamaşa bitdikdən sonra, atam dedi ki, gedək səni Qara müəllimlə tanış edim. O zaman, mən, konservatoriyının nəzdindəki 10 illik musiqi məktəbinin 7-ci sinifində, həm fortepiano (gözəl pedaqoq M.L.Bikovanın sinfi), həm də uşaq yaradıcılıq bölmələrində (prof. B.Y.Zeydmanın sinfi) oxuyurdum. Və mənim üçün belə böyük sənətkarla tanışlıq çox əhəmiyyətli və fərəhli bir hadisə idi.

Ela ilk dəqiqədən Qara müəllimin səmimiliyi, onun xoş təbəssümü, mehribanlığı mənə böyük sevinc baxış etdi.

Sonralar gözəl tələbəlik illeri.... Qara müəllimin undulmaz, təkrarolunmaz dərsleri...

Qara müəllimin sinfinda oxumaq, onuna ünsiyətdə olmaq, məsləhətlərini dinləmək özü böyük xoşbəxtlik idi.

Qara müəllim ustad sənətkar, böyük alim, dahi bəstəkar olmaqla beraber, həm də gözəl pedaqoq idi. O öz tələbələrinə gördüyü işə son dərəcə məsuliyyət və tələbkarlıqla yanaşmaq, yeni yaradıcılıq axtarışları aparmaq kimi vacib keyfiyyətləri aşayırdı.

Eyni zamanda hər tələbənin fərdi keyfiyyətlərini nəzərə alar, onların inkişafına yetərinə diqqət yetirardı.

Qara müəllimin hər dərsi bizim üçün ham imtahan, həm də bayram idi. Yazdığın esəri bayanırdısa, az qala göylərə uçmaq istəyirdin!

Qara müəllim hər tələbəsi ilə yüksək pedaqoji taktıl davranar, onu atalıq qayğısı ilə əhatə edərdi. Bu unudulmazdır...

Konservatoriyani bitirdikdən sonra da biz həmişə Qara müəllimin sinfinə gələrdik. Gördüyüümüz işlər və hansı esər üzərində işləməyimiz baradə ona məlumat verardı.

1967-ci ildə mənim opera janrnına müraciət etməyim, məhz Qara müəllim tərəfindən məsləhət görüldü və dəstəkləndi. Özü şəxşən, libretto müəllifi olan Təlat Eyyubova bu baradə danişar və ümumiyyətlə, çox diqqətlə əsərin yaranmasını izləyərdi.

Mən, 1968-70-ci illarda esər üzərində işlədim və 1971-ci ilin yanvarında "Həqiqət üzüyü" operasının klavirini Qara müəllime təqdim etdim. Onun bu esərə müsbət münasibəti məni çox sevindirdi.

Ən fərqliyənlərdən hal o oldu ki, "Həqiqət üzüyü" operasının müzakirəsində Qara müəllim özü də iştirak etdi.

Qara müəllimin daxilindən gələn işq, onun öz tələbələrinə olan inamı olduqca böyük qüvvəyə malik idi. Onun bir sözü, bir kəlməsi səni ruhlandırdı, səni həveləndirdi. İsləmək, İsləmək və böyük məsuliyyətle İsləmək, hər gün, hər saat yaradıcılıq işi ilə məşğul olmaq hamimizin həyatının mənası idi. Qara müəllimin böyüklüyü ondadır ki, ona bəslənən hədsiz ehtiram hissələri həmişə bizim daxilimizde yaşayır. Müəyyən səbəblərdən müsiqisiz günlərimiz bizi darixdırır, elə bil ki, nəyi isə itirmiş olurq...

Əlbəttə, yaradıcı həyatında xoşbəxt daşıqlar çox olub və bu xoşbəxtliyi mənə ezziz, alicənab müəllimim Qara müəllim bəxş edib. Onun böyük qəlbi, ince, həssas ürəyi, misilsiz, gözəl, həmişəyaşar, bənzərsiz əsərləri həmişə üreyimdadır.

**Qara müəllimin işqli şəxsiyyəti unudulmazdır!**

Bakı, 2008-ci il.

Məmməd Quliyev



Əməkdar İncəsənət xadimi.  
Təhsil illeri: 1958-63.

## Unudulmaz Ustadım - Qara müəllim

**K**lassiklərdən biri demişdir ki, "minnədarlıq hissi an ağır yükdür". Lakin mən, öz böyük müəllimim Qara Qarayevə qarşı hədsiz dərəcədə minnədar olmayıla özümü xoşbəxt sanıram və ona olan hörmətimi ifadə etməkdən çox böyük memnuniyyət duyarım. Qara Qarayev də bunu aydın hiss edərək, öz şagirdlərinin minnədarlıq və pərəstişkarlıq duyularını böyük nəzakətə qəbul edirdi. Bu qarşılıqlı anlaşma həmişə yaradıcılıq axtarışlarında öz eksnis taparaq, uğurlu nəticələrə təkan verirdi.

Qara Qarayevə mənim və elaca da onun başqa şagirdlərinin münasibətləri çoxşaxalı olub, yalnız bəstəkarlıq fənninin tədrisi ilə məhdudlaşmadı. Təbii ki, həm fənnin özünəməxsusluğundan, həm də Qarayev şəxsiyyətinə xas olan keyfiyyətlərdən doğan münasibətlər vahid bir ansambl yaradırdı.

Q. Qarayevə mənim münasibətlərim müəllim və şagird ünsiyyəti, qarşılıqlı hörmət, xüsusi rəğbat, həqiqi dostluq, məsləkdaşlıq (Böyük Ustadın bütün şagirdləri mütləq onun məsləkdaşları idi) hissələri ilə yanaşı, daha bir özəl cəhət ilə səciyyələnirdi. Mən, hələ uşaq iken atanı itirmişdim. O, Böyük Vətən müharibəsinin ilk günlərində halak olmuşdu. Göyçaydan yenice Bakıya gəlmiş və Q.Qarayevin sinfinə daxil olmuş gənc tələbə kimi, ilk zamanlar çox böyük çatınılıklarla üzəldim; hər hansı bir tanışım, dostum, köməyim, maddi vəsaitim, yaşayış

yerim, müstəqil məşgül olmaq üçün musiqi alatım və s. yox idi. Sözsüz ki, Qara Qarayevin xüsusi qayğısı və köməyi həyatında

həlledici rol oynadı. O, ilk gündən mənim yaradıcılıq potensialına və istedadıma inandı, mən isə öz çalışqanlığımıla onun etimadını doğrultmağa nail oldum. Müəlliminin mənəe bağılılığı bir fotosakıldəki yazı da bunu sübut edir:

"Əzizim Məmmədə, onun böyük istedadına və musiqiye olan səmimi məhabbatına inam hissi ilə..."

Tez-tez xatırlayıram... Qara Qarayev Bəstəkarlar İttifaqındaki kabinetinin açarını mənə verirdi və mən iş vaxtından sonra royalda məşq edirdim. Mən, demek olar ki, gecə-gündüz elə bu otaqda yaşayirdim. Bəzən saatlarla məşgül olur, yeməyi, yatmayı da unudurdum. Çünkü musiqini çox sevirdim.

Bu sevgini mənə Böyük ustadım aşılamusıdı.

Biz tələbələr bilirdik ki, Qara müəllim heç vaxt öz köməyini, məsləhətini, dəstəyini esirgəməz. Yeni asarımızı müəllimizə göstərməkdən çəkinmirdik. Çünkü o, heç vaxt öz fikrini diqət etmirdi. Əksinə, yeni axtarışlara sövq edərək sarbast yaradıcılıq seçimini yol açırdı. Bunu mən həmisi hiss etmişəm - istar tələbəlik vaxtı, istər müstəqil yaradıcılıq yoluna qədəm qoyarkən, istərsə da artıq tanınmış bəstəkar olarkən. Xüsusilə, Mirzə Fətəli Axundovun eyniadlı povesti əsasında "Aldanmış kəvəkib" operası üzərində işləyərkən Qara Qarayevin köməyini və mənəvi dayığını çox yüksək qiymətləndirirdim. O, deyirdi: "Şəh Vədidi ilə (Vədidi Paşa libretto müəllifidir) çox böyük və çatın bir əsər üzərində işləyirsən. İnanıram ki, dahiyanı bir əsər alıñacaq."

Böyük müəllimin vəfatından sonra mən, bir neçə irihacılı əsərimi onun xatırmasına həsr etdim. O, artıq aramızda olmasa da, hər dəfə yeni bir əsər üzərində çalışarkan fikrən həmisi Qara müəllimlə məsləhətləşirəm. Qara Qarayevin tələbələrinin qəlbində böyük ustada qarşı daim minnədarlıq hissi yaşayacaq.

Çünki, o bizə yalnız əsl peşəkar musiqi bəstələməyi deyil, həmçinin vicdanın səsi ilə yaşayır - yaratmayı öyrətmisdir.

P.S. Məmməd Quliyevin xatırlarını oğlu  
Mehdi Quliyev təqdim etmişdir.

Bakı, 2008-ci il.

## Nərgiz Şəfiyeva



Bəstəkar,  
musiqiçünas.  
Təhsil illəri: 1958-64.

## Qəlbin yaddaşı

... 26 mart 1982. Bakı Qara Qarayevin müəllif konsertini səbrsizlikle gözləyir: deyəsan özünün iştirakı ilə ...

hər halda mən də bir çoxları kimi buna inanıram.

Filarmoniyanın zəli insan izdihamından coşub qaynar.

Birdən-birə narahat sükut çökdü: anlaşılmaz həsrətə gözlərimi sol beletaja dikmişəm...

Niyazi sahnədədir - aramlı addimları, ciddi baxışları hüznünlər... Ağır, sükutlu an... Orkestrin gərginliyi son həddə çatmışdır və ümid zəli tərk edir. Artıq gedcir... gedcir.

Ətraf mənasız, anladan kanardır.

Yaddaşimdə ancaq üzünü təbəssümüdür...

### 4 sentyabr. 1958. Konservatoriya...

Yelena Artyomovna ("Elička") təlaş içinde pilləkənlə üzbüüz inzibati otaqdan sıçrayıb - "Şəfiyeva!! İki saatdır səni axtarırlar!

Bəs bilmirsən ki, bu gün Qara Əbülfəzovçının dərsidir?! Hami oradadır səndən başqa. Nə... Rauf Sultanoviç?! Yox! Səhv bilmisən, bəs təyinatını elanda oxumışsan? Bəs... Bəs... Bəs... Bəs...

Söz axınından kifayatlanmamış Elička casarətə "Gedək!" deyərək, qolumdan bark yapışb auditoriyanın qapısını açdı ve yumşaq təkanla məni içariyə saldı: - Vot ona... Donuq halda, artıq Qara müəlliminin qarşısında

dayanmışdım. Otaq tələbələrlə dolu və sıqaret tüstüsündən bir qədər dumanlı idi. Var gücümle özümü elə alıb gecikməyimin səbabını söylədim.  
...Yarım saatdan sonra Qara müəllim not yazılarını vərəqləyir, suallar verir, bəstələrimi Caldırırı.  
Nəhayət, qətiyyətə: - "Bəli! Sinfimdə çalışacaqsınız - dedi.  
Hamın andan zamana qovuşan, gargin və məsuliyyəti, sonu bitməyən narahat, amma saadəti yaşam günlərim Qara Qarayevin qeyri-adi şəxsiyyət simasının, təkraredilməz dərslərinin təsiri ilə manalanmağa başladı.

\*\*\*

#### **Qarayev sinfinin üzüme açılan kapıları - İlk dərs.**

Konservatoriyani yenice bitirmiş gənc bəstəkarlarla bərabər, I-V kurs tələbələri də sanki sənətkar ocağının işığına toplaşmışdılar. Müsiqi-sənət mövzular ile yönümlənən, müəllim-tələbə dialog-mübadilələri, Qara müəllimin təkraredilməz ifadələri, itidili aforizm- metaforaları səhbəti təravətləndirir və sanki auditoriyaya sərbəst ruhun iqlimini yayılmışdır; ...istər-istəməz qəlbimde nikbin həvəs, sonsuz maraq və fadailiya bənzər qəribə hissələr oyanıdır...  
...Birdən-birə hamı ciddiləşdi. İşgüzər anların vaxtı artıq çatmışdı...

#### **...Florensiya -**

İntibah dövrü. Günüñ bir məqamı...

Karxanada yaşça biri-birindən fərqli şagirdlər Ustadın etrafına toplaşıb, mərmərdən yonulmuş bütün üzərində onun elinin hərəkətini diqqətlə izleyirlər. Ehmallı toxunuş... kiçik bir oyum... İlahidən gələn nefəs... gözler işıqlandı, üzün çizgiləri canlanaraq çöhrəni nurlandırdı...

...Təqdim etdiyim iki prelüd-miniatürü Ustad olduğu kimi qəbul etdi. Ancaq, öz əli ilə prelüdün birində akkordun bir sesini liqa vasitəsilə sonrakı xanadə səsləndirdi - cüzi əlavə... və möcüzə... səslənmənin rəng çalarları dayışdı...

Son nöqtə müsiqini suallı avazla boyadı...

Sanıram ki, insan təassüratının tabii ifadələrinən ən kamili - müsiqi nitqidir.

\*\*\*


#### **A-moll-u günün işığı ...1959.**

Buynaksi (indiki Şeyx Şamil) küçəsi, binanın mansarda mərtəbəsi... İş otagi... Heyrətamız zəngin, çoxsaylı not və bədii ədəbiyyat

nümunələrindən ibarət şəxsi kitabxana.

Onun əlemi - səmaya çırpinan, narahat ruhun nəfəs... Royal arxasında Ustad; sakit, ciddi səhbat axarında Nihatın əsəri müzakirə edilir. Konservatoriyadan farqli, sanki otaqda süküt bənzər, dinc asayışlı ab-hava duyulur.

Qısa bir fasıl; Nihat qeyd kitabçasından "Koldunya" filmindən aktrisa Marina Vladinin fotosəkləni Qara müəllime uzatdı. Biz dərhal buna reaksiya verdik. Elə bu an, **a-moll** tonalında, Qriqəbənzər, Norveç ahanglı, film müsiqisinin aranjimanında melodiya Ustadın ifasında səsləndi:



...Qriqə düşünürdüm - onun nəfis lirikasında Qarayev müsiqisinin lirk təbiəti sədalənirdi.

O gün, tələbələrdən sonuncusu man idim. Ustad Şopenin 13 sayılı **a-moll** mazurkasını təhlil edəndən sonra, əsəri bütövlüklə çaldı. Adı peşəkarlardan farqli olaraq, O, Şopenin ülvilirik müsiqisinin kamil ifadəsi üçün müxtəlif - iki "pp"-lu məxmərvari "tushe", "sükütlü" sol pedallı səsləndirirəm və i.a. üsullardan istifadə edirdi. Mənə elə galirdi ki, bu anlarında

Şopeni sevərkən bənzəsir "Qarayevin ifa interpretasiyası" məfhumu yaranırdı.

Dərsdən çıxıb yolumu dənizkanarı parka saldım. Danizi seyr edərək, reproduktordan səslənən Q.Qarayevin "Danizi fəth edənlər" əsərindən filmindən müsiqi parçalarını dinləyirdim. Birdən orkestr "buruluşanından" ayrılan solo qobuyn sanki səmaya ucalan, üfüqi yayılmış, dalğın, həm də haradasa gizli-həsrəti hissələri xatırlanın melodiyası, **a-moll**-da səsləndi:



Bu günün təassüratından tam dolğun və bəxtiyar idim.

**A-moll** ahanglı bir gün...

.... 1964-cü ildə ailədə baş verən təleykülli problemlərlə əlaqədər Qara müəllimdən uzun müddət ayrılaraq, onun ünsiyyətindən, mənəvi dayağından məhrum oldum. Onu da

bildirdim ki, artıq o Moskvada yaşayır ve vaxtaşırı həmkar-dostlarımdan məni soruşur, haqqında öz narahallini bildirirdi.

#### Bəxtiyar günlərimdən biri...


...Nəhayət, 1974-cü ilin may ayında Ustadımla Bakıda görüşdüm. İndiki Bülbül prospektində bəşmərtəbəli evin mənzil - xolunda məni qarışlayan Qara müəllim nəzərçarpacaq qədər dayışmış, daxilən sanki sarsılmışdı; uzun illərin yorğunluğu, dərin iztirabların izləri üzünən cızgalarına çökmüşdü.

Ancaq onun polad iradəsi, həyata qarşı dəyanətliliyi yanar gözlərində hələ da oxunurdu.

10 il ərzində qarşılaşığım müxtəlif həyatı sınaqlardan Qara müəllimin az-çox xəbəri olsa da, əsərimi göstərərkən onun - "musiqi səni qorub saxlayib" sözləri mənim daxili gərginliyimi bir qədər azaltdı.

Həmişəki kimi onun ali müdürüklüyü, adı ölçü meyarından kənar güclü əqli-məntiqi, göznlənilməz assosiativ musiqi-obraz təəssuratları məni heyrətləndirir, əməli yaradıcılığa sövq edirdi... Bu, artıq Qara Qarayevin özü idi.

Sənət və Sənətkar aləmi etrafında gedən söhbətimiz gözlənilmədən olum-ölüm mövzusuna istiqamətləndi. Həyat və Ölüm fəlsəfəsi Qarayevin şüuraltı düşüncəsinin ən güclü tərəfi olaraq, nəinki onun musiqisində, hətta sənə baxan ve sanki səni yarib keçən baxışlarında oxunur, içindəki "ölüməbənzər rahatlıq" duyğuları bir anlıq olسا da üzünün ifadəsində biruza verirdi.



8 notlu misra... amansız taleyin yolunu keçən Həyat və Ölüm, bir anda görüşüb ayrılırlar... və nəhayət, sonsuz səssizliyə qovuşan İnsan, tam sükuta qarq olur.

#### Yaddaşımdan silinməz...

Əslİ-nəcabətli insanlara məxsus Qara müəllimin yüksək mədəni davranışının təbiiyi, nazik rəftar xüsusiyyəti, mənəvi prinsiplərinin allılıyi ilk önce onun genetik mənşəyətina, milli köklərinə söykənir. O, nəzakətsizliyə, ambisiyalı replika - çıxışlara və ya yersiz ərkədici rəftərlərə qarşı münasibətini

sərtləti sözlə, ya da sadəcə, mənali sükutla bildirər, məzəli-yumorlu deyimlərini yariciddi, yariglumsər ifadə ilə söyləyərdi. Ustad qəribə bir cəhətə malik idi; narahat, məyus və ya part vəziyyətə düşən hər kəsa yardımçı olurdu...

Yəqin ki, Servantesin daimayaşar "Don Kixot" əsərinə bəstəkarın müraciati da tasadüfi deyildi: samimiyəti ilə qalbi yaxan, əməllərini gülünçə çevirən asıl-nəcabətli, ona ruhən doğma Cəngavər!..

Tükənməz fikir-düşüncələrini, təcrübə və biliklərini insanlara paylaşılan Ustad, coxnasılı davamçılarını yetişdirməkla, məktəb ənənələrini yaratmaqla, müəllimliyin dahiyanə təzahürünü özündə yaşıdan Sənətkar, Don Kixotun yüksək mənəda rəmzinə daşırmır!?

Əzəli insan anlamlının, mənəviyyatının dərkindən keçən, başarı mədəniyyətindən bəhrənənib, Azərbaycanın dünyada, Dünyanı Azərbaycanda görmək arzusu ilə yaşıyib-yaranan müdrik Sənətkar öz vətənini tez-tez tərk etməli olur -

Cahan səyyahına çevirilərək, tale ulduzunu Büyük musiqi sənətinin yollarında axtarır...

Bu axtarışın son nöqtəsi, **Sənətkar-İnsan** özüdür.

Ömrünün 6-ci əlamətdə onilliyində Qara Qarayev müsahibələrinin birində, "Üzeyir Hacıbəyov qalbimin milli mənəvi uğrunda mübarizə aparmışdır!" deyərkən, Doğma Vətənina, Ana Torpağına, "Özüne qayıtmag" arzusunu açıq-aydın bir ifadə ilə bildirmişdi!

#### Son görüş...

Dikinə uzanan Buynaksi küçəsi ilə sonuncu dəfə evinin qapısından öten cənaza...

Cavanların əllərində tabut sanki uçur...

Arxasınca axan insan seli ona çata bilmir...

... tələsir... torpağa qovuşmağa tələsir...

Qeyd kitabçasından:

"Gözlərim yaşla dolu geriye baxmadan gedirəm. Geriye baxmaq ürək ağrısı qədər ağrıdır. Ən gözəl çağımıda mənə qismət olmayıani itirdim..."

Bunu yazan cavan oğlan deyil, bir ömür həyatını yaşamış və aldanılmış **insandır**...

*Günəş işığını mənim üçün saçmadı,  
Külək mənim üçün əsmədi,  
Dəniz mənimlə danışmadı  
Nə olmalı idi, olmadı...*

1.1.1980

Axşam saat 11. Moskva.  
Qranovski küçəsində xəstəxana.

və ardınca:

*...Sən məni gözləyirsən, mənsə burada ölüram..."  
(Arxiv)*

### Ölməzlik...

**26 mart 1982. Bakı...** Ağır, sükütlü an ... Orkestrin gərginliyi son həddədir... və qəddi sim kimi tarımlanmış Maestronun iradəli əllərinin işarəsi ilə "Leyli və Məcnun" poemasının - faryadlı, hökmli "tale mövzusu"nın ilk sadaları gərgin sakitliyi pozdu.

Ülvi, məsum, lirik hissələrlə işıqlanan, təlaşlı-mübariz, faciəvi musiqinin tasirində artıq həqiqəti duyan dinleyicilər sərsinti içində sükutu dalmışdır...

Səslənən "Poema", rekviyemin tazahüründə - **Böyük Sənətkar** ömrünün başlanğıcını və bitmək üzrə zaman axarını elan edirdi...

**Bu, son görüş idi.**

Musiqini bitirən sadalar - "Damokl qılinci" tek timpaninin uzaq, batıq zərbələri fonunda Leylinin əriyən son nəfəsi...

Vida..... Vida..... Vida.....

**Vidamı?!**...

Bakı, dekabr 2007-ci il.

Vladimir Şainski



Rusiyadan Xalq artisti.  
Təhsil ilları: 1962-65.

## Всегда и навсегда - ученик Карава

# K

Иногда бывает непросто ответить на вопрос: какие годы своей жизни считать самыми счастливыми? В 18 лет нам часто кажется, что это были детские и школьные годы; в зрелом возрасте мы обычно отдаем предпочтение периоду юности, студенчества, первой любви...

Мои самые счастливые годы - и я убежден, что буду так считать до конца своих дней, - это годы учебы в Азербайджанской Государственной Консерватории у Кара Абульфазовича Карава.

Значит, все-таки студенчество, юность?  
Да, студенчество, но далеко не юность.

Разница в возрасте учителя и ученика - 8 лет!

Необычный случай, не правда ли? Действительно, в этой истории все необычно: и 36-летний студент, и конечно же, профессор - выдающийся композитор нашего времени, человек неиссякаемой энергии и удивительной душевной щедрости.

Но начну все по порядку. Поступив сразу же после окончания Великой Отечественной войны и службы в частях Советской Армии в Московскую консерваторию и окончив ее по классу скрипки, я начал самостоятельно и упорно заниматься композицией. Сочинять музыку я пристрастился еще с детства.

Годам к тридцати я уже имел достаточно заказов как автор

и оркестровщик. К моему счастью и благодаря влиянию друзей-композиторов, я скоро понял, что, если не произойдет чудо, мне суждено навсегда остаться без настоящей композиторской школы, мастерства и вкуса.

И это чудо произошло!

На одном из концертов в Москве исполнялись произведения молодых азербайджанских композиторов. Я был поражен их высоким профессиональным уровнем. Особенно мне понравился композитор, в то время ассистент Кара Абульфазовчика, Хайям Мирза-заде. Вот бы у кого поучиться! Нас познакомили. Мои первые слова: "Хайям, разрешите мне брать у вас уроки композиции!"

- Зачем же у меня? Лучше у моего шефа.

- У Караева? Да он и разговаривать со мной не станет!

- А вы попытайтесь. Кстати, он сейчас в Москве.

Легко сказать: попытайтесь. У меня долгое время не поднималась рука набрать номер телефона всемирно известного композитора. Наконец набрался смелости, звоню. Подходит его супруга Татьяна Николаевна: "Кара Абульфазович сейчас нет, позвоните позже, и я вас с ним соединю". И вот, не без содействия любезной и доброжелательной Татьяны Николаевны, состоялся телефонный разговор, определивший мою судьбу.

- Вы хотите у меня заниматься? Покажите свои сочинения. Может быть, вы уже такой мастер, что вам нечему учиться, - дипломатично ответил Кара Абульфазович.

Во время показа моих опусов у меня дрожали колени, как у первоклассника. Если бы я услышал слова: "Вам уже нечему учиться", это звучало бы как смертный приговор.

Представьте мою радость, когда Караев сказал:

- Вам еще очень и очень многому надо учиться. Я согласен взять вас в свой класс, если вы сдали на общих основаниях экзамены на первый курс Бакинской Консерватории. Заниматься вам придется с утра и до ночи. Так что - никаких посторонних работ, никаких заработка. Сможете ли вы так? Ведь вам тридцать шесть лет...

Конечно, я был готов заниматься хоть двадцать четыре часа в сутки. Ведь попасть в класс Караева - все равно что вытащить счастливый билет лотереи, разыгрываемой только один раз в жизни.

И вот наконец - учеба. Первое, что бросается в глаза в классе, - это атмосфера необычайной приподнятости, я бы даже сказал, праздничности. Каждый из нас шел на урок, как на праздник, хотя добиться похвалы было ох как трудно. Во всем, что касается школы, овладения тем, что было накоплено тысячелетним

музыкальным опытом человечества, Караев был неумолим.

Начинающие композиторы обычно склонны увлекаться сложной, "модерновой" музыкой, хвататься за крупные формы, зачастую не овладев еще как следует азами музыкального языка, гармонии, полифонии. По этому поводу мне вспомнились слова

Кара Абульфазовчика: "Сначала покажите, как вы рисуете нос, а уж потом только - нечистую силу".

Творчество самого Караева - нагляднейший и убедительнейший пример высокой классичности, продолжающей столбовую дорогу мировой музыкальной мысли, вооруженной самыми современными техническими средствами, при этом окрашенной в яркие и самобытные цвета азербайджанского народного мелоса и, наконец, преломленной через призму могучей, неповторимой личности автора.

Но не думайте, что класс Караева - был "государство творческой диктатуры". Ничего подобного! Для вкусов (если это хороший вкус, конечно) и склонностей ученика - полная свобода!

Как добный садовник, Кара Абульфазович каждому "ученическому деревцу" искал особый подход. Как тонкий психолог, он помогал ученику найти собственное лицо.

Искусство преподавания композиции, по-моему, сродни искусству врача. У Караева было необычайно острое и точное чувство музыкальных пропорций, словно выверенное на аптекарских весах. Он был безжалостен к случайному материалу, который иногда появлялся в процессе "заполнения формы".

Особенно ироничным было его отношение ко всяkim украшательским, чисто внешним приемам в серьезной музыке. В таких случаях он обычно говорил: "Если вам очень дорог этот кусок, приберегите его для другого случая, например, для музыки к плохому кинофильму".

Что и говорить, учиться у Караева, да и вообще в консерватории, было трудно. Уровень преподавания и знаний студентов Азербайджанской Государственной Консерватории, носящей имя Узеира Гаджибекова, был высоким, и я всегда с благодарностью вспоминаю преподавателей всех дисциплин, а также моих товарищ - студентов гостепримного Баку.

Несмотря на огромное физическое и нервное напряжение, несмотря на постоянный (и законный) трепет перед любимым профессором, я, честно говоря, за годы учебы помолодел во всех отношениях.

И неудивительно!

Ведь учиться у Караева, общаться с ним - было истинным наслаждением!

По-европейски сдержаненный, всегда одетый с безупречным

вкусом, не склонный к внешней фамильярности, нетерпимый к бес tactности, глупости и ее родной сестре - многоречивости, он производил впечатление натуры не очень доступной. Но уж если удавалось вызвать его на доверительную беседу, то словно черпаешь из источника мудрости, остроумия и афоризмов. Эрудиция и широта интересов его были необыкнны, знания - энциклопедичны. Поражали его терпение, спокойствие и демократизм с окружающими. И в то же время - высокая требовательность! Как-то один студент сказал:

"Кара Абульфазов! Мое сочинение разрастается.

Боюсь, соната получится". Каравеев ответил: "Не бойтесь. Не получится". Да, его нельзя было назвать "добреньким".

Но сколько людей испытали на себе его подлинную человеческую доброту! В важном и справедливом деле Каравеев всем готов был помочь.

Для меня он сделал больше, чем кто-либо за всю мою жизнь. Еще с древних времен для людей слово "учитель" - самое святое. Годы учебы для меня как бы продолжаются.

**Я всегда и навсегда - ученик Каравеева!**

Москва, 1978-й год.

Fərəc Qarayev



Əməkdar İncəsənat xadimi,  
P.Çaykovski adına Moskva  
konservatoriyasının professoru.  
Təhsil illeri: 1961-66.

## "Qoya" üzərində birləşmiş işimiz...

esse

**D**... doğrusu, heç bir iş birliyi yox idi. Başlanğıc da müemmalı idi. Moskvadan anam zəng edib bildirdi ki, axşam evda olum. "Atan zəng edəcək, - dedi - onun sənini bacı söhbəti var."

Hələ uşaqlıqdan "atama söhbət" ifadasından xoşagalan bir şey gözlämirdim. Amma...

Narahatlığını duyan anam - "Nəsə mühüm bir masala haqda" deyərək eləvə etdi və man anladım ki, deyəsan təqsirkar deyiləm.

Onda, atamın "Qoya" filminə musiqi yazmaq qərarını şübhəsiz, man əvvəlcəden biliirdim. Onu da bilirdim ki, o, ssenarınu alda etmiş və Conrad Volf ilə artıq görüşmüştür, həm də bu film onu, bir çox kino işlərinin dən fərqli olaraq həqiqətan maraqlandırıb, cəlb edib.

Qoyanın adı isa Servantesla birlikdə - onun uşaqlıq illərinin İspaniyasıdır; Pablo Piçassonun əlinə məxsus Don Kixotun qrävür-rəsmi, hamisəki kimi iş masasının üstündən asılıb, bir də Qriqori Mixayloviç Kozintsevə kinoda birgə işi atamın indiyə qədər ən sevimli işlərindən biridir...

... və elə buna görə da birləşdə islamak təklifi  
mənim üçün gözlənilməz oldu.  
Birləşdə?

...Və özüm haqda. O barədə ki, hər zaman gərginlikdə saxlayan gizli hissələr heç bir vaxt səni buraxmır, elə bir gərginlikdə ki, zənn edilən ünsiyət asanlığı - qeyri bir şey olmasa da, sənin daxılında olan daimi sixtinin nəticəsidir, bu sixtiñ isə - bilinməyən azadlıqdır;

Əğər sən iyirmi beş yaşından və bütün hayatın boyu

atandan oxuyub - öyrənmisən və artıq özün də kiçik bir ailənin sahibiñ, müstəqilliyiñ arzulayırsan, öz əllərinə hayatını qurmağa çalışısan, az-çox uğursuzsə olsa da, özünü musiqidə axtarıb - tapmağa cəhd edirsən, mayus olub hər şeyi anlamından keçirirsən, - haradasa taəccübələrsən, dostlarını itirirsən və ilk dəfə insan

satqılığının dadını dərk etməyə başlayırsan;

iyirmi beş yaşındasən; sən daima özün üçün nəsə

yeni bir şey açırsan.

Sənin ancaq iyirmi beş yaşıñ var - hala öndə nə qədər

vaxtin varsa, nikbinliyin, sənin aparıcı ulduzundur.

Iyirmi beş... və iyirmi beşində hələ də səni

atasının oğlu kimi təqdim edirlər...

Atam isimiz haqqında danişanda, sanki çoxdan qərarlaşdırılmış məsələni aydınlaşdırırdı. Birgə iş üçün ağlabatan formaları axtarıb tapmaq, filmin musiqi dramaturgiyasına dəqiqliklə yanaşaraq fikir-düşüncədən keçirmək: "Yaddan çıxarma ki, film iki serialıdır, bu, düşündüyün qədər da sade məsələ deyil" sözünü davam edərək deyirdi - ilkin zamanlarda Berlin və Leningrada dəha tez-tez getməli olacağım, Volfla da görüşməliyəm, filmin ümumi dramaturji quruluşu ilə əlaqədar müümü məsələlərin həllini özüm qərarlaşdırımlıyam və en ümddisi filmdə xüsusi məna kasb edən musiqi yükünün müümü məqəmlərini özüm müəyyənləşdirməliyim.

Danişq sakit, işgülər tərzədə davam edirdi. Lakin mən hiss edirdim ki, o mənim səsində cavab reaksiyasını tapmaq istəyindədir, onun səsində gərginlik duyulurdu.

...Və söhbətin sonunda: "İki gündən sonra zəng edib fikrini bildirərsən."

Yox, mən birgə işimiz üçün ağlabatan formaları axtarmaq istəyində deyildim. Düşündüyüm, ancaq bu işdən imtina etmek üçün elə bir məqbul forma tapmaq idki ki, həyatımın bütün varlığı ilə borclu olduğum insan məndən incəsinən. Qararımın düzgünlüyüne onu inandırmağa çalışıraq, təlaş içində lazımlı olan sözləri axtarırdım ki, mülliimli öz şagirdini dəstəkləsin...

Ata isə ...oğlunu anlaya bilsin. onun birlükde İsləmək təklifi...

...və hər halda, bir neçə əziyyətli günlərdən sonra razılığımı bildirdim. Gözənləniləndən telefon dəstəyini götürüb Maslovka ilə bağlandı, Moskvaya nə vaxt geləcəyimi, soruşdum.

Nə dünəyaya baxmaq imkəni - Sofiya, Berlin, Belqrəd, Varna, nədəki öz mülliimimlə birlükde İsləmək üçün təbii istək - bu ancaq, sadəcə, dərində gizlənən qürur və maraq hissələri idi: birgə işin ağlabatan formaları... Bunların hamısı mənə sonralar aydın oldu.

Musiqi üzərində iş güman etdiyimizdən daha tez başlandı. Bəkardan qaydan atam müxtəlif öhdəliklərlə yükəlib işə girişməyə telesmişdi. Berlinləndə gələn teleqramlarda şərti "Hadis" adlanan epizodun üzərində aparılan işin veziyəti haqda sorğulara atam soyuqqanlıqla yanaşırırdı. Nəhayət Leningraddan alınan teleqramlara reaksiya verərək: "Artıq işe başlamaq lazımdır" - dedi

...və məhz bimiz birlikdə işləmək məsələsi ilk dəfə konkret şəkildə gündəmə qoyuldu: epizod musiqisinin kim tərəfindən icra ediləcəyi suali yarandı, atam isə bu işi mənə ünvanlaşdırırb, öz tərəfindən köməkini asırgaməyəcəyini vət etdi.

Hazırladığım epizod musiqisinin ilk sahifələrini o, iti baxışi ilə gözdən keçirib, vərəqləyir, arabir nəzakətlə səhəbə müdaxilələr edirdi; nəhayət, bitirilən partitura Leningrada göndərildi.

Atamın eli ilə yazılan partituranın 1-ci xanəsi:

Vi-ni - I

II

Viole

Celli

C.B.

Mən indiyə qədər ancaq bu cür yazıram.

...skripkalar üçün bəs aşarında yazdığım 3-cü xana, atamın gur qəhquələrinə səbəb oldu... Sonra Konyusun "dərsliyi, orkestrlaşdırımk üçün Şumanın "Uşaq sahnəcikləri".

Epizodun yazılışı üçün Rauf Abdullayevlə ikimiz Leningrada ucmalı olduğunu.

O, atamın təklifi ilə filmin dirijor vəzifəsinə təsdiq olumuşdu.

Atam qatı surətdə Leningrada getməyacəyini bildirdi - "yazılışda mülli-

fin valideyni yox, özü iştirak etməlidir", sonra ciddiləşib -

"hərgəl Rauf pult arxasında olacaqsə, deməli, hər şey

öz qaydasına salınacaq" - dedi.

Bu, həqiqət idi: hər şey öz qaydasında idi.

Bələliklə, birgə işimizin ilk mərhəlesi başa çatdı.

Həmin müddədə kino gruppun üzvləri, assistentləri Avropanı başdanayağadak çaparaq I və II dərəcəli rollara aktyorların axtarışı ilə məşğul idilər. Bununla bərabər "İspanyanın da axtarışı" davam edirdi:

Dubrovnik, Balçık, Varna - sonralar bu adlar ekranda Madrda,

Hadisə çevriliridər. Ancaq kino musiqisinin mülliimləri uzaq Bakıda

sakitcə öz işlərini görürdülər. Müvəqqəti səssizlik çökdü...

Fasilədən istifadə edərək Volfun bizi qabaqcadan təchiz etdiyi İspan xalq musiqisinin nümunələri ilə tanış olmağa başladım. Axşamlar mahni məcmüələrini vərəqləyərək heyratlı galirdim; çünkü təsəvvürüm

da ispan musiqisinin anənavı oriental üslub tərzində səslənməsini

əvvəlcədən mənimsemədim. Atam isə bu xalq nümunələri ilə

tanışlığımızdan yətərinə məmmən idi. O, ispan musiqisini mükəmməl bildiyi üçün mənim reaksiyamı qabaqcadan biliirdi.

"Hadis" epizodunun yazılışından artıq yarım il keçmişdi. Hemin vaxt ərzində aksar natura çəkilişləri da bitmişdi. Qara dənizin sahilindəki Balçık, Atlantik okeanın dalğaları ilə yuyulan Hadisden seqilməyərək onu xatirladırdı - beləliklə, Bolqarıstan İspaniyani uğurla əvəz edə bildi. ...Volfun çağırışı ilə 1970-ci ilin payızında biz Berlinə yola düşdük. Bizim gəldiyimiz gündə filmin baxışı təyin edilmişdi. Buraya film müsikişinin mülliiflərindən başqa kinotoninqidilər, kinostudiyanın işçiləri, yazıçılar, ssenaristlər, rejissorlar, rəssamlar və ümuman filmə maraqlanan adamlar toplılmışdılar. Mən alman dilini yaxşı bilməyim üçün, muzakirə mərkəzindən kənarlaşım müşahidəçi mövqeyini tutmağa məcbur oldum. Atam isə alman dilini mükemmel bildiyinə görə, əvvəlcəndən fəallıqla səhbətə qoşuldu. Lakin çox keçmədən, onun maraq şövqü kəskin surətdə zəifləməyə başladı. O, yerini dəyişib mənim yanındıda oturdu. Çeşməyini gözündən götürüb, sıqareti tüstüldəti. Onun üzünə mənə tanış olan ifadə çökdü - nəzakətlə və eyni zamanda darixan.

...uşaqlıdan tanış olan, ürək sixintisi qədər doğma..., səhbətə maraq göstərməsi də onun zahiri ifadəsi idi. Əslində o, öz düşüncələrinə dalıb, tam qapanmış halda özünün fikirləri üzərində düşüñürdü. ...qapanma bacarığı...

Əvvəller bu hal bizi qorxudurdu, adəti üzrə uşaqlar öz valideynlərinin müəmmalı hərəkətlərini anlaya bilmirlər və gözləməyi də bacarımlar.

"Ata işləyir" - bacım Züleyxa ilə mənim üçün birdəfəlik qat edilmiş qanun idi.

...işləyir, royal arxasında, təbiidir, orkestrlaşdırır, ya da öz otağında dalğın gəzisərək burnu altında öz-özüne danişir.

Bu da deyəsan, aydın bir haldır.

Amma nahar edəndə də işləyir?! Qazetləri gözdən keçirəndə də, Krassvordu həll edəndə də musiqi haqqında fikirləşir? Eyyanda oturub çay içəndə, sualımıza cavab verməyəndə də musiqi bəstələyir?!

Yox! Bu mənim anlımlımdan kanardır!

Nəhayət, ikitərəflı hücum üçün alverişli məqam tapıb, qızığın tutuşmada sakralment ifadəni ondan qoparda bilirik: "Belə... demək ki, Zulya-Mulya və onun qardaşı (guya bizim antipodlarımızdır) söze baxmayan, şıtaq uşaqlardır" - bu atamın saysız hesabsız hekayələrinən birinin başlanğıcıdır... Sınaqdan keçmiş pedagoji üsul! Sonra isə birdən-birə başqlaşın, tam dəyişərk özüne qapanır, uzaq, yabançı olan insanın ifadəsi ilə qarşılaşaraq biz bir qədər qorxmuş kimi təaccübə geriye çəkilirik.

...Dayışa bilmək bacarığı...

Özgə, həm də doğma, uşaqlıdan tanış olan üzü... İştirakçılar arasında qarşılıqlı mübadilələr, rəyfər tanışlığı davam edirdi. Mübadilələr getdikcə genişlənarək mətbuat konfransına

çəvriliirdi - musiqi və kino, "Qoya"da müsiqinin rolü, Qoya və İspaniya, Qoyanın İspaniyası, Qoya - qüdrətli İspan sənətkar, sənətkar və zaman, zaman və fəza, Evklidin fəzəsi, zaman və sonusluq və i.e... həm dənmiş... har bı sey haqqda... eyni zamanda... vaxt isə Kifayat qədər keçmişdir.

Artıq biza aydın oldu ki, Volf uzun-uzadı söz püşkürmələrinin içinde yarbatmış halda dalğalarını; bu axşamı da biz itirdik!

Ertəsi gün Volfa görüldü. Onun bordo rəngində "Fiat"ı sürətli keçib "Interotel"in qabağında dayandı. Yena da geniş, ətraflı səhbat...

Biz "Qoya"nın aktyorları - böyük sənətkar Banonis və onun Alba ilə mətnedinci səhnənin gərgin çəkilişi zamanı, qeyri-ixtiyari olaraq rus dilindən doğma Litva dilinə keçməsinin müşahidəçiləri idik...

Bundan başqa bir sıra vacib problemlərin nazarı və tacribi psixoanalizi, leytmotivli inkişaf haqqı, Piter Bruckun teatr və nəhayət, Nino Rotanın yaradıcılığının mühüm məsələlərinə toxunaraq səhbat edirdik. Yena da... və istər-istəməz səhbatımızın avvelki nöqtəsinə gelib çatdıq.

...Hər şey öz çevrəsinə qaydır...

Kül xışıldayaq tərpəndi... artıq Feniks qiyamlı hədələyir!

Biz deyəsan hamislik Potsdamda qalmış riskindəyik.

...Elə bu zaman, əvvəlcədə atamın bacarığı haqqda eşitmış, indi isə öz gözlerimle görüb, inanıb və onun hər hansı yaranmış vəziyyətin istiqamətini bir anda düzgün müəyyənləşdirərək, yegana dərüst qərar çıxmazı, mənim üçün fəvqələdə oldu. Fasilədən istifadə edən atam qəfildən kreslödən qalıxb Volfa müraciətlə eyni əməli təkif etdi.

Biz maşına tərəf yönəldik və kinostudiyaya aparan yol boyu atam səhbətin təşəbbüsünü elinə alıb tam işgüzər axara istiqamətləndirdi... beləliklə biz montaj masasına özümüzü maneqəsiz çatdırda bildik.

Nəhayət, kinostudiyani tərk edəndə artıq işimizi tamamilə bitirmişdik; musiqi nömrələrinin tam siyahısı artıq mənim portfelimdə idi. Bütün zəruri parçaların təsviri xronometrajlanmış, mühüm məna kəsb edən vurğular qoymuş və mübahisəli məsələlər ansiqliq hall edilmişdi.

...çəntəli "dayılar" və qovluqlu "xalalar" - atamın şagirdləridir, onlar çox zaman evda maşğıl olunla tələba bastırıldar. Məşğələ günlərində - çəşənbə axşamı, cüma günləri - mən və bacım atamın kabinetinin qapısı ağızında oltrub, xüsusi bir maraqla "qadağan olunmuş zona"dan galan səsliyə qulaq asardıq.

Atam bizimle heç zaman maşğıl olmurdı. Bizi hamisə maraqlandıran bəi suallə onu tez-tez bezirkirirdik: "Ata, sən çox zabitli müəllimsən?" Cavab heç də tam aydın olmurdı: "Danlamıramsa, deməli, tərifləyirəm".

...Ertəsi gün biz Moskvaya qayıtdıq və elə həmin gecə ata-nənəmin definə çatmaq üçün yenidən təyyara ilə Bakıya uçduq.

İki həftədən artıq başımız hüzüra qarşıdı. Noyabr yaxınlaşırıdı. Moskvaya qayıtmak lazımlı idi: film artıq bütünlükla çəkilmiş, montaj

edilmiş va bəzi hissələr səsləndirilmişdi.

Bakıdan Moskvaya uçan köhne "İl-18"-da yol boyu gələcək işlərimiz haqqında danışdıq. Ötan yarım il arzında az iş görülməmişdi.

Fonoqram ilə müşayiət olunan kadrlar üçün bir neçə musiqi nömrəsi yazılmışdı. "Hadis"den başqa, a capella xoru - "Dies irae" və bir neçə kiçik musiqi nömrələri də hazır idi. Bu zaman arzında atamın

Mariya Rosariya rulo üçün səciyyəvi müğənni axtarışları nəticəsiz qalmışdı və o, əsadüfən Parisde görkəmli İspan müğənnisi ilə tanış olmuşdu. Mən Flamenko tanış olmaq üçün Varnaya uçmuşdım.

Solo-gitarla ilə kiçik epizodlar və Rauf Abdullayevla birlikdə simfonik epizodların yazılış üçün Leningradda səfərlər etmişdim. Daha sonra isə xəstəxanadan yenica çıxmış atamın İspan müğənnisinin lenta yazmaq üçün Potsdama geddim. Və nəhayət, atamlı birgə Berlinə

yaradıcılıq saferimiz də çox vaxt apardı...  
Indi isə lap az vaxt qalıb...

"Təlaş və əsab gərginliyi mühitində son dərəcə müteşəkkil olmaq çox vacibdir" - deyərək, atam öz tacribasından çıxış edirdi -

"İş prosesi boyunca özünü sakit və çox təmkinli aparmaq, qırx beş dəqiqəlik sifir musiqi materialının təhvil verməkla, işi dəqiq təyin olunmuş vaxtda tamamlamaq".

- "Bu, çox asandır ki!" - deya, man da öz tacribəsizliyimi nümayiş etdirdim.

Atama məxsus olan asas ideya çox sada idi. O, bütün musiqi nömrələrini iki hissəyə bölməyi təklif etdi. Çünkü film musiqisinin dramaturgiyasından irəli gelən iki asas qayə - məhabbat və qorxu - məhmənlərindən ibarət idi. Belə ki, xeyli əvvəl Bakıda yazılış "Hadis" epizodu bu dramaturji layların mərkəzində yerləşməli idi.

Sonrası isə sözsüz ki, aydın oldu.

Fonda səslenən musiqi müəlliflərin zövqüne  
ve istəyinə görə yazılıdı.

...Filmlə eləqədar yaradıcılıq məsələlərini müzakirə edə-edə təyyaranın na vaxt Domodedovaya endiyini heç hiss elmədi. Burada bizi filmin administratoru qarşılıdı və bir nəfər üçün mehmanxanada yer ayırdığını dedi. Atam Maslovkadakı evinə getdi, man isə administratorun müşayiəti ilə mehmanxanaya yollandım.

Nömrədəki köhne "Muztrest" çox acınacaqlı veziyətdə idi: bütünlükə koldən düşməşdi. Onun sahmanı salınması üçün bir neçə gün sərf etdi. Atam mənim deyindiyimi görüb, istehza ilə dedi:

"Bu köhne musiqi "qutu" su da daxil olmaqla mehmanxana nömrəsi sənə xüsusi xidmətlərinə görə verilməyib. Sadəca olaraq, musiqi alətləri mehmanxanaların yalnız "lyuks" nömrələrində olur".

Heyrətləndim ki, filmin musiqisi çox asan yazıılır - iki gün arzında iki böyük nömrə artıq hazır idi. Bu məni şübhələndirdi və man təlaşla Maslovkaya - atamın yanına getdim.

Atam istirahət etdi. Mən onun oyanmasını gözlayərək anamla mətbəxədə ayaşlaşdırıcı səhəbat etdirdim. O, şikayetləndirdi ki, atam özünü heç yaxşı hiss etmir, amma həddindən artıq çox çalışır.

Atam xeyli yattı, oyananda mənim gelişimin səbəbini öyrəndi. Mən partiturnu ona göstərdim. O, partiturnu vəraqladı. Diqqətən keçirdi. Yenidən birinci səhifəni açdı və bağlıdı. Sonra mən baxdım, və heç bir söz demədən mətbəxə çay içməyə getdi. Mən artıq onu narahat etmədim. Onun özünün qayğıları kifayət qədər idı və həmisəki kimi var qüvəsi ilə işləyirdi.

Nichts als Arbeit unter der Sonne.  
Həmisəki kimi...

...Pirşağı, yay günləri. Atam yaş malafəyə bürünərək royalın arxasında "Yeddi gözəl"in sonuncu pardasını yazar.

1951-ci il...

Kolgədə 40 dərəcə isti  
...not köçürən sutkada 8-10 saat işləməsinə baxmayaq, "İldirimli yollarla" baletinin partiturasını yazıb çatdırı bilmirdi.

Atam isə orkestrlaşdırır...  
İş norması sutkada 14-16 saatdır.  
Nichts als Arbeit... həmisəki kimi...  
1958-ci il, atamlı yanaşı aylışmışam.  
Sonra...

Leningrad - filmdə musiqinin yazılışı.

Atam orkestra və dirijor qarşı çox tələbkarlıdır. O, yazılışın keyfiyyətini diqqətən izləyir, sıqaret çəkə-çəkə Volf ilə mübahisə edir. Bəzən zarafat edir... Nadir hallarda.

Mən isə çox zaman kenarla durub, diqqətən onu izləyir,  
enerjisindən heyrətlənirəm...

Qəfildən əhvalim pozulur, ürəymə damır ki, ayrlıq labüddür...  
Ənənəvi konyak şüşəsi... Volf və Raufla birgə...  
Atamlı Leningradın küçə və körpülləri boyu gecə gəzintisi...

Tapəden dırnağadakı işlənmişiq...  
...boşluq hissi, daxili narahatlıq, bir-birini qovan fikirlər...  
Bəlkə də, sadace olaraq heç getmək istəmərim?

Atamlı vidalaşmaq?  
Sadəcə - ...  
İstəmərim?  
...Birgə işləmək təklifi...  
Elə bu da oldu və bitti

Bizim "Qoya" ilə bağlı birgə olduğumuz zaman arzında bir çox hadisələr baş verdi. Birimiz qocaldıq, digərimiz bir neçə il de yaşılaşdıq.

Mənim oğlum 3 illik yubileyinə yaxınlaşırı və babası  
buna uşaq kimi sevinirdi.

Biz bir çox maraqlı insanlarla ənsiyyatda olduğumuz dünyasını dayışmış  
Lion Feyxvənqərin xanımı ilə tanış olduk.

Bütün bu vaxt arzında mən ən böyük həmmülliñimle yanaşı işladım.  
Daima onun yaxınlığını hiss etdim. Öz müellimimle birgə işləmək -

bələ xoşbəxtlik hər kəsa nəsib olmur. Və mən buna  
hədsiz dəracədə şadam. Biz ikimiz tez-tez tak qalırıq.

Həra öz işi ilə maşğul olur, kitab oxuyurdug.

Birlikdə gazintiya çıxırdıq. Hərdən kifayət qədər da susa bilərdik.  
Va əksər hallarda onun təsadüfən söylədiyi təkcə birçə söz, mənim  
ürün dənə çox əhəmiyyət kasb edirdi, nəinki, Fərəc Qarayevin  
illər boyu öz müəllimi - professorunun sinfında oxuyarkən  
ondan eşitdiyi biliklərdən...

Son zamanlar atam Bakıya gec-gec gelir və mən onu  
çox az görürdüm.

... və bəzən növbəti əsərimi ona göstərmək, onun çox dəqiqliklə  
verdiyi qiyməti eşitmək istəyi demək olar ki, elə istək halında qalırıq.

Bizim "Qoya" ilə vidalaslaşmışımidan bari çox şeylər baş verib.

İllər ötbük, atam artıq altmış yaşına qədəm qoyubdur.

"Qoya"dan sonra o, kino sahəsində çalışır və yalnız özünün istədi-  
yi janrıda musiqi yaradırdı. Onu anlamaq heç də çətin deyil.

Mən isə o asan olmayan, ancaq saadətli anıları - hələ on yaş ca-  
van olduğumuz illəri xatırlayıram, narahatlılıqla telefon'a nəzar salır və  
anlaşılmaz titrəyişdən diksinirəm...

...və ümidiş qeyri-adı bir hadisənin baş veracısını gözlayıram -  
telefonun zəngi çalınacaq və mən atamın səsini eşidəcəyəm...

...birgə işləmək...

onda bir saniyə də düşünmədən ona deyəcəyəm:

- Hə!

Bakı, 1978-ci il.

## Polad Bülbüloğlu



SSRİ Xalq artisti,  
Azerbaycan Respublikasının  
Xalq artisti,  
"Şöhrət" ordeni.  
Təhsil illəri: 1963-1968.

## O həmişə zəruridir!

**T**əziz insan haqqında yazmaq çətindir. Özü də, əgar o insan  
senin müəllimin, həm də bütün dünyada məhşur olan  
bəstəkarırsa. O, böyük pedaqqoq idi. Qarayev mənə hər şey  
verib. Ona qədər mən heç nə bilmir, heç nə bacarmırdım.  
Qarayev öz tələbələrinə yüksək peşəkarlıq aşılamaqla yanaşı,  
onların hər birinin fərdi simasını aşkar etməyi bacarırdı.

Bu satırları yazmaq hüququnu qazanmadan xeyli əvvəl Qara  
Əbülfəzoviçin sinfında gərgin təhsil və yaradıcılıq illərimi,  
ondan da əvvəl Qarayevin sinfına düşmək arzusunda  
olduğumu xatırlayıram.

Bu şəxsiyyət məni hələ uşaqlıqdan cəlb edirdi. Mən, Qara  
Qarayev və Cövdət Hacıyevin birgə yazdığı "Vətən" operasının  
premierəsi ilində (1945) doğulmuşam. Hələ uşaq iken tez-tez  
atamın ifasında həmin operanın əsas qəhrəmanı Aslanın  
ariyasını eşitmışdım. Bu, atamın ən çox sevdiyi vokal  
partiyalarından biri idi. Atam və Qarayev dost olublar. Onların  
dostluq əlaqları hələ bəstəkarın tələbəlik illərində, Bülbülün  
rəhbərliyi və təşəbbüsü ilə yaradılan "Azerbaycan xalq  
musiqisinin elmi-tədqiqat kabinetinə"ndəki  
faaliyyəti dövründən başlamışdı.

Mən Qara Qarayevin yaradıcılıq yolunda ardıcıl yüksəlşini izleyərək böyüyürdüm. 7 yaşında ikən, atam, Q.Qarayevin Bakıda tamaşaşa qoyulmuş "Yeddi gözəl" baleti haqqında "İzvestiya" qəzeti üçün resensiya yazmışdı. 13 yaşında olarkən, atam Leningrada böyük bir teleqram göndərmişdi. Həmin teleqramın surəti atamın arxivində saxlanılır: "Əzizim Karik, böyük sevinc və qürur hissi ilə səni, "İldirimli yollarla" 2-ci baletinin bütün dünyada şöhrət qazanmış Leningrad balet ustalarının ifasında keçən premyerası münasibətlə təbrük edirəm. Baletin Bakıda Niyazinin simfonik orkestri tərəfindən ifa olunmuş ayrı-ayrı parçaları dinləyiciləri artıq məftum etmişdir.

Fikrən özümü premyerada görüb təsəvvür edirəm ki, bu gözəl əsər İttifaqın an yaxşı teatrlarından birinin sahnəsində neçə möhtəşəm səslərin. Bilirsem ki, səni neçə sevirəm, yüksək sənətinə neçə qiymətləndirirəm. Səni bağırma basıb öpmək istayıram.

Səbirsizliklə premyeranın uğuru haqqında göndəracəyin teleqramı gözlayıram. Bu premyera bizim musiqi mədəniyyətimizdə tarixi bir hadisədir, Bülbül."

Bakı Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olanda 18 yaşım var idi. Məni öz sinifinə qəbul edən Qara Əbülfəzəovic dedi: "Mən səni şartı olaraq qəbul edirəm, bir ildən sonra deyəcəyəm - sendən bəstəkar çıxar, ya yox". Mənim neçə həyəcan və təlaşla çalışdığını təsəvvür etmək çətin deyil. Yaz imtahanlarına çox məsuliyyətə hazırlaşdım, yaxşı ifaçılar tapdim. Nəhayət, imtahan komissiyasının iclasından sonra Qara Əbülfəzəovic öz tələbələrin yığış və qiymətləri elan etdi.

Mənə növbə çatanda o, dedi: "Sən qal, sözüm var".

Qorxuya düşdüm. Hami getdikdən sonra Qarayev mənə diqqətlə baxıb gülümsündü və dedi: "Hami sənə "5" qiymət vermək istayırdı, amma mən takid etdim ki, "4" qiymət yaxsınlar. Çünkü sən daha da yaxşı bəstələyə bilərsən və bəstələməlisən. Əgər yaxşı çalışsan, sendən bəstəkar çıxar."

Qara müəllimlə ünsiyyətdə olan tələbələrin hər biri, ham peşəkarlıq, ham də insaniyyət baxımından zənginləşirdi. O özünüն bədii və etik prinsiplərinin hər bir tələbəyə fəal şəkildə istiqamətlənməsinə xüsusi səy göstərirdi.

Qara müəllim hər cür sahnlərkarlıq və qeyri-dəqiqliyə qarşı barışmaz mövqeda durdurur. Tələbənin işində yersiz improvisasiyalı - Qara müəllim üçün yolverilməz idi. Əsərin müəyyən hissəsini çalan hər hansı bir şagirdin - "Davamı isə bu cür olacaq", ifadəsini - "Davamı neçə olacaqsa, elə də yazın. Yazılmayan musiqi mövcud deyil" - deyə müəllimimiz sərt etirazını bildirirdi. Əgər tələbənin işi Qara müəllimdə maraq oyadırsa, bu onu,

sözün əsl mənasında, vəcdə gətirirdi və o, bir-birinə ardınca keçmiş və müasir musiqidən nümunələri göstərir, onlar haqqında nadir məlumatlar verərək dərsimizdə bayram ovqatı yaradırı.

Yaddaşma hakk olunmuş daha bir məqam. Tələbə dərsə sonata formasının əsas mövzusunu yazıb gətirmişdi. Mövzu Qarayevin çox xoşuna galmışdı, lakin o, bu mövzunun işlənməyə yararlı olduğunu şübhə ilə yanaşıdır və tələbəye vaxt itirmədən yeni mövzuya yazmağı təklif etdi. Tələbə isə öz fikrindən dönmədi.

Onda Qara müəllim onun qarşısına şart qoysdu: təyin olunan vaxta işlənmə hissəsi yazılmazsa, tələbə başqa mövzunu bəstələməli olacaqdır. Vaxt galib çatdı və tələbə mövzunun işlənməsini təqdim etdi. Qara müəllim şübhəsinin abəs olduğunu bütün sınıf qarşısında etiraf etdi. Biz tələbələr dərin heyrat içinde bir daha müəllimimə məftun olduğum.

Qarayevin dərsleri şablon sxemdən uzaq idi. Buna bir misal çəkmək istəyirəm. Bəstələdiyim sonatanın mövzularını bir-bir gətirib çalırdım, müəllimim isə "ardını yaz" - deyərək, ümumən musiqimi sükütlə qarşılıyordı. Nəhayət, I hissəni çalandan sonra, yənə da "ardını yaz" söylədi. Mən mütaassis olub sorundum ki, niyə işimi bütövlükde sükütlə qarşılıyırsınız. Əvəzində çox qısa cavab aldım: "Əgər susurmasa, demək danlamıram". Daha bir iibratımız faktı qeyd etmək istərdim. Mən maşının sükanı arxasında Qara müəllimlə yol gedirəm. O, gözənləmədən mütərrəd səhbatımı konkret axara saldı: "Eşitmışım, sən "solçu" musiqi ilə maraqlanmağa başlamışın və gücünə də müasir axımlarda sinayırsın?" Mən donuxdum, amma həmin an özünümüdafiə mövgəyinə keçdim: "Məgar bu qadağandır? Bunu bəzi tələbələrinizə icazə vermirsiz?" Dərhal belə cavab aldım: "Bilirsən, mən fikir verdim ki, sən maşını sürərkən bir neçə dəfə yol hərəkatını pozmusan. Amma onu da deyim ki, sən maşını əla sürürsen, yol qaydalarını da yaxşı bilirsən və hərdən-bir qayda-qanunu pozmağı özünə rəva görürsen! Lakin, kompozisiya qanunlarını hələ yaxşı bilmirsən.

Demək belə: mənim məqsədim konservatoriyada sənə "yol qaydalarını" öyrətməkdir, ancaq onda sənənənən görə tam rahat ola bilərəm, hətta qanunu pozmuş olsan da, onun qorxusu olmayıcaqdır."

Həm tələbəlik illərində, ham da Konservatoriyanı bitirəndən sonra hər hansı bir işi başlayarkən müəllimimdən "xeyir-dua" almaq mənim üçün çox vacib olan məsələ idi. Xüsusi qeyd edim ki, Qara müəllimin öz keçmiş tələbələrinə olan marağı heç vaxt tükenmirdi. O, yetirmələrinin ister yaradıcı, isterəsə da həyatı ilə daim maraqlanar, an müxtalif məsələlərin həllində köməyə galardı. Yadimdadır, mənə, III kurs tələbəsinə "İştintaq davam edir"

kinofilmi üçün musiqi yazmaq təklif olundu. Bu işi öhdəmə götürməzdən əvvəl Qara müəllimin razılığını aldım. O, mənim mahnı janrına meylini bilsərək, çox vacib bir məsləhət verdi: mahnılarla məhdudlaşmayıb, filmin bir çox musiqi hissələrini simfonik orkestr üçün yazım: "Bu, sənən simfonik orkestri ilə ilk tanışlığındır və bir tələbə kimi öz simfonik partituru eşitmək üçün sənə nadir imkan yaranıb. Bunun faydası çoxdur". Sonra isə öz təşəbbüsü ilə rejissöra zəng vurub, mənim bu işə hazır olduğumu təsdiqlədi və lazım gələrsə, öz köməkliyini asırgamayaçayıni də vurğuladı. Mən ustadımın məsləhətlərini yerinə yetirdim: filmde simfonik musiqi çox idi və bu tacrübə mənə böyük fayda verdi.

Daha bir fakt: 1965-ci ildə Moskvada mənim öz ifamda ilk mahnımın yazılışı oldu. Musiqinin en müxtalif janrılarını mükəmmal bilən Qara müəllim (onun fonotekasında müasir estrada yeniliklərinin ən unikal yazılışlarını tapmaq olardı) çox təəccübəldi: "Neca, sən özün oxuyursan?" - açıqlanmaq avazına o, müləyin səslə "Nə deym sənə? Professional ifadır. Əgər mahnılarını özün oxumaq istəyirsənsə, etirazim yoxdur.

Ancaq istəməzdim ki, sən bunu peşəyə çevirəsan."

Mənim bu gün də çıxışlarım az olmur. Müxtalif şəhərlərdən cəlbədici təkliflər alıram, qastrollara gedirəm, lakin müəllimimin "yox" sözünün üstündən heç vaxt keçməmişəm. Mən indidə xyalimdə planlarımı əziz müəllimimlə bölüşürəm çünki, onun məsləhətlərinə həmisiə əmal etmişəm.

**Bilirəm, o bizimlə olmasa da,  
daima öz tələbələrinin qəlbindədir.**

Bakı, 1978-ci il.

Afaq Cəfərova



Üzeyir Hacıbəyov adına  
BMA-nın dosenti,  
Təhsil illəri: 1961-69.

## Ruhun böyüklüyü (Yaddaş hər şeyi qoruyur)

**P**İlənda ki, artıq Qara müəllim yoxdur, sanki etraf bir anda qaraldı, təsəvvüredilməz boşluq, qorxulu sükut çökdü, hər tərəf səssizliyi qərq oldu; göz yaşları boğur, qəlb yarılırdı... Lakin daxilimə cökən cılğın hissələrim, sanki açılan boşluğu pozmağa cəsərat etmirdi. İller ötdü... Mətbuatda Qara müəllimin gündəliyinin sarsıcıları dərc olundu; iztirablı günlərinin eks-sədəsi sanki onun sözlərində ifadə olunmuşdu: "...güneş mənim üçün işq saçmırdı... külək mənim üçün aşmırı... Danış mənimlə danışan deyildi". Əminəm ki, o ağır, əzəli günləri ancaq mən keçirməmişəm. Qəribədir, Qara müəllimin vafatından sonra bu gün də dərk edirəm ki, illar ötdükça yaşıdığın hissələr sovushub ərimmişdir. Heyatda belə itqılar an yaxın, əziz, əhəmiyyətə böyük insanlarla bağlıdır. Anlamımda isə həmisiə mənə imkan yaranadı taleyimə minnətdəm ki, ənsiyyətdə olduğum O dahi, nəhəng insan, ancaq musiqi yazımcılığı öyrətməkla, mən professional səviyyəyə yetirməklə kifayətlənməyərək, dünyaya gözlərimi açdı: Bu, musiqi, incəsənat, bilik aləmindən başqa, həyatımızı mənalandıran gözəllik dünyasına, insaniyyətiyə və insanlar arasında layiqli münasibətlərə aiddir. Biz Qara müəllimin böyüklüğünü bir şəxsiyyət kimi Milli və Dünyaya

musiqi mədəniyyəti aləmında qazandığı nüfuzu, öz musiqisi ilə insanları idrak və qəlbərinə təsir etdiyini bilirok.

Lakin onun sımasını, daxili aləmini başqalarından fərqləndirən amillərlə yanaşı, öz təəssüratlarını bölmək istərdim. Elə sanıram ki, bu, böyük insan sımasına aid olan, bir neçə "cizgilərdir".

Unudulmaz bir səhəbət əsasında Qara müəllimin qeyri-adi şəxsiyyət mahiyyəti, ümumbaşər mənəvi dəyərlərini qavramış insanın surəti sanki işıqlandı.

"Bilirsən, mən bu gün şeirlərə baxa bilməyəcəyəm (vokal silsiləm üçün Azərbaycan şairlərinin seçilmiş parçalarını Qara müəllim nəzərdən keçirməli idi). Məsələ burasındadır ki, mən indi Yapon tankaları ilə tanış oluram. Bu fövqələdə bir şeir formasıdır. Onuna dela dolğunam ki, başqa heç bir şeyi qavramağa mümkinüm yoxdur.

Bəs sən Yapon poeziyası ilə tanışsanı?" ... sözünə davam edərək Yapon, həm de ümumdünya poeziyası haqqında ətraflı səhəbdən sonra, mən kitab mağazasına özümü yetirib Yapon beşmisralarını aldım və sənki birdəfəlik onlara qapıldım.

Bu səhəbat manda silinməz bir iz qoydu.

Növbəti dəfa da Qara müəllimin adılıkdan kənar olan özünəməxsus baxışlarının darinliyini, artıq adət halına çevrilmiş məhfumlar aləmini, yaradıcılıq problemlərinə yanaşma tərzini bir daha özüm üçün açıqladım.

Bir müddət keçəndən sonra, Füzuli poeziyasını yüksək qiymətləndirən, onun fəlsəfi fikirlərini müasir milli poeziyamızın mahiyyətində görən Qara müəllim, mənim vokal silsiləmə seçilmiş şeirlər əsasında qeyri-adi dramaturji qərar təklif etdi.

Daha bir görüş: Qara müəllimin Moskva şəhərində Malaya Maslovka küçəsindəki mənzilinə mərhum bəstəkar Əziz Əzizovla telefon zəngindən sonra getdi. Yaponiyadan təzəcə qayıtmasına və nasaz olmasına baxmayaq, müəllimimiz özünün səfər təəssüratlarını bizimlə bölüşdə: "Mən bir çox ölkələrdə olmuşam. Lakin mənə təkrarən hansısa ölkəyə səfər təklif etsəydilər, mən İspaniyani seçardım. Bu diyarın koloritini, tarixi olduqca cazibəli və müqayisədilməzdirdi".

Qara müəllimin dərslərində ancaq tələbənin əsərləri çalınıb arasdırılmışdı. Bilik almaqdən savayı tələbənin dünhyagörüşü, erudiysi, intellektinin genişlənməsinə və nəticədə hər hansı bir şəxə şəxsi münasibətin formallaşmasına yönəldilmişdi.

"...Şəhər Stravinskiniñ "Çar Edip" oratoriyasına mütləq quləq asmalısan. Onun lent yaxılısı nagüman ki, sanda ola bilər. Bu əsər manda plastik valda var. Dərsdən sonra evimdə dinleyərsən". Qara müəllim iş otaginiñ cihazı qurub partituru manə verdi:... "Diqqətlə quləq as. Xüsusən Stravinskiniñ mətnin işləməsinə diqqətini yetirərsən"... və bundan sonra bir sira əlavə göstərişlər verdi. Musiqinin manə bəxş etdiyi böyük təsirilə bərabər, Qara

müəllim tərəfdən mühüm əhəmiyyət kəsb edən qeyd və məsləhətlərin fikir-istiqaməti musiqinin ancaq üst qatlara deyil, ham də onun darinliklərinə müdaxilə etmək zəruriyi idi.

Bizim müəllimimizin pedoqoji metodik-məziiyətləri artıq malum idi və bu haqda bir çox yazılar dərc edilmişdir. Bunlardan onəmliyi: "Hər bir yeni əsər, yaradıcılıqda yeni addım olmalıdır." - vaxtında yadımıza salıldı: "...məşqər müntazam olmalıdır. Əks halda iş forması itirilir, onun ərpası isə çətinliklə əldə olunur." Dərslərin birində tələbələrinə alınmayan variasiya mövzusunun səbəbini izah edərkən: "Sən bir atın cilovunu çəkməyi bacarmırsın, ancaq ki, qaćışda olan at ilxisini dayandırmaq istəyirsən" ... Yaddaşım indiya qədər onun musiqibəstələmə əsaslarını özündə saxlayır.

Arabir Qara müəllim is və musiqiya aid olmayan fikirlərimi bölüşməyi də lazımlı bilirdi. Onda, iştir-istəməz müəllimim manə qarşı olan etimadından qurur hissi keçirirdim.

O, özünün atlılıq qayığısını, yardımını heç bir vaxt asırgəməzdidi. Ən çatın belə anlıarda ona müraciət etmək olardı. Eyni zamanda uğur gətirən hadisələrə o səmimiyyətlə, ürəkden sevinir.

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının zalında, maestro Rauf Abdullayevin rəhbərliyi ilə mənəm diplom işimini ifasından sonra, anam öz taşəkkürünü bildirmək üçün foyeda Qara müəllimə yanaşdı. Qara müəllim onu alını öpüb, təbrik etdi və qəlbə xoşgələn sözlərini manə yox, anama ünvanlandırdı.

Anam da özünün minnətdarlığını bildirdi. Mən isə birinci və sonuncu dəfə görüşən, həyatında manə iki əziz olan insani müşahidə edirdim. O dövrde xəstə anam üçün bu görüş böyük dayad olmuş... Və indi arabir Qara müəllimin bir-birini avəz edən, bəzən bədəbin, bəzən isə yüksək amallı fikirləri ilə dünya məsələlərindən uca olan "Gündəlik" yazılarına qayıdır: "Uçurumun kənarında dayanan insanın qorxunc həsrətli, həyat eşqi, var gücü ilə qara qüvvələrlə mübarizə edir. İnsan hər şəyə qalib galır, hətta ölümə də". Qara müəllimin sözlərində haqqıqtə, ruhun ucalığı ifadə olunmuşdur.

**Məhz, bundan, səmaya yüksələn bəşəri musiqi yaranmışdır.**


Bakı, 1978-ci il.

## 60-cı illər



Sulxan Sinsadze:

Man Qarayevin müsiqisine parəstis edirəm,  
Daima axtarışlarda olan, dayanmadan  
maneqələri aşan bu böyük sənətkarın  
casarəti ilə fərqlənilərəm.




## 60-cı illərin məzunları

Bəstəkar təlabəsi  
Sevda İbrahimova ilə...Bəstəkar təlabəsi  
Məmməd Quliyev iləAzerbaycan Respublikasının  
Xalq artisti Elza İbrahimova  
(Təhsil ilları 1958-1963)Qara Qarayev və Cövdət Hacıyev təlabələri ilə:  
F.Qarayev və O.Felzer



Qara Qarayev tələbəsi  
Əziz Əzizovla  
(Təhsil illəri: 1961-1966)



Leonid Vaynstejn  
Əməkdar İncəsənat xadimi  
Təhsil illəri: 1963-1968



Qara Qarayev tələbəsi Rasim Bədelov ilə. Təhsil illəri: 1963-1968



Qara Qarayev bestəkar tələbəsi Nərgiz Şəfiyeva ilə. Arxada Leonid Vaynstejn



Qara Qarayev bir qrup gənc bestəkarla birlikdə:  
Soldan-sağ: İ. Məmmədov, A. Əlizadə, V. Adıgozalov və M. Quliyev

## Yaradıcılıq məqamları...



Qara Qarayev...

Qara Qarayev:

Mənə elə gelir ki, Qoya mənim hayatımda həmisi iştirak edib. Bu sənətlər zamanasına gəlmişdən çox-çox əvvəl özünü antiq tanıtmışdır.



Qoya. Müəllif avtoportrettleri.



...və Fərəc Qarayev "Qoya" filminin musiqisi üzərində iş zamanı.

Qara Qarayev (Bülbül haqqda):

"Bu mahir sənətkarə Azərbaycan bəstəkarları çox cəhdən borcludurlar..."

Polad Bülbülüoğlu konsertdə  
Qara Qarayevə gül təqdim edərək

Qara Qarayev və Bülbül



Diplom müdafiəsi - Qara Qarayev, Polad Bülbülüoğlu, arxada Leonid Vaynşteyn

Qara Qarayev bəstəkar tələbəsi  
Afaq Cəfərova ilə



Qara Qarayev



Dmitri Şostakoviç və Qara Qarayev

**D. Şostakoviç**

Son zamanları müziğini tahlil etməyi tergib ettim. Man ancaq deyə bilərəm ki, "xoşa gəlir" və ya "xoşa gəlmir"... Sizin simfoniyiniz mənim çok xoşuma gəlir. Bu çox gözəl musiqidir, darın, ciddi... ustalıqla yazılmışdır.

Bu gözəl əsərə görə Sizi hərəkatlı təbrik edirəm.



Qara Qarayev və Dmitri Kabalevski



Qara Qarayev bir qrup incəsanət xadimini ilə



Azerbaycanın görkəmlü bəstəkarlarının bir qrupu: Sağdan sola: Qara Qarayev, Niyazi, Soltan Hacıbəyov, Said Rüstəmov, Azar Rzayev, Tofiq Quliyev, Cahangir Cahangirov



Soldan sağa: Oqtay Zülfüqarov, yazıçı Anar, Qara Qarayev, Emin Sabitoglu və Vasif Adigzalov

**Fərhad Bədəlbəlli:**

Yüksək sənətkarlıq, film istedadı, dahi pedaqoq - bütövlükla bizim fəxrimiz. Qara Qarayev şəxsiyyətidir.



Qara Qarayev, Niyazi və Şəmsi Bədəlbəlli bir qrup incəsanat xadimləri ilə



Qara Qarayev Fərhad Bədəlbəlli ilə



Qara Qarayev və Şəmsi Bədəlbəlli



Qara Qarayev Konservatoriyasının müəllimləri arasında.  
Soldan sağa: C. Hacıyev, Q. Qarayev, O. Şəroyev, K. X. Səfərliyeva, A. Məlikov  
və başqları



Kamal Abdullayev

**Rauf Abdullayev:**

Qara Qarayevin qüdrəti sənəti ilə mən dirijor pultu arkasında ömrümün xoşbəxt günlərini yaşamışam. Dahi ustadın yaradıcılığında 1947-ci ildən 1980-ci ildək yaraddığı orkestr üçün əksar əsərləri mənim konsert programlarının özüyünü təşkil edir. Hesab edirəm ki, 1952-ci ildə Qara Qarayevin "Yeddi gözəl" baletinin ilk təməşəsinə aparcı dirijor, qardaşım Kamal Abdullayev bu enənanın yolunu mənə açmışdır.

## Yaradıcılıq səfərləri. Amerika



Qara Qarayev (1961)



Igor Stravinski və Qara Qarayev




Soldan sağa: T.Xrennikov, I.Stravinski, Q.Qarayev, Iqor Bezrodni, B.Yarustovski



Sağdan sola: Qara Qarayev, I.Stravinski, T.Xrennikov



Soldan sağa: Qara Qarayev, Iqor Bezrodni, Tixon Xrennikov

Samuil Barber  
və Qara QarayevSoldan sağa: Qara Qarayev,  
Dmitri Şostakoviç, Samuil Barber və  
Amerikanın müziqi xadimləriQara Qarayev bir qrup görkəmli  
Amerika müziqili ilə

**Qara Qarayev**  
SSRİ incəsənət xadimləri ilə



Qara Qarayev və Rodion Şedrin



Q. Qarayev və R. Şedrin

**Rodion Şedrin:**

Yeni Azərbaycan musiqisinin dünya məqyasına çıxışı Qarayevin adı ilə six surətdə bağlıdır.



Qara Qarayev və Radion Şedrin

**Rodion Şedrin:**

İdrak yanğısı, bilmədiyini, naməlum olanı öyrənmək - daimi axtarış həvəsi ilə yaşayış Qarayev şəxsiyyətinin en xarakterik tərəfdır. Qara Qarayev yeni milli bestəkarlıq məktəbinin yaradıcısıdır.



Soldan sağa: Qara Qarayev, Maya Plisetskaya və Rodion Şedrin



Qara Qarayev

*Леониду Борисовичу Кошану  
Для скрипки с оркестром  
КОНЦЕРТ  
(1967) I  
Кара КАРАЕВ*

*Alegro moderato*  
*upre legato*  
*rec.*  
*dim.*

Qara Qarayev və Leonid Koqan violin və simfonik orkestr üçün konsertin maşqında

Leonid Koqan:  
Gizlətmirəm, Qarayev kimi bədə-sənətkar haqqında ona görə danışmaq istəyirəm ki, onunla ənsiyyatda olarkən təsəürtlərlə zənginlaşdırırdım və bir müsiqiçi kimi iraliləməyimdə o, manə takan verirdi.

## Qara Qarayev və Azərbaycanın görkəmli müsiqi xadimləri



Fikret Əmirov ilə

### Fikret Əmirov:

Qarayev dünya müsicisinin yeniliklərini heç də dərhal qəbul etməyə tələsmir. O, yalnız, gərəklı mənə daşıyan seçimini özünaməxsur yaradıcılıq prinsiplərindən keçirərk, ancaq fərdi zövq və konsepsiyasına uyğunlaşdıraraq təsdiqləyir.

### Tahir Salahov:

Səmimi deyiləm, Qara Əbüləzoviçə her görünüm yeni yaradıcılıq ideyalarının yaranmasına bir impulsdur.

**Tofiq Quliyev:** Qarayevin hər bir yeni asəri köhnəlikdən, iikikərəlikdən kenardı. Daima yolda. Yalnız irəli, irəli... yeniliyə, nabələdliyə.



Rəşid Behbudov və Tahir Salahov ilə



Tahir Salaxov ilə...



Tofiq Quliyev ilə...



Rejissor Mehdi Məmmədov ilə

Qara Qarayev  
Ağsu rayonunda. 1970Bəstəkar Süleyman  
Ələsgərov ilə Şuşada. 1968

...Mən tam aminəm ki, milli kolorit bədəye sənətkarın daxili məhiyyətindən yaranır.



Bəstəkarların semimi söhbəti:  
Tofiq Quliyev, Ramiz Mustafayev,  
Qara Qarayev və Vasif Adıgozəlov

**Qara Qarayev mühazire  
və çıxışları zamanı...**



Mətbuat konfransında...

**Fransada... Yaponiyada...**



Sağdan sola: T.Bakixanov, L.Vakilova, Q.Qarayev,  
F.Qarayev, T.Nərimənbayov və başqlalar. (Paris. 1969)



R.Mustafayev, Q.Qarayev, F.Qarayev,  
T.Bakixanov. (Paris. 1969)



Fransa,  
Azərbaycan teatr  
əsərlərinin afişaları



Yaponiyada... 1969




Misirdə...

Türkiyədə...



Qara Qarayev dünya ustaları  
surasında XX əsrin qüdrəti  
bəstəkarıdır.



#### Əhməd Yürür-bəstəkar (Türkiyə):

İstanbul Beynəlxalq simpoziumunda Qara Qarayevin Azərbaycan türkçəsində çıxışı türk müsiqilərinə darin təsir bağışlamışdı. Biz Qara Qarayevin görüşüne galanda sada davranışlı böyük şəxsiyyət, yaradıcı sima gördük. Onun türk müsiqisine olan coşğun marağı bizi heyran etmişdi.



#### Qara Qarayev:

Ərəb müsiqisi ilə çıxdan tanışam və yüksək qiymətləndirirəm. Hələ qədim zamanlarda bizim Azərbaycan müsiqisi sənətçiləri ərəb müsiqisi ilə tamasda olmuşlar. Bu yaxın ənşüyüti müğəmlərimizdə asan duyurur. Ərəb müsiqisini dinləyərək mən hədsiz zövq hissi keçirmişəm.

Moskva Konservatoriyanın böyük zalında  
Qara Qarayevin 50 illiyinə həsr olunmuş  
yubiley mərasimi — 1968



"Leyli və Məcnun" baletindən səhnələr.  
60-cı illər



Nizami Gencavi:  
Haqqı mahabbət saf mahabbətdir,  
liki da, sonu da əbədiyyətdir.



60-ci illərin sonları



İstirahətdə...

Bəstəkarlar aylanırlar...  
Məzəli tamaşa - "Kapustnik".



60-ci illərin  
yaradıcılıq anıları




Qara Karayev və Dmitri Kabalevski




Qara Karayev, violin pedaqqoqu Tahir Atakışiyev,  
Xəyyam Mırzəzadə bir qrup tələbarla

70-ci illər



## Qara Qarayev:

Məni an çok hayəcanlandıran, ehtirasa gətirən - müasirlikdər



## Azər Dadaşov



Əməkdar incəsənət xadimi.  
Təhsil illəri: 1966-71.

## Xoşbəxtəm ki, o, həmişə mənimlədir

Heyatımda an böyük uğurum ondadır ki, məna, Qarayevlə ünsiyətdə olmaq saadəti nəsib olub. Özü da sadəcə ünsiyyət deyil, hazırda "Qarayev məktəbi" kimi şöhrət tapmış böyük bir dəstənin üzvlərindən biri olmaq şərəfi. Qara Qarayevin sinifinə 1966-ci ilə təyin edildim, lakin müəllimimlə ilk tanışığım xeyli avval oldu. "Sovet kəndi" qəzetiňin əməkdaşı olan atamın təşəbbüsü ilə böyük ustادın yanına məsləhətə getdi. Atam deputatlıq işləri ilə eləqədən Qara Qarayevlə şəxşən tanış idi (Qara Qarayev o zaman Azərbaycan Ali Sovetinin Şamaxı rayonu üzrə deputati idi). O dövrədə mən, artıq məktəb illərində və musiqi texnikumunda oxuyarkən, bir sır müxtalif janrlı musiqi əsərləri yazmışdım. Onların arasından an yaxşı hesab etdiyim.

bir neçə əsəri seçərkən bu həlledici görüşə getdim. Çok hayəcanlı idim. Qeyri-adı kəskin nəzərlərin təsiri altında çala-çala başa düşürdüm ki, o qədər de "dahiyano" əsərlər yazmamışam. Lakin Qarayev çox təmkinlə dinlədi və məni ruhlandırmak üçün gələcəkdə çox gərgin İsləməyi, bütün vaxtımlı seçdiyim peşəyə sarf etməyi tövsiya etdi. Onun qərarı belə oldu:

"Əgər razınızınızsa, sizi öz sinifimə qəbul edərəm". Müəllimimlə six ünsiyyətdə keçən talabəlik illərim manim üçün yeni bir dönyanın kaşfına, onun avazənləməz dərsləri işa biliklər ensiklopediyasına çevrildi. Sinifində hamidən gec çıxır, çox zaman onu evə qədər ötürüb bu ünsiyyət anılarını uzatmağa çalışırdım. Bəzən, hətta "Aydındır?" suallına inkarla cavab verib, müəllimin bir da izah etməsini gözləyirdim. Çünkü o, hər dəfə daha da maraqlı danışındı. Mənim ətraf

alma, incəsənətə, müsiqiyə baxışım tamamilə dayıdı.

Konservatoriyanın ilk kurslarında oxuyarkan mən, yüksək dərəcədə pedagoji tacirübəyə və peşəkarlıq səviyyəsinə malik olan

Qara Əbülfəzoviçin sayesində müasir qərb müsiqisinin an gözəl və o dövrə hala az saşlanan nümunələri ilə tanış oldum. Onun xarici səfərlərdən getirdiyi partiturlar və qrammafon valları sinifdə dinlənilir, muzakirə edilir və genis bastəkarlıq təqdiqati obyektiyinə çevirilir.

Beləliklə, mən, Bartok, Stravinski, Lyutoslavski, Vebern, Berq kimi görkəmlili bastəkarların müsiqisi və yaradıcılıq metodu ilə tanış oldum.

Qarayevin öz əsərlərinin isə "təpədən dırnağadək" hər bir notunu ezbər bilirdim və əlbəttə, çox sevirdim.

İndi təhsil illərini xatirələyərəq mən, Qara müəllimin istənilən əsərdəki səhvləri dəqiq təyin etmək bacarığına heyvətlənlərim. Diplom işim böyük simfonik orkestr üçün simfoniya idi. Əsərin birinci və ikinci hissələri üzərində iş nisbətən rahat keçdi. Bu hissələri Qara müəllim bəyəndi.

Amma final (III hissə) heç cür alınmırıldı. Yadimdadır, 1971-ci ilda (Konservatoriyanı bitirdiyim il) mən finalın başqa bir variantını hazırlayıb Moskvaya, Qarayeva göstərməyə getdim. Materiala baxıqdan sonra o, yənə da narazı qaldı və buraxılış imtahanında 3 hissə əvəzina, 2 hissə göstərməyi məsləhət göründü. Lakin eyni zamanda, elə dəqiq iradalar tutdu ki, hər bir şey mənə aydın oldu və evə qayıdan kimi finalı lazımi qaydada hazırladım. Buraxılış imtahanına Bakıya gələn professor əsərin partiturasını tam bayındı və qəbul etdi. Hətta əsəri tərifiyi və diplom işinin təhlili üçün orkestr müşəqlərinə şəxşən nəzərat etdi. Neticədə, Dövlət İmtahanı Komissiyası diplom isimi "Əla" qiymətləndirdi. Bu, mənim uzun "simfonik yolumda" bəi başlangıç oldu. Heç da asan olmayan yolumun əsas və daimi baladçısı - Müəllimimdir. Mən, yalnız iki əsərimi rəsmi olaraq müəllimimə həsr etmişəm - Violo ilə simfonik orkestr üçün konsert və Yedinci simfoniyası. Bütün qalan əsərlərimi isə demək olar ki, fikrən Qara Əbülfəzoviçə məsləhətləşib, onun rəyini götürür-qoy edərək yazıbmışam. İndi də, hər hansı bir əsər üzərində çalışarkən daima onun ciddi nəzərlərini öz üzərimdə hiss edirəm. Qeyri-real bir qüvvənin təsiri ilə onun əbədi "Varlığı"ndan xoşbaxlılıq duyuram, onun yoxluğunu isə acısını çəkirəm... Artıq neçə illərdir ki, qeyri-ixtiyari olaraq, öz yaradıcılıq məqamlarında Qarayev müsiqisinin an çox sevdiyim səhifələrindən birini

- Lya-major preludünü çalmaqla başlayıram.

Hazırda mənim evimde Qara Qarayevin foto-portreti an qiyməti xatirə kimi qorunub saxlanılır. Foto portretin üzərində xüsusi yazı var: "Azərə xatirə olaraq Fərəcdən". Ən əhəmiyyətliyi da odur ki, portretin aşağı hissəsində iki çap hərfi ilə "ATA" sözü əlavə olunub.

**Doğma ata - mənəvi ata ... Bu, bəlkə də "Qarayev əzminin", "Qarayev hemrəyliyi" -nın simvolu, əbədi qırılmaz telləridir...**

Bakı, 2008-ci il.

## İsmayııl Hacıbəyov



Əməkdar incəsənat xadimi.  
Proфессор.  
Təhsil illəri: 1967-72.

## Шло тенью проидеологизированной...

Читая записные книжки Кара Караваева

Только вперед, только вперед...  
надо спешить.  
Баку, лето 1968-го года.



Во мраке предшествующей эпохи, с颤ыкаясь на остром шебисе проидеологизированного, пропахшего мира, прорицая сквозь дремучие останки доисторического леса, мягко маневрируя на стершихся пунтах: где надо па-де-де, а где па-де-труа, прыжками и шажками, с закрытыми глазами, упрямо говоря все время лишь с собой, - вещал он громогласно, отрывисто и ясно, и ясность прозрел его кровавый бег. Легко, великолепно смотрелся он с высот; вышагивал чеканно, порой слегка забавно, и

зnamя эстафеты легко, великолепно он нес всегда вперед. И диво было видеть тогда такое чудо. И можно отвернуться, и можно позабыть... - но гнется что-то зnamя и прижимает шею оно так тяжело... И видишь, приближаясь, что ноги не в пунтах, - изрезанные камнем, и путь пройденной славы усеян кровью. А на руках не зnamя, а крест шестиподвойный, тяжелый и нескладный, и давит, давит все. А он несет. А время подгоняет, уже бели виски... И срочен он со своей ношней, тяжелой ношней. Боясь лишь обернуться, - глаза полны слезой... А потом и слез не стало. Шло тенью прондеологизированной, легко и мягко маневрируя на стершихся пунтах, приспосыпкась на остром щебне, во мрак будущей эпохи...

*Баку, как всегда,  
своим ветром  
ты пугаешь мою бедную голову.  
Я, твой старый,  
совсем поседевший  
сын-музыкант...  
Что ты хочешь?  
Чтоб умер я, вот сейчас?  
не спеши...  
я давно уже сплю  
в аштеронских песках...*

30 сентября 1970...

Помню, в конце 60-х, с какой грустью слушал он в классе Скрипичный Берг - несравненные звуки вдохновеннейшего сочинения, омывая нас приливом нежных чувств, рождали новые, доселе неведомые нам ощущения добра и теплоты, желания творить, и волны тихого счастья струились по нашим сердцам. "Памяти ангела", - лишь промолвил он по окончании и ушел, не оглядываясь, боясь расплескать то великое счастье, что было ему в тот миг дано.

А расплескивалось оно:

*Что ты хочешь?  
Чтоб умер я, вот сейчас?  
не спеши...  
Я, твой старый,  
совсем поседевший  
сын-музыкант...*

... ты пугаешь мою бедную голову... - расплескивалось оно, это счастье, в повседневных слезах и моленях души упрямой и нестоворчевой, чуткой и вдруг уставшей от лавины вызванных

им же чувств, что пронеслись, как вихрь, над ним, оставил одинокую потерянную душу в безмерном страдании, расстоптанную им, самим же собой.

В неприступной броне гордого одиночества, крепко закрытый на все мимические затворы большого многоговорящего лица - укрупнила невольно тем самым силу воздействия сиюминутной мысли - он тщетно старался уйти от тревожащих его хаотичных контактов с внешним миром, пытаясь не нарушить с таким трудом восстановленную внутреннюю гармонию.

И... зачем ему надо было биться за каждого из нас, доказывать, бороться, оберегать, направлять, волноваться, беситься из-за нашей желторотой глупости - строить, выстраивать, направлять - это его природа, его натура, столь легко ранимая, а потому будто закрытая. Нам, с нашими холодно - эгоистическими сущностями, этого не понять.

"Не дай Бог вам пережить сорок восьмой год", - сказал как-то. Не дай Бог видеть отчуждение единомышленников, совершеннейшее непонимание близких когда-то и дорогих людей, которые стараются увидеть в тебе твое прошлое, столь не вписываемоеся в сегодняшние твои представления. Ты одинок в своем пути, как, в общем-то, и всякий, но тот отрезок вечности, что дан тебе, не прост. Пройди его, вспружинившись, в дыхании едином - "Не дай Бог вам пережить сорок восьмой", - сказал. Не дай Бог умереть раньше смерти, окруженный гнилыми почитателями быльих заслуг, быльых деяний, быльих речей, воспоминаний.

Не просто всё. Не так. Не просто.

Я ощущаю потребность поговорить о "Семи красавицах" - несравненном балете великолепной эпохи, затмившей иные эпохи, возрожденные им же самим. Иль может им иное возрождено? Та сила львиная, что, выпрыгнув из клетки, уж не подвластна более ему, создателю семи чудес Востока, - сверкает где-то там, вдали, плещения слуха чарующим обманом гармонии и нети, уходя, задает свечку - в темноте, на ощупь пробираясь, страшно думать о судьбе своей; уже касаясь хладными руками предела своего начала, уже взывая голосом к себе, - отвернутая Муза не придет; отвергнув раз, уж не ищи пощады у ней - она всей тяжестью своей нахлынет и будет мстить в желанья отыграться, и засветит светильник дикий, яркий в душе творца, чтоб не забыл, чем было блаженство

дивное годов беспечных, чистейшей юности поры.

"... Я, наверное, потом буду вспоминать: Москва, стадион "Динамо", Верхняя Масловка, окно нашей квартиры, небо... и темные облака, рубиевые ряды над стадионом "Динамо", идет игра, свет табло - и так грустно, так тоскливо..."

все прошло, ничего не вернется, жизнь прошла...

1 сентября 1969. Москва, В.Масловка, 52, кв.49<sup>49</sup>

Уж пронеслось. И нет воспоминаний. Уж нет - как хочется сказать: "Вернитесь, любимые герои, и образы, и души!.. Созиад, творец несчастный, себе подобных Музой сотвори!" - но тщетно все. Пройдет и это. Как, мчася во весь опор, жасминовую рошку на миг почувствуешь ты с запахом отрадным. И все. И дальше все иное.

Пробираясь по склизким холодным ступеням невыполненного, нереализованного, в своих сказаньях недосказанного, "правдивой" сказкой пересказанного, - всего-всего оставленного там, за бортом, невольно видишь сморщенний, комок желанья свернутый, повернутый туда, где нет исхода ясности, где правит нерешительность, где лишь один надлом. И тут из нереализованного, несказанного, непройденного растет одна стена. Стена-то тупиковая, закрытая, убогая. И взрошенные силы должны смириться с ней. 1-3 май.

1. 3 одноактных балета: "Великие безумцы" (условно)

1) ДОН КИХОТ - Рыцарь печального образа. Безумен не он, а мир ужаса, горя и темноты, окружающий его и враждебный ему. Два решения:

a) Раздвоение - внешние действия, иррациональность поведения и противопоставленный ему возвышенный, идеальный мир Рыцаря печального образа:

б) Приключения Дон Кихота в Испании времён Сервантеса и похождения нашего современного героя (Смоктуновский) как проекция в наш сегодняшний день всего того, что было тогда...

- ... Велик не тот, кто достиг заметного места в жизни, а истинно велик тот, кто с достоинством и пониманием значения происходящего сходится со смертью...

16 февраля 1969 г. Москва

2) "МЕДЖНУН". Все ясно. Безумен мир, разлучивший его с любимой и убивший его, а не он.

3) ЗАПИСКИ СУМАСШЕДШЕГО. Попричин - Гоголь и его страдания.

"...Жизнь прошла, и большая ее часть растрячена на пустяки и второстепенные дела. Да и в главном не все привело к положительным результатам. Жаль... Чего еще ожидать? Устроство жилья, материальная уверенность? А для чего все это, если жизнь ушла, а впереди в лучшем случае - смерть, а в худшем - мучительные болезни... Жаль... Но что поделаешь?..

10 июля 1972 г. Москва."

...В реальном лице безумцы противопоставляются миру его воображения, вернее, миру, который его отринул. Этот мир (2 актера в одной роли!), который как бы идеал бедного чиновника, постепенно превращается в сборище свиных рыл, хары и бредовые видения больного воображения (вспомнить Гойю)

Дочь генерала - ведьма  
Генерал - сатана ЕЩЕ ХУЖЕ!  
Чиновники - уродцы  
И сталкиваются два Попричина - безумный и разумный  
в мире ужаса, страха и мучений.  
Как закончить

Годы, годы, меняя сущность - скимая изначальные представления, трансформируя их до неузнаваемости, подчиняя железной воле бытия все первичные стремления индивидуума, идентифицируя его с остальными проявлениями воли времени, - выявляют нужные им в данный исторический момент особенности психологической структуры личности, взыв, облыя, не упустят ни на миг предоставленную им единичную жертву своего торжества.

Годы вползают в нас, мы наполняемся ими, хотим того или нет, мы, питаясь ими, пробираемся к своей заветной цели - кто ползком, а кто бегом, с жадностью, не свойственной даже человеку, не отдаем ни один миг времени назад. И не можем, не можем очиститься, не можем очиститься от тех наполненных нами лет, что мешают нашему идеалистическому представлению о судьбах мироздания.

В этом годынаполненном состоянии, скимая изначальные представления, подчиняя железной воле бытия все первичные стремления, и доживаем мы свою мерку отпущенности, зорко следя за колебаниями душевных импульсов.

"Понимаешь, все умерло, все, все умерли! Конченко! Всё!" - резко разводя руками в стороны, он с упоением наслаждался тишиной, возникшей после прослушивания своей Третьей симфонии, упрямо, со слезами на глазах вслушиваясь и изучая до тонкостей то инфернальное состояние, что возникает каждый раз после животворящих эмоций реально существующего временного отрезка, что есть его любимое камерное детище. "Все умерли! Вы понимаете - все умерли! Как вы этого понять не можете - никого больше нет!"

Это очень его тяготило. Эта гнетущая мысль повторялась им неоднократно, в разных ситуациях. В беседах в последние годы она, часто доминируя, уводила его от основного разговора - он замолкал, как бы ища в глазах собеседника опровержение своим умозаключениям. Не забуду этой растерянной тишины...

"... Я, кажется, начинаю понимать.

Смерть - это главный стимул и основной двигатель жизни. Если человек будет уверен, что впереди нет предела, что запас его времени безгранич, что он не должен торопиться - остановится развитие, прогресс, движение вперед. Если бы мне предложили бессмертие, я бы, наверное, отказался. Я даже отказался бы вернуться на 10 лет назад. Только вперед. Только вперед... надо спешить."

13 июня 1968 г. Баку

Почему это довлело над ним? - угнетало и гнуло его рано созревший оптимистический настрой?! Может быть, он чувствовал по-иному, не так, как мы, безысходность существования, не так, как мы, видел, реально видел и боялся той грани, пройти кою можно лишь раз? Может, вообще он что-то видел? Никак не забуду той растерянной тишины в разговорах:  
"А может, все это не правда? Все это..."

*Баку, как всегда,  
Своим ветром  
Ты пугаешь мою бедную голову".*

Баку, ты пугаешь меня каждый раз своими крутыми поворотами: ты издаваешься, ты втаптываешь, доводишь до абсурда годы, вполовине в нас, трансформируешь их и гонишь назад - назад! Баку, ты путаешь меня своим рывком - израненный зверь, - бьется в клетке тигрица младая, - дико слышать раскаты рычанья! Не забыть, не забыть никогда! Но зачем, о Баку! встрепенулся и нарушил покой мертвцевов? Разве мало мы все ощущали силу страха, величье оков, что надел ты на нас - поминутно молим мы о прощении грехов. Не тревожь, успокойся, дай счастья отверженным душам, уймись, перестань, дай покой своим мыслям и ветром не путай своих старых детей, поседевших духовно, в отчаянне убаюканных нежно тобой.  
"Баку, как всегда..." - знаю, знаю. Молчи. Скрывайся. Пройди тенью неслышной. Тай - все мечты, все страданья свои. Тому, кто не знает пьесу "Размышление" из далекого "Детского альбома", советую, советую нескользко раз перебрать на фортепиано эту маленькую, незамысловатую, бесподобную, изумительную вещь, вводящую нас в самую сердцевину караевского духа, убирающую временные препяды и вне обычных представлений и ощущений парящую во внепространственном мышлении и... обдающую нас свежей бодростью утренней росы. И запахом травы.  
Запахом земли, деревьев, солнца. Есть...  
  
*Есть в светлости осенних вечеров  
Умильная, таинственная прелесть...*

Переполня жизненным началом себя, всех окружающих своих, таинственной, умильной прелестью дыща и в чистоте держа гармонии порядок, являл он миру образец изысканнейших чувств сплетенья хитроумных, и в светлости душевных побуждений его сравнять лишь можно с родником, журчащим тихо у приложных трав. Однажды... - но это будет после, - тогда лишь мирно созерцать хотелось ту Музу-счастье, что дана не всем; в обилии стекались

звуки, порой казалось - это есть Эдем, а вслушаться попробуйте в рассказ, в то "Размышление", о чем была уж речь. И, вслушавшись, пройдитесь по рядам присутствующих здесь негласно, по разным судьбам и желаниям тех, кого, соединив навек, мелодия ярчайшим знаком и пурпуром отныне одарив, заставила томиться, ждать и ползать на коленях всех тех, кому еще вчера просить угодливо была готова Муза, - свершилось все! - ярчайшие страницы проникли в душу, переполнив жизненным началом всех окружающих своих, таинственной умильной прелестью дыща, и в чистоте несли гармонии порядок.

"Дорогой сын! Бесконечно больно и тяжко было читать твои горякие строки о том, что ты уже измеряешь тень, падающую на твою жизнь, забытой ее границей. Тем труднее мне, что я ни на миг не верю в объект твоего творческого вдохновения. Да вообще.

никогда - только в далекой молодости до 20 лет - нет, нет и не существует этих объектов - были дуновения чувств, шум дождя по крыше, свист птиц ... это - увы, был блеск, который всеми нами принимался за золото.

Я в больнице, провожу бессонные ночи, радуясь, что жив... Целую, твой папа.

Буду писать балет "Гейс и Лейли" - совсем по-новому".

- "Сеньора", где играет музыка, там не может быть ничего худого" - Санчо Панса

- "Лучше спать, спать, спать, спать  
И не видеть снов..." - Б.Пастернак

Забылось все. Уж что-то не о том... О чём же речь?

Плыла, плыла и в новую эпоху мысль вошла спокойно, в новый Век, что должен был лет через тридцать-сорок явиться, а то и пятьдесят. И долго еще ждать - ан, нет - все новое.  
... Там не может быть ничего худого.

И новая страна, и лица, и события. И пробираясь во мраке безудержно лиши в памяти моей, являли вид усталых скакунов, измученных на остром щебне пыток.

Лучше спать, спать, спать...

Шли тенью ясной, шли реальной жизнью,  
шли армий сподвижников, круша и созидая, -  
творя бессмертье, шли к своему концу.

...спать

И не видеть снов.

"Я собираюсь уходить. Я ухожу, не оглядываясь, а глаза мои полны слез. В лучшую свою пору я потерял то, чего я не имел.

Не случилось того, что должно было случиться..."

1.1.80. 11 часов вечера. Больница на Грановского".

Но что? Случилось... то, что должно было быть. В поэзии бывает

так -ждешь большего, выходит боком, став легко добычею... -  
опомниться не можешь и с досадою махнешь рукой. Но что-то  
все же гложет... - иль легкая доступность, или... Но что же  
не случилось ранее?.. - случилось то, что должно быть случиться.  
"И речи прекрати". О чём же?.. В эпоху новую вошла  
спокойно мысль...

Уж что-то не о том... Забылось все.

Усталый дух, отвергнутый тобою, о, Муза щедрая, влачащая тихо  
и разуверившаяся в грехах, что наяву ему являлись пылко, смеясь  
и ослепляя вдруг лучистыми изгибами хотенья в приливе чувств,  
в приливе вдохновения во мрак вгоняли, в суетную даль, прочь  
от себя, туда, где нет спасенья, а есть одно лишь тяжкое ярмо -

сомнения, сомнения, сомнения...

Баку, 2001.

ДОН КИХОТ  
Симфоник траурар  
Симфонические гравюры

Алдонса

№ 4.

Альдонса



Eldar Rüstəmov



Təhsil illeri: 1967-72.

## Qara Qarayev dühası

**D** Büyük müziçi, dahi bəstəkar, bizim sevimiли mülliimiz ve  
mənəvi atamız Qara Əbülfəz oğlu Qarayev haqqında bir deyil, bəlkə  
də saysız xatırə kitablarının yazılışı düzgün olardı. Ancaq mən hər  
dəfə onu xatırladıqda və ya haqqında nə isə yazmaq istədikdə çox  
hayəcanlanıram. Yəqin ki, Qarayev şəxsiyyəti ilə ünsiyyətdə olmaq  
səadatına çatmış hər kəs belə hayacan keçirirdi. Uzun illar  
ötdükcə indi dərk edirəm ki, belə yüksək səviyyəli qeyri-adi bir  
insanla rastlaşmaq, ondan dəyərli məsləhətlər və rəylər almaq,  
xeyir-duasını eşitmək, sadəcə olaraq xeyirxah baxışlarını görmək  
mənim üçün böyük bir xoşbəxtlik idi. Çox təessüf ki, 30-40 il keçən  
müddəti geri qaytarmaq mümkün deyil.

O zaman nə mənqıtofon, nə da video-kamera var idi. Belkə də  
o gözəl anları bu günde qədər saxlamaq mümkün olardı.

Mənim artıq 62 yaşım var... Xatırələrimdə canlandırdığım Qara  
mülliim isə yaşının 35-42 yaş arasındadır...

Görkəmlı müziçi olmaqla bərabər, dərin intellektə malik olan  
Qara Qarayevin, həm də bir çox başarı elmlər sahəsində geniş  
məlumatı var idi. Yadimdadır, məşğalalarımızın birində o,  
Eynşteynin ehtimal nəzəriyyəsini çox aydın izah yolu ilə başa saldı.  
Hətta bu nəzəriyyəni dərk etməyə havas gösterməyən tələbələr də  
anlaya bildilər. O, tez-tez Avropanın teatr, musiqi ifaçıları  
incəsənatında baş verən nailiyyətlər haqqında söhbət açırdı.  
Əlbəttə, bu söhbətlər yeni musiqi nümunələrinin müşayitləti təhlil

edilirdi. Müəllimimiz öz şəxsi fonetekasından vallar gətirirdi. Əlavə edim ki, "Azad sosialist ölkələri" məkanında bir sıra böyük müsiqicilər, o cümlədən görkəmli rus bəstəkarları Stravinskiyə, Rachmaninova məxsus olan son dövrün əsərlərinin təbliğatı zəif idi. Hatta, Qara müəllimin də 60-ci illərə aid bəzi əsərləri sovet müsiqisünəsəni tərəfindən ehtiyatla qarşılındır.

Gənc müsiqicinin dünyagörüşünü və zövqünü formalasdırıran müəllimimiz, ilk öncə professional bəstəkarlığın mükəmməl tədrisini tətbiq edərək bunuluna "Qarayev məktəbinin" hər bir tələbəsinə fərdi yazı əslubunun axtarışına sövq edirdi. Onun sinfini bitirmiş görkəmli bəstəkarlardan, Qərbin musiqi aləmində yaxşı tanınan Firəngiz Əlizadə, bir müddət Türkiyədə fəaliyyət göstərmiş Aydin Əzimov və başçaları müxtəlif müsəsələ və texniki üsullarından istifadə edərək, milli müsiqimizin əsasları ilə sintezləşdirməyə çalışmış, bir çox maraqlı əsərlər yaratmışdır. Bu mənədə artıq dünyasını deyişmiş, bütün janrlarda yazib-yaratmış İsmayıllı Hacıbəyov, uşaqlar üçün parlaq yumorlu orijinal əsərlər yaradan Azər Dadaşovun yaradıcılığı təqdirləyişidir. Burada bir çox bəstəkarların adlarını da çəkmək olardı. Bu cür müxtəlif dəst-xəttləri ilə seçilən bəstəkarlar müəllimimiz Qara Qarayevin sinfində formalasdılar.

Qara müəllimin bir başlıca cəhəti də var idi. O, yaşıandan, yaradıcılıq naliyyətlərdən, hansı ölkəyə mənşəliliğündən asılı olmayaq, bütün tələbələrinə qarşı çox xeyirxah münasibət bəsləyirdi. Bolqaristandan, ərəb ölkələrindən, Türkiyədən gəlmİŞ tələbələr, aspirantlar böyük həvəsle Qarayevin sinfində təhsil alırdılar.

Bir maraqlı hadisə təfsili ilə xatirəmə gəlir. Hər hansı bir tələbə orijinal bir əsər göstərəndə, Qara müəllim o dəqiqə özü royalin axrasına keçərək, əsərdəki xoşuna galən həmin parçanı çalırdı. Biz tələbələr bunu sənki "çalışqanlıq ordeni" və ya "peşəkarlıq ordeni" şəhəmiyyətində qəbul edirdik. Əlbətta, bu, çox nadir hallarda baş verirdi. Mən də bir neçə dəfə bu "mükafatı" qazandığım üçün həmin hadisəni böyük məmənluqla xatırlayıram.

Bizim sinfimizdə öz əsərlərini ustalıkla ifa edən tələbələr də az deyildi. Onların arasında liderlik edənlər İsmayıllı Hacıbəyov və Lyonya Vaynsteyna məxsus idi. L.Vaynsteyn fleyta üçün Sonatinasını və iki royala köçürülmüş simfoniasını çox mahərətlə ifa edirdi. İsmayıllı Hacıbəyov isə Paqanını mövzusunda Variasiyalarını çalarkən, əsərin əvvəlində royalın sol küncündən başlayıb sonucda klaviaturanın sağ küncünə gedib çıxırdı. Izik o qədər virtuozi emosionalıdı ki, oturduğu kürsu da, royal da yerindən oynayırdı.

Bu zaman otağı gülüş sesləri bürüyürdü. Onun coşqun temperamenti bizim əhval-ruhiyyəmizi yüksəldirdi. Çox təəssüf ki, tale, heyat eşqi ilə coşub-dاشan bu iki istedadlı,

məhərətli, eyni zamanda zarafatçı bəstəkarları - Izik və Lyonyanı aramızdan tez apardı...

Bəstəkar Hacı Xanməmmədov da çox bamaza insan idi. O yaşça özündən kiçik olanlara "Mirzə" deyərək müraciət edərdi. Lakin öz müəllimi Qarayev ilə yaşıd olmağınə baxmayaraq, ona həmişə ad və soyadı ilə müraciət edərdi - Qara Əbülfəzəv. Hacı Xanməmmədov tar ilə simfonik orkestr üçün 1 konsertini Qara müəllimin tövsiyəsi ilə bestəlamışdı. Onun tar üçün yazılan beş konserti həm müəllifə, həm də onun müəlliminine başçılığı getirən derin manalı əsərlərdir.

Məndə çox maraqlı fotosakil var. Üzeyir bay aylası, onun arxasında isə tələbələrindən yaşça hamidan böyük olan, 1907-ci il təvəllüdü Səid Rüstəmov, daha sonra Qara Qarayev, Niyazi, Fikrat Əmirov, Cövdət Hacıyev və Zaxar Stelnik sira ilə ayaq üstə durmuşlar. Onlar artıq dünyalarını dayışmışlar. 1982-ci ilə uzun süren xəstəlikdən sonra Qara Qarayev, bir il sonra Fikret Əmirov və Səid Rüstəmov, 1984-cü ildə isə Niyazi...

Daha Üzeyir Hacıbəyov məktəbinin Böyük bəstəkarları.

Mənim təsəvvürümde sanki möhtəşəm bir sarayı xatırıdan Azərbaycan müsiqisinin bünövrəsi sarsıldı...


Lakin biz onalrı heç bir zaman unutmayacaq, onlar daima bizim düşüncəmizdə, üreyimizdə yaşayacaqlar.

Onlar qəlbimizdə silinməz iz qoymuşlar.

**Nə qədər ki, biz yaşayıb-yaradıraq Əziz Müəllimlərimizin və ilk öncə sevilmiş Qara Əbülfəz oğlu Qarayevin xoş xatırı ruhumuzda əbadi yaşayacaqdır.**

Bakı, 2008-ci il.

Aydın K.Əzimov



Üzeyir Hacıbəyov adına  
BMA-nın dosenti,  
Təhsil illəri: 1965-73.

**P**... Böyük usta olmaq yer üzündə heç də böyük ustad olmaq anlamına gəlməz. Çünkü ustad olmaq ayrı bir istedəda sahib olmaq deməkdir, ayrı bir fədakarlıq, ayrı bir səbər deməkdir. Qüdrətli və yaxşı müəllimin bir şəxsiyyətdə birləşməsinə dünya musiqi tarixində çox nadirən rast gəlinir və zənnimcə, bu cür nadir və bu səbəbdən çox dayarlı insanlardan biri ażiz və unudulmaz Ustadım Qara Qarayevdir. O, takca mənim deyil, «Qarayev nəfəsiylə» musiqi aləminə gözləriñi açan bir neçə bəstəkar nəslinin Ustادı olmuşdur:

**«Mən bir bağbanam, siz isə balaca ağaç, fidanlarınızın. Sizi münbüt torpağa ekib, vaxtı-vaxtında su verirəm, əgər lazımdırsa torpağa gübərə qatıram, yaz gələndə yaxşıca belləyirəm, yeri gəldikdə kəsirəm ki, böyüyüb gözəl, barlı-narlı ağaç olub məni və hamını sevindirəsiniz. Əgər ağaç böyümürsə, qol-qanad aćmırsa, demək ağaç daxilən xəstədir və mən çox kədərlənirəm. Kədərlənirəm ona görə ki, ağacı xilas üçün bir şeylər elamək imkansızdır...»** Qara Qarayevin biz tələbələrə xitabən söylədiyi bu fikir məncə, Ustadımızın pedoqoji fəlsəfəsinin en gözəl təzahürüdür və Ustad olmanın sırrı da məhz bu sözlardır...

Bakı, 2008-ci il.

Həsən Adığözəlzadə



Əməkdar incəsənət xadimi,  
Sənətşünaslıq namizədi.  
Təhsil illəri: 1964-68.

## Qarayev ulduzu

**T**ərif edim ki, Qara Qarayev haqqında xatirələrimi yazmaq məni çox həyəcanlandırdı. Bunun bir çox səbəbləri vardır... Əvvəla ona görə ki, Qara müəllim haqqında əsas və ya qeyri-əsas, böyük və ya kiçik, birinci və ya ikinci dərcələri məsələlərə dair bölgülər aparmaq mümkün deyil. Dahi bəstəkar, böyük şəxsiyyət, pedaqoq, alim, ictimai xadim və sadə insan olan Qara Qarayev haqqında düşüncələrim, onunla ənisiyyətdə olduğum dövrün yaşantıları, gördükərim, eşitdiklərim, xatirələrimdə olan har şey – öz təəssüratımla və bəzi fikirlərimle bölmüşməyə vadar edir. Ötən illər, yaş həddim, habəla müxtəlif sahələri ahata edən, o cümlədən, yaradıcılıq, ictimai, pedaqoji iş tacribəsi Qarayev zirvəsinin görünən və görünməyən tərəfləri etrafında fikirlərimi cəmləşdirməyə imkan verir. O, əsl azərbaycanlı, ziyanlı ailəsində tərbiyə alaraq öz əcədələrinin bütün ənənələrini, inanclarını mənimləşdirməmişdi. Bu, ilk olaraq onun öz həmkarları və tələbələrlə ilə qarşılıqlı müناسibətlərində əks olunurdu. Onun ən keşkin ifadəsi belə idi: «Mən heç də razı deyiləm».

Bizim yaşı nəsil həmkarlarımızın xatırladığını görə Qara Qarayev dahi Üzeyir bəyə xas olan bir sıra cəhətləri – iş

metodlarını, tövsiyeler vermayı, doğru fərziyyələr yürütməyi mükəmmal mənimsəmişdi.

Qara Qarayevin xalq müsiqisini, folkloru Hacıbayovsayağı ciddi və dərin təhlil etməsi, albət ki, onun yaradıcılığında öz əksini tapmışdı. O, aşiq havaların, müğəmin, mahni və rəqslerin intonasiyalarını dərindən mənimsəmişdi. Öz əsərlərində folkloru sitat şəklində deyil, genetik olaraq fərdi taxəyyülün mahsulu kimi təqdim etməsi aydın hiss olunur. Buna görə də, gənclərin xalq müsiqi mədəniyyətinə sahələnkar münasibətini, folklorundan sui-istifadə etmə hallarını onlara irad tutub, tələbələrinin fikrini düzgün istiqamətə yönəldir, onları yerli-yersiz sıratlardan istifadə etməkdən çıxıkdirirdi. Çünkü biliirdi ki, bu, onların yaradıcılıq potensialının zaifləməsinə sabəb olə bilər. Qara müəllim tələbənin iş prosesinə vaxtında müdaxila etməyi, lazımlı gələrsə, onu dayandırmağı əla bacarırdı...

Qara Qarayev etno-musiqiye və etnomusiçşünaslara birmənalı yanaşındı. Öz yaradıcılığında, o, hətta müxtəlif xalqların müsiqi irləsinə müraciət etmişdi. Onun "Alban rapsodiyası"ni, "Vyetnam süütası"ni, "Yeddi gözəl" və "İldirimli yollarla" baletlərinə xatırlamaq kifayətdir. Professor Məmməd Saleh İsmayılov öz elmi işi ilə bağlı həməşə Qara Qarayevlə məsləhətləşirdi. Xatırlayıram, bir dəfə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasında rektorun otağından çıxarkən dəhlizin o biri başından üz-üzə gələn dosent Bayram Hüseynli ilə rastlaşır, iki addımlarla ona yaxınlaşaraq qucaqlayıb sevincə dedi:

- Bayram, afərin! Bilirsənmi, sən Moskvada necə sevirlər və qiymətləndirirlər? Mən çox fərqliyənlərim. Bax, biza bu lazımdır... Qeyri-adi insan olan Mir Kazım Aslanlı (Azərbaycan Dövlət Tibb İnstitutunun dosenti, şair, dramaturq, bestəkar, skripkaçı, Azərbaycan folklorunun bilicisi, 12 dil bilən politoloq) milli müsiqimizdə çərək tonlar haqqında traktati ilə əlaqədar olaraq dəfələrlə Qara Qarayevlə görüşmiş, onun tövsiyəsi ilə Elmlər akademiyasının Fizika İnstitutuna müraciət etmişdi.

Tanınmış bir cərrah öz müəllim-professorunun söylədiklərini tez-tez təkrar edirdi: "Professorlardan öyrənmək, amma műalicə üçün adı həkimlərə müraciət etmələr lazımdır". Qara Qarayev haqqında isə deyə bilerik ki, o, həm yaradır, həm öyrədir, ham də "műalicə" edirdi.

Akademik, professor Qara Qarayev sovet dövründə yaşayış yaratmışdı. Onun ictimai fəaliyyətini, qətiyyətli qərarlarını mənqli

çixışlarını, geniş və əhatəli yaradıcılığını o dövrün nöqtəyi-nəzərindən təhlil etsək, deyə bilerik ki, Qara Qarayev sovet dövründə an yüksək təfəkkürə malik vətənpərvər azərbaycanlılardan biri və dahi Üzeyir bayın davamçısı olmuşdur.

Qara Qarayev galacaya aparan yollar açdı... Nəhayət, yaddaşında həkk olunan xatırələrdən, bilavasita tələbəlik illərində yazdığını kiçik prelud və onum nüansları ilə bağlı bir hadisəni yada salmaq istəyiram.

Konservatoriyanın birinci kursunda oxuyarkən Qara müəllim biza Friderik Şopenin preludilarının sırrını açmışdı. Lakonizm, dolğunluq, eyni zamanda sərbəstlik, period forması ilə ifadə edilmə – bütün bunlar Şopenin dahiliyini sübüt edirdi. Özü də, Qara Qarayevin əvəzolunmaz şəhərləri ilə!!! Daha sonra isə yaradıcılıq laboratoriyasında iş prosesi – yəni period formasının öyrənilməsi, müsiqinin ideya mazmununun period forması çərçivəsində ifadə edilməsi üzrə məşğalələr.

#### Daha bir xatırə...

...Bir dəfə Qara Qarayevin dərsindən sonra Volodya Şainski ilə birlikdə onların evinə (o, konservatoriya ilə üzbaüz – qohumunun evində qalırdı) şahmat oynamaya getdik. O, mən şahmatda məglub edə bilmədi və mən udumuş həmkarımı tərk edib evə döndüm. Fikirli halda konservatoriyanın yaxınlığında küçədən keçərkən nə isə sehərli bir uğultu səsi (böyük oktavanın "re" notuna uyğun səs) eşitdim. Sonra filmlərdə olduğu kimi, hər şey çox sürətlə baş verdi. Nəhayət, mən fikrimdə olan preludiə evə qayıtdım. Notları yazdım, demək olar ki, hər şey qaydasında idi. Lakin nə isə çatışmırıldı... İki gündən sonra sinfə daxil oldum və fortepiano arxasında aylaşib ifa etməyə başladım. Qara müəllim yaxınlaşdı, mən ayağa qalxdım. O, royalın arxasına aylaşdı və qələmi götürüb notların üzərində na isə cızdı... Sonra mənim preluditümü öz interpretasiyada çaldı. Mən bu variantı çox bayəndim. Sanki bu, nə vaxtsa, çox keçmiş zamanda doğulmuş, uzun və dolğun hayat sürümüş və sakitə dünəyinə dəyişmiş bir insanın yenidən həyata qayıtmasına bənzəyirdi... Mən notlara baxdım və üç "piano" işarəsindən başlayaraq uzanan "chrescendo" və dörd "forte"dan dörd "piano"ya qədər uzanan "diminuendo" nüansları gördüm. Bu, Böyük Müəllimin mənənən böyük hədiyyəsi idi!

Harada isə qalaktikanın derinliklərində gözə görünməz dünyanın  
xərəsində qeyri-adı bir bürç barq vurur. Bu, səssiz vakuum  
sonsuzluğunun möcüzəsi mürgüləyən ulduzlara lay-lay çalır. O,  
bəzən müəmmali şəkildə gülümsəyərək ağlayır, bəzən isə səssizcə  
ağlayaraq gülümsəyir. Bu sevincli və qəmlı göy yaşlarının damlları  
ulduz yağışı tək Yer kürəsinə sapənlər. Çünkü həmin bürç öz  
sayışan ulduzları, geniş üfüqləri, meridianları ilə birlikdə

Azərbaycan adlanır!

İsmayıllı Hacıyev



Əməkdar incəsənət xadimi.  
Təhsil illəri: 1968-73.

## О моем учителе

**И** прежде чем поделиться воспоминаниями о моем великом учителе Кара Караве, сыгравшем ключевую роль в моей творческой судьбе, я не могу в виде преамбулы не упомянуть о родстве душ и братстве, которые были между Кара Каравеым и моим отцом Джевдедом Гаджиевым практически на протяжении всей их жизни. Именно это родство душ во многом определило характер отношений между Каравеем и мной: он относился ко мне и как строгий, взыскательный учитель, и как родной отец. Помню, когда я был уже на старших курсах консерватории, мы обсуждали с ним один проблематичный вопрос. В конце нашего разговора он поцеловал меня и сказал: "Ты мой сын, и я тебя в обиду не дам".

Дружба Каравея и Гаджиева началась еще с девятилетнего возраста, и им удалось пронести ее через всю жизнь, через все бури и невзгоды. Как вспоминал отец, они были неразлучными друзьями, и когда мать Каравея Сона-ханум приносила по утрам стакан свежего парного молока для Карика, другой - всегда для Джевдеда. В подтверждение моих слов процитирую выдержку из письма Каравея моему отцу, написанному в связи с его 50-летием: "Дорогой мой брат и друг! Вот и наступило время поздравить тебя с 50-летием! Из этих пятидесяти лет сорок мы провели бок о бок, борясь за правду в жизни и искусстве. Сорок лет вместе! Кто в наши дни может похвальиться такой верностью друг другу..."

Я высоко ценою нашу дружбу. Я расцениваю ее как одну из радостей, отпущенных мне судьбой. Этую дружбу я буду беречь и охранять всю жизнь и постараюсь передать в наследство нашим детям".

Поэтому нет ничего удивительного в том, что на пост художественного руководителя Азербайджанской Государственной филармонии в начале сороковых годов этих двух неразлучных друзей-соратников назначили сразу вдвоем. И именно Караев в те годы обратил внимание отца на молодую и незаурядную солистку филармонии - танцовщицу Амину Дильбази ("Смотри, какая грация, какие поющие руки" - сказал он), таким образом, предрешив личную судьбу Джевдета Гаджиева. Уже в то время Амина Дильбази стала и исполняла танцы различных народов мира и, возможно, ее вдохновенное исполнение навеяло Караеву идею танцев "Семи красавиц".

Кто знает, остались бы Караев и Гаджиев в живых во время войны, если бы не броня, полученная ими в связи с правительственным заказом на написание патриотической оперы "Ватэн". В одной крохотной

комнатке в Москве в холодную зиму они упорно работали над ответственным поручением, играя на фортепиано в зимних перчатках с отрезанными кончиками фрагменты будущего сочинения. Углем и дополнительной прозивки их снабжал близкий родственник отца Асабали Ибрагимов, работающий альютантом у генерала Гречева - летчика Сталина. И в результате - за эту оперу они, будущие еще студентами Московской консерватории, были удостоены Сталинской премии, и их портреты висели на почетном месте в столичной консерватории рядом с портретами Прокофьева и Шостаковича...

Первый раз своего учителя я увидел в 1956 году в семилетнем возрасте, когда он пришел к нам на квартиру вместе с Шостаковичем. Помню, как в гостиной Шостакович сидел в кресле, а Караев и отец - рядом на стульях. В слегка приоткрытую дверь я с любопытством разглядывал острый, утонченный профиль Шостаковича.

Лица у всех были очень серьезные, видимо, было что-то очень важное, что они обсуждали.

Вторая встреча произошла несколько лет спустя. Навстречу мне шел человек, глубоко погруженный в свои мысли, что сразу привлекло мое внимание, и через мгновение я осознал, что это был Караев. И, наконец, в 14 лет произошла судьбоносная для меня встреча, когда я переступил порог караевского дома. Отец пожелал, чтобы я показал ему свои сочинения. Я знал, что у отца было два культа: один - Шостакович, другой - Караев. Они были первые, кому он показывал свои новые сочинения в связи с тем, что оба были наделены безошибочным музыкальным пониманием. Помню, как отец всегда восторженно отзывался о новых сочинениях своего друга, которые еще не вышли в свет. Особенно о новаторских Третьей симфонии и Скрипичном концерте, а также о Четвертой тетради его фортепианных прелюдий.

Поэтому отец хотел, чтобы свои первые опыты я показал именно

Караеву, так как его мнение было определяющим для отца.

Помню, Караев со светлой улыбкой вышел ко мне навстречу из своего кабинета и сказал, пожимая мне руку: "Узнаю, узнаю, похож..."

Первое сочинение, которое я сыграл Караеву, была пьеса под названием "Фантастический танец". Караев одобрил это сочинение, но деликатно добавил, что оно немного коротковато. На это я ответил, что не хочу "растекаться" и процитировал из Томаса Манна: "... для вечности остается только одно до предела скжатое музыкальное мгновение".

- А как тогда быть с "Войной и миром" Толстого или "Улиссом"

Джойса? - возразил Караев.

- Я отдаю должное этим авторам, но многословное сочинение - не мой идеал, - ответил я.

- Интересно, интересно. Значит у тебя своя философия на этот счет, и ты делаешь это осознанно, - добавил он.

А потом мы долго беседовали о профессии композитора. Караев говорил: "Осознаешь ли ты, как ко многому тебя обязывает эта профессия?

Готов ли ты ко всем тем лишениям, которые связаны с композиторским трудом? Ведь если со всей серьезностью предаться этому делу, то это равносильно пострижению в монахи: требует ведения аскетического образа жизни и лишения себя всех материальных интересов. И только идя таким бескомпромиссным путем можно прийти к вершинам искусства".

Признаться, такая постановка вопроса застала меня врасплох, потому что к таким жертвам во имя искусства я не считал себя готовым. Мне хотелось стать композитором, но отказываться от радостей жизни тоже не хотелось.

Обратный путь от караевского дома к своему я прошел пешком, погруженный в невеселые думы. Быть или не быть?.. А через пару дней отец обрадовал меня известием о том, что Караеву я понравился, что он возьмет меня в свой класс, и я уже могу приходить на его уроки в консерваторию.

Первый год моего обучения в классе Караева в Азгосконсерватории им. У.Гаджибекова совпал со знаменательным событием: в Большом зале Московской консерватории состоялось чествование моего великого учителя в связи с 50-летием со дня его рождения. На юбилейном концерте предстояло исполнение его нового сочинения - Концерта для скрипки с оркестром, о котором мой отец отзывался как о чуть ли ни лучшем сочинении Караева, где сошлись Бах и Шостакович. Этот концерт стал настоящим триумфом азербайджанской музыки, где приняли участие лучшие исполнительские силы Москвы - прославленный оркестр Московской филармонии под управлением выдающегося дирижера Кирилла Кондрашина и великий скрипач Леонид Коган.

В авторском слове Караев отметил, что всем, чего он достиг как композитор, он обязан своему учителю - Дмитрию Шостаковичу. И тогда Шостакович, встав со своего места, направился к сцене. Зал разразился бурными аплодисментами. Крепким покатием руки он горячо поздравил Караева, своего любимого ученика. Это событие для меня имело особое значение, так как в этот день мне посчастливилось познакомиться с великим Шостаковичем. А на другой день в доме Шостаковича... я показал ему свои сочинения и получил его творческое благословение...

Караев, подобно Бетховену и Стравинскому, всегда находился в процессе творческого роста и метаморфоз, являясь композитором динамического, эволюционного плана. По крылатому выражению Мусоргского, он всегда стремился "к новым берегам" и считал, подобно Гете, что "в искусстве одно неведомое нужно".

Караев всегда работал над собой, расширяя и углубляя свою кругозор. Он был композитором-интеллигентом. Как-то он даже сказал на уроке, что возможно придет время, когда он перестанет писать музыку, но никогда не перестанет заниматься самообразованием, - так велика была его жажда знаний и желание дойти до сути всего. Этой жаждой знаний он хотел заразить и нас, убеждая не терять золотое время молодости даром. Он приводил в пример Брамса, который на вопрос о том, что надо делать, чтобы писать хорошую музыку, отвечал: "Больше книг читать".

Для Караева в ученике были важны не только его музыкальные способности, но, прежде всего, его внутренний мир. Насколько он широк - вот что было основным критерием. Он говорил, что азербайджанские мутамы - это наше великое наследие и что, имея такое "океаническое" богатство, мы ищем золото где-то на стороне. Но одновременно добавлял, что мутамы могут открыться только тому, у кого богатый внутренний мир и что целый ряд композиторов поверхностно используют мутами.

К своей миссии учителя он относился с высочайшей серьезностью и ответственностью. Он считал, что инстинкт молодости рождает больше шансов для спонтанных открытий. А учителя благодаря своему знанию и опыту может претворить эти новации на совершенном уровне и, таким образом, между учителем и учеником происходит процесс творческого взаимообогащения. Возможно, он мысленно соотносил данный пример с Шенбергом и его последователями Веберном и Бергом.

Или с Шостаковичем и его учениками - Караевым и Гаджиевым.

Говоря о великой музыке прошлого, которая была вдохновлена высокой идеей, он приводил примеры из Баха, Бетховена, Чайковского, Скрябина. После урока нам, ученикам, отводилось определенное время для прослушивания старинной и современной музыки и ее обсуждения.

Так Караев пытался развить в нас музыкальный вкус и понимание музыки всех времен. Он также считал, что нет ничего плохого, если ученик подражает учителю или другому значительному композитору, в шутку добавляя афоризм Римского-Корсакова: "Лучше пусты музыка будет на что-то похожа, чем ни на что не похожа".

Удовлетворить высокие требования Караева было очень трудно, и когда это удавалось, каждый из нас считал себя в этот момент счастливейшим человеком на планете. Помню, когда он одобрил мои "32 вариации для фортепиано", он сказал мне фразу, которая заставила меня надолго задуматься: "Шостакович стар, а ты молод. Возьми за основу то, на чем он остановился, иди дальше и на нас не смотри".

Помню, как одному студенту, который пришел на урок недостаточно подготовленным, он назидательно напомнил о том, с какой отдачей они, ученики Шостаковича - Караев и Гаджиев относились к урокам своего учителя. Караев обычно говорил, что выше головы не прыгнешь, но и ниже своих возможностей писать не позволительно. В этом отношении он был максималист и того же требовал от учеников.

Караев всегда был сверхтребователен к себе, всегда держал руку на пульсе времени, шел в ногу со временем. И если использовать им же найденную метафору о кораблях, то самого его справедливо назвать "волнировозом" в азербайджанской музыке. В эпоху композиторского технического перевооружения, когда творения нововенской троицы (Шенберг, Веберн, Берг) вышли в авангард и создали направление в современной музыке, Караев один из первых в Советском Союзе откликнулся на эти новации.

Помню, Караев рассказывал о том, что, услышав впервые музыку Шенберга, он пришел в негодование, однако, через два года сам стал писать музыку в двенадцатитоновой системе. Встреча со Стравинским во многом способствовала этой метаморфозе. В начале 60-х годов Хренников, Караев и Щедрин выехали в Америку с целью привлечь Стравинского посетить Советский Союз. Игорь Федорович поинтересовался возрастом Караева и, узнав, что ему 45 лет, заметил: "О, Вы еще молодой. У Вас все впереди".

Самому Стравинскому было тогда 72 года и он с увлечением работал с двенадцатитоновыми таблицами.

Помню, после окончания консерватории я решил повидаться с Кара Абульязовичем, поговорить, посоветоваться по важному для меня вопросу. На мой телефонный звонок он ответил: "В любое время, хоть сейчас". Через полчаса я был у него. Это была наша последняя встреча. После этого я на длительное время уехал в Ленинград. Он спросил меня, как прошла премьера Фортепианного концерта Фараджа добавив, что закончил оперу "Нежность" и теперь мечтает написать музыку на белых клавишах. Я признался, что являюсь большим поклонником его музыки к фильму "Дон-Кихот", и тогда он рассказал мне, при каких стесненных обстоятельствах, в маленькой комнатке московской гостиницы в течение недели сочинялась эта музыка. И добавил, что необычайно легко пишет музыку к фильмам, особенно когда умный режиссер и знает, чего хочет...

... И во всех частях света, на протяжении всей моей дирижерской деятельности я исполнял музыку моего дорогого и незавидного учителя, чей вклад в сокровищницу азербайджанской музыки воистину огромен.

Торонто (Канада), 2008 год.

Elnarə Dadaşova



Əməkdar incəsənət xadimi,  
Üzeyir Hacıbəyov adına  
BMA-nın dosenti.  
Təhsil illeri: 1967-75.

## Ata qəlbli müəllimimin əziz xatirəsinə



Qara müəllim öz sinifində tədris etdiyi kompozisiya fənnini yüksək peşəkarlıqla icra edirdi desəm, onda onun bütün tələbələrinin söylədiyini təkrar etmiş olaram.

Mənim üçün isə onun bənzərsiz müəllimlik fealiyyətindən yaddaşanın bir çox söhbət, dars və ünsiyyətlər ilə yanaşı, iki hadisə son dərəcə önemli oldu, cünki birdəfəlik və ömrü lük hafızəmdə özüne yer eledi. Belə ki, Qara Qarayevin insanlıq siması, ata navazışı, ucalılığı və tələbələrinə olan münasibəti incəliyinədək tam açıldı.

Müəllimimle mənim aramada baş verən və söz açmaq istədiyim ünsiyyətlərdən birincisi belə idi:

70-ci illərdə Qara Qarayevin sinifində bestəkarlıq peşəsinə yüksəlen tələbələrin əksariyyəti yaşıdan asılı olmayaq o dövrün musiqisində dəbdə olan carayənlər, əsasən də dodekafoniyaya üz tutmuşdu. Onu da deymik ki, məni bu üslub özüne cəlb etmirdi. Tələbə həmkarlarının əsərlərinə diqqətə qulaq asırdım, bir musiqiçi kimi müasir carayənlərlə maraqlanırdım, lakin öz yaradıcılığımı fərqli üslubda göründüm. Yəni, Azərbaycan folkloruna, ladlarına

tələbələrinin xatırasında

əsaslanan və modal sistema üz tutmuş bestəkar - tələbə kimi öz yolum ilə addimlaşdırırdım. Sözsüz ki, bu sababdan narahatlıq da keçirirdim. Seçimim na dərəcədə müasirdir? Bəlkə mən də yaradıcılığında digərləri kimi avanqard carayənlərə üstünlük verməliyəm?

Qara Qarayevin həssas bestəkar və müəllim qəlbini mənim bu narahatlığı hiss etmişdi. Bir gün o, sənki mənim sual dolu gözlərimi oxudu və ünsiyyət saxladığımız rus dilində dedi:

"Не смотри, что Гасан так пишет, Гусейн так сочиняет. Придешь когда-нибудь к додекафонии, придешь. А не придется", - bu anda Qara müəllim nədənə Azərbaycan dilində fikrini təmamladı, "cəhənnəm olsun. San çok düz yoldasan". Bu sözlər ilə də məni nigarançılıqdan qurtardı və elə bil üstüme su çıldı.

İkinci maraqlı temas isə şəxsi həyatıma aid idi və onu çatdırımadan öncə xatırıdım ki, Qara müəllimin sinifində bestəkarlıq peşəsinə yiylənən qız tələbələrin sayı çox olmasa da, kifayat qədər idi. Mülliimimiz biz qızlara xüsusi həssaslıq ilə yanmışdı. Cox zaman o, ürək ağrısı ilə bestəkar qızların ailə qurandıran sonra, öz sevimli peşələrindən uzaq düşməsindən söz açırdı. Hiss olunurdu ki, mülliimimiz bizim galacak taleyimizə biganə deyil. Bütün bunularla yanaşı Qara müəllimin manimlə apardığı bir səhəbət indiki kimi yadımdadır. Assistant-stajçı kimi təhsilimi bestəkarlıq üzrə Qara Qarayevin sinifində əyani davam etdirirdim. Aspiranturonun son kursunda idim. O zaman Qara müəllim ilin çox hissəsini Moskvada yaşamlı olurdı. Buraxılış imtahanıma az vaxt qaldığından mən konservatoriyadan Moskva ezam olundum. Qara müəllim ilə onun Moskvadakı evində görüsdük. İki sayılı simfoniyamı royalda bacardığım kimi çaldım, partiturasını göstərdim və gələcək birpərdəli baletim haqqında məlumat verdim. Təvəzükörlükdən kənar olsa da, həqiqət naminə deməliyim ki, Qara müəllim simfoniyamı yüksək qiymətləndirdi və dedi: "Bu əsər Azərbaycan simfonizmində yeni sözdür. Partitura mürəkkəbdür. Onun ifasını təşkil etmək bu sababdan çox çatın olacaq. Lakin mən sənə söz verirəm ki, simfoniyanın səslənməsinə yardım edəcəyəm". Bestəkarlıq başladığım baletlə də bağlı bildirdi ki, mütləq baletmeyster Naila Nəzirovaya çatdırıdım ki, Qara müəllim özü bu əsərin sahnədə qoyulmasına maraqlıdır. Mən bu gün anlayıram ki, mülliimim sözü gedən əsərlərin ifası mümkinlüyü ilə bağlı çox incəliklərdən və çatinliklərdən həli idi. O bilirdi ki, irihəcmli əsərlərin bestələnməsi, araya-ərsəyə getirilməsi həla işin tam başa çatması demək deyil. Bestəkarın köməyi, arxası olmasa, ifa məsələsi müşküla çevrilər. Bütün bunları mən bu gün tam təfərrüati ilə öz taleyimdə yaşayıram, çünki iki sayılı simfoniyamın ifası reallaşa da, ancaq baletimin ifasını hələ də eşidib, görə bilməmişəm.

Həmin tələyülü səhbətlərlə dolu görüşümüzün sonunda məni heyrətə gatın bir sonluq oldu. Qara müəllim ətraflı surətdə əsərlərinin galacak təleyini, konservatoriyada baş verən prosesləri, galacak rektorun seçimində çatınlıq çəkəsini, rektor vəzifəsinin məsuliyyəti və sinəq kürüsü olması barədə ürək sözlərini açıqladı. Hiss olunurdu ki, müəllimi Azərbaycan Konservatoriyasının təleyi və yəna da nə issa başqa masala də narahat edir və o, məni buraxmağa tələsmir. Nəhayət, mən özüm ayağı qalxdım, çünki

Qara Qarayevin bu qədər vaxtını almağımdan xəcalat hissi keçirdim. Mənə elə galirdi ki, artıq hər məsələ barədə ətraflı danışılıb və dərsim çoxdan tamamlanıb. Amma bu belə deyilmiş. Qara Əbulfəzov manı yenidən kreslədə oturmağa davət etdi və dedi: "Dayan, hara gedirsan? Darsin hələ tamamlanmayıb. Sənin hayatında dayışıklıklar baş verib. Kimdi o cavan oğlan?" Mən özüm itirdim, çünki müəlliminin kabinetinə girarken nişan üzüyümü ehmalca barmağımdan çıxarıb çantamda gizlətmədim. Əmin idim ki, Qara Qarayev barmağımındakı nişan üzüyümü görmədi. Carasız qalaraq nişanlım barədə müfəssəl məlumat verdim və Qara müəllimi əmin etdim ki, "mətbəxdan özümə kabinet" etmayacağım. Qara Qarayevin bu sözlerimə verdiyi reaksiya məni heyrətə saldı. Əvvələ o bildirdi ki, valideynlərim mütləq oğlanın ailəsini, nəslini, kökünü tam öyrənməlidir: "O qədər həssas qızsan ki, səni başa düşməsələr, allə hayatın çox çətin olar".

İkinci məsələ isə şəxsən özümə aid olduğunu və ata nəsihati olduğunu: "Sənin evin hamıça təmiz, xörəyin isti və təza olmalıdır, çünki kişinin saliqəsiz və isti yeməkləri olmayan ev-eşikdən xoş gəlmir".

Bu sözlər məni çox heyrətə saldı və həyacanlandırdı. Müəlliminin övdüyü "qulağında sırgadır".

Yaxşı yadimdادر ki, her bir azırbaycanlı üçün ağır olan Qara Qarayevin dünyasını dəyişdiyi 1982-ci ildə, müəllimimizin qırxi çıxdığı gün onun qızı Züleyxa xanıma mən yuxarıda qələmə aldığım səhbəti nəqəl edərkən, o da təəccübünü gizlədə bilmədi.

Anasına üz tutub dedi: "Eşidirsən, ana, gör atam öz qız tələbələrinə nə cür nəsihatlar edib".

Mənə atalıq münasibətinə və əsl müəllim olmağına görə Qara Qarayeva ruh şadlığı diləyirəm və nə yaxşı ki, Tanrı biza vaxtıla onun kimi bəstəkar, insan, ata və müəllim bəxş edib.

Bakı, 2008-cü il.

İbrahim İsmayılov



Təhsil ilları: 1967-72.

## Xatirələrim unudulmazdır

**I**nşanın hayatı bir çox yadda qalan təsirli məqamlarla müşayiət olunur. Mənim də hayatimdə belə məqamlar az olmayıibdir. Musiqi mühitində boy-aşa çatmış bir gənc kimi, ilk dəfə Qara Qarayevin sinifinə qəbul olduğum andan dərk etdim ki, tale məni böyük sınaqlarla qarşılaşdırılmışdır. O gündən man bəstəkar peşəsinə ciddi yanaşma prinsiplərinin, asıl musiqiçi olmaq məsuliyyətinin ağır yükünə nail olmağa başladım. Məhz Qara müəllimin sinifində, musiqi sənətinə baxışlarım, fikr-düşüncələrim yeni keyfiyyət yönümündə formalşarırdı: insanlara, keçmiş-müsəir hadisələrə gerçək nəzərlə baxmağı, dəyarləndirməyi ondan öyrəndim.

Qara müəllimin geniş diapozonlu, çoxşaxılı, dolğun, maraqlı dərsləri bizim üçün bir aləmə çevrilirdi; heç bir kitabda yazılmayan həyatın bilikləri, onun bənzərsiz düşünçə-müləhəzələri birdəfəlik yaddaşma həkk olunur, bəhərlənme mənbəyinə çevrilirdi. Onun maraqlı səhbətləri həmisi auditorianı canlandırdı, xüsusən müəllimləri haqqda: Dmitri Şostakoviç və Üzeyir Hacıbəyov. Qara müəllim Dmitri Şostakoviç yada salarkan deyirdi: "Man onun sayasında özümü bəstəkar kimi tanıdım. Mən ona daima borcluyam".

Amma Ü.Hacıbəyovun musiqi mədəniyyətimə gətirdiyi misilsiz əhəmiyyətindən və xüsusən musiqisinin dərin üzvi

milliliyi ilə bərabər sintez prinsiplərindən danışanda sanki  
gözləri alışib yanındı. Bir dəfə o, qəribə bir fikir söylədi:  
"Dramaturgiya ilə müsiqinin ideal vəhdəti baxımından, Dünyə  
operaları sırasında iki əsər sanıram - Bizenin "Karmen"  
va Üzeyir bayın "Koroğlu" operaları".

Qara müəllim deyirdi: "Biz impressionist bəstəkarlardan,  
xüsusun Raveldən, sizin nəsil işa Bartokdan öyrənməlisiz".  
"Mirsasız olmasın bir günüm", - devizi onun

hayatının əsas qayəsi idi.

Əziz müəllimim haqda xatirələrim çoxdur.  
Lakin onların hamisini qələmə almaq mümkün deyil.

Bir həsiyə çıxməq istəyirəm.

Heç yadımdan çıxmaz. Üzərində işlədiyim viola və simfonik  
orkestr üçün konsertin (diplom işim) yarışından çox hissəsini  
Qara müəllima göstərmək üçün Moskvaya getməli oldum.

Zəng etdim. Xətdə Qara müəllimin səsini eşitdim. Bu dəfə  
adımı bütövlükle - "tələbəniz İbrahim İsmayılovvdur" deyəndə,  
qısa bir fasıl yarandı. Onda man darhal "İbraşə" əlavə etdim.  
Elə bu an, sanki onun içindən gələn mehribən ahəng, çılgın,

yarızarafat, tanbehli - E... evvəlcədən

bələ deyəydiñ də! - sözləri səsi indiyədək qəlbimi  
doğma, ince hissələrlə isidir.

Onun işiqlı siması yaddaşından silinməzdir!

Ruhu şad olsun!

Bakı, 2008-ci il.

Faiq Nağıyev



Əməkdar incəsənət xadimi.

Təhsil ilları: 1970-75.

## Həmişə fəxr etdiyim insan

**H**ər bir yaradıcı insan üçün xalqın sevgisini qazanmaq həm çatın,  
hem dən çox şərəflidir. Xalq öz üryəyini o müdrik şəxslərə aşıq ki,  
onlar daima xalq düşünsünlər, xalq üçün yazıb-yaradaraq onun  
adını uca edib, bütün dünyaya tanitsınlar. Ancaq bunun  
müqabilində xalq həmin şəxslərə öz sevgisini verir və bu sevgi  
əbədi olaraq yaşayır. Qara Qarayev məhz bələ müdrik şəxslərdən  
biridir. O, əsası dahi Üzeyir bay tərəfindən qoymulmuş Azərbaycan  
bəstəkarlıq məktəbini inkişaf etdirərək dünya səviyyəsinə  
qaldırmışdır. Qara Qarayev zəmanəmizin böyük bəstəkarı  
olmaqla yanaşı, eyni zamanda görkəmli pedaqoqdur.

Onun yetişdirdiyi bəstəkarların dəyərli əsərlərinin dünyasının bir  
sira sahnələrində, adlı-sanlı kollektivlər tərəfindən müvaffəqiyətlili  
ifalarından vəcdə gələn başqa-başqa xalqların nümayəndələri də  
Bakıya gələrək, məhz Qara müəllimin sinfində oxuyub ondan dərs  
almığı özlərinə şərəf bilirdilər. Bu nümayəndələr sırasında, öz uşaq  
mahniları ilə dillərdə azbar olan, tanınmış Moskvə bəstəkarı  
Vladimir Şainski, Kabardin-Bolqar bəstəkarı Nihat Osmanovu,  
Türkmenistanlı Rəcəb Allayarovu, Sverdlovsk bəstəkarı  
Leонид Qureviç və başqlarını göstərmək olar.  
Mənim Qara müəllimim ilk tanışlığım 1969-cu ilin sentyabr  
ayında oldu. Bu günü mən, həyatımın en müqəddəs  
günü kimi həmişə xatırlayacağam.

Qara müəllim əvvəlki ənənələrinə sadıq qalaraq, öz sinifinə təyin olunmuş I kurs tələbələrinin əsərlərinə qulaq asırı. Sınıfı adam çox idi. Nəinki yuxarı kurs tələbələri, hətta, artıq konservatoriyani bitirib sərbəst bastakarlıq hayatına vəsiqə almış tanınmış bastakarlar da burada idi. Heyacanının həddi-hüdudu yox idi. Bu da səbəbsiz deyildi. Ona görə ki, həmişə özüm üçün elçatmaz zirvələr hesab etdiyim, əsərlərinə acğızlıklı öyrənərək, şəklini fəxr hissi ilə özümlə gəzdirdiyim, Sovet musiqi mədəniyyətinin an qabaqcıl musiqiçilərindən biri, Lenin mükafati laureati Qara Qarayev qarşısında bir növ "imtahan" verərək, öz əsərlərimi çıxmağınan.

Mənə elə gelirdi ki, öz musiqimə onun vaxtını alıb, onu incidacayıam. Heyacanının digər səbəbi də o idi ki, mən, XX esr sovet musiqisinin an görkəmlili bastakarlarından biri - Sergey Prokofyev musiqisine aluda olduğunu, fortepiano üçün yazdıığım sonatada qeyri-ixtiyari onu yamsılamışdım və bilmirdim ki, Qara müəllim buna necə münasibət baslayacak. Nahayat, növbəm çatdı və mən Qara müəllimə öz sonatamla barabar, bir neçə prelüd de çaldım. O, məni çox diqqətlə dinlədi və dedi:

- Yaxşı ki, Prokofyevi yamsılamışın.

Mənim üzərimdən sanki ağır bir yük götürüldü. Bir anlığa özüme gələndən conra başa düşdüm ki, Qara müəllim mənim musiqimə laqeyd qalmadı. Onun söylediyi sözləri isə mən sonralar başa düşdüm: o, özü de gənclikdə Prokofyev musiqisinin hədsini pərəstişkarı idti və ilk əsərlərində onu yamsılayaraq, özünü bilavasitə onun şagirdi hesab etmişdir.

Qara müəllimdən çox yüksək səviyyədə musiqi əsərini dinləmək mədəniyyəti var idi. Dərs vaxtı heç bir tələbəni, əsərini çələrkən yarımcıq dayandırmazdı. Əsər çox zəif olsa belə, yəna onu axıra kimi dinləyər və sonda çox yumşaq tərzdə nöqsanlarını göstərib, ona yeni musiqi materialı tapmağı məsləhət görərdi.

Qara müəllim hər bir şagirdin yaradıcılığına fərdi yanaşardı. Heç bir tələbəni hansısa üslubda musiqi yazmağa məcbur etməzdı. O, çalışırkı ki, hər bir tələbenin yaradıcılığında ona maxsus olan fərdiliyi təyin edib, onu mahz, o istiqamətdə de yönəltsin. Mən, Azərbaycan xalq musiqisinə dəha yaxın olub, onu bir qədər yaxşı bildiyim üçün (musiqi texnikumunu kamança ixtisası üzrə bitirmişdim) o, mənə daim məsləhət görürdü ki, xalq musiqisinin nəzəri əsəslərinə istinad edib, yeni istiqamətdə axtarışlar aparıram.

Qara müəllim şagirdlərinin hərtərəfi savadı olmasına çalışardı. Bizim qrup tələbələrinin harmoniya və polifoniyanın (xüsusən ciddi üslubdan) hansı səviyyədə məşğul olması onu narahat edərdi və bu fanlardan biza dərs deyən Yermolayev Boris İvanoviç müntəzəm olaraq, bizim vəziyyətimiz barədə hesabat verər, yazı işlərimizi ona göstərərdi. Artıq bu, bir qayda şəklini almışdı və bu qaydanı da məhz Qara müəllim yaratmışdı.

Qara müəllim bədiə adəbiyyatla mütaliyə yüksək qiymət verirdi. O deyirdi:

- İnsan, altmış illik ömrü ərzində, yaradıcılıqla məşğul olmaqla yanaşı, təxminən üç min bədiə əsəri oxuya bilər. Siz çalışın ki, oxuduğunuz əsərlər dəyəri olsun, daha vaxtınızı boş əsərləri oxumağa sərf etməyin.

Hətta yay tatlılı günlərində belə, tələbələrə hansı dünya klassiklərinin əsərlərinə oxumaq zəruriliyini də məsləhət görərdi.

Qara müəllim olduğunuza zəhmətkeş insan idi və bunu öz tələbələrindən da tələb edərdi. O deyərdi:

- Harada ki, rahatlılıq başlayır, orada incasənat qurtarın. İnsan daima öz üzərində çalışmalıdır və ömrünün axırına kimi inkişaf etməlidir.

Bir dəfə evində keçirdiyi növbəti məşğələ zamanı biza bir qalın kitab göstərdi. Bu, Qara müəllimin almanın dilindən rus dilinə tərcümə etdiyi, XX əsrin an maraqlı, olduqca mürəkkəb və eyni zamanda, geniş yayılmış on iki tonlu (dodekafoniya) musiqi kompozisiyası metodu haqqında görkəmli Avstriya bəstəkarı, musiqiçinəs və pedagoqo Erns Kşenekin fundamental kitabı idi.

Qara müəllim 60-ci illərdə bu müasir musiqi texnikasını dərindən öyrənmək məqsədilə, böyük zəhmət tələb edən işin öhdəsindən gəlmış və sonralar bu texnikada olan əhəmiyyətli əsərlərini - kameral orkestri üçün Üçüncü simfoniyasını və Skripka ilə orkestr üçün konsertini bəstələmişdir.

Bir dəfə dərsimizi qurtarandan sonra, Qara müəllim bizi konservatoriyanın səsazma kabinetinə apardı və bizi, Dmitri Şostakovığın fortepiano triosuna qulaq asdıq. Əsərin lent yazılışı sona yetdiğinden sonra o, bu trio haqqında öz fikrini söylədi və biza belə dedi:

- Sizin hər birinibz u əsərə yaxın əsər yaza bilərsiniz, ancaq bundan ötrü böyük zəhmət çəkməli, yuxusuz gecələr keçirməli və daima öz üzərinizdə çalışmalısınız. Ancaq gərgin zəhmət nəticəsində layiqli əsər yazmaq mümkündür.

Bəli, Qara müəllim həyatının avvelindən tək axırına kimi öz üzərində vicedanla və ezməla çalışdı, inkişaf etdi və görünməz zirvələrə yüksəldi. Onun əsərləri həmişə yaşayacaq, həmişə səslənəcək və bir dərslik kimi öyrəniləcək.

Mən fəxi edirəm ki, belə böyük şəxsiyyətin tələbəsi olmuşam. Unudulmaz Qara müəllimin ruhu qarşısında baş əyib, deyirəm:

"Azərbaycan xalqı həmişə Sizinlə fəxr edəcək.  
Siz öz varlığınızla ümumxalq sevgisini qazanmışınız  
və bu sevgi əbədi olaraq yaşayacaq".

Bakı, 2008-ci il.

## Rəhilə Həsənova



Sənətşünaslıq namizədi,  
Üzeyir Hacıbəyov adına  
BMA-nın dosenti.  
Təhsil ilları: 1972-77.

Zamanları yarıb keçən məktub

Əziz müəllim, Bizim dünyada vaxt başqa cür gedir...  
Gözə görünməz qüvvəsilə bizi titrədir, çalxalayır, yanımızdan  
ötür, üçür, yoxa çıxır. Arxaya dönüb baxanda görürsən ki,  
çox hadisələr bizdən uzaqlaşaraq hey kiçilir, hey xirdalanır,  
bazan de toza dönüb zaman kuleklərinin  
yellərləri sovrulub heçə dönür.

Lakin bir paradoks manı tez-tez düşündürür. Neden esl  
İnsanlar, sərəst söz və əməl sahibləri, ince sanətlər, elmə  
ömürlərini başa vurub, xirdalıqlara baş əyməyən, başlarını uca  
tutan İnsanlar dissipasiyaya uğramır, toza dönerək eriyib  
gözəndən və düşüncələrdən itmir. Əksinə, daha da qabarğılaşır,  
böyüyüb nəhanglaşır, fikirlərə hopub zənginləşdirənlərdən olur.  
Bütün başqa insanlar və hadisələr o dünyada eriyib zaman  
üfűlərindən itdikləri məqamlarda, belə insanlar bizzən  
uzaqlaşdıqça hey böyükür, hey ucalır, dünyaların  
zaman-makan ölçülərinə sıdmır.

Haradasa oxumuşdum ki, İ.S.Baxın oğullarından birinin evinde yanığın baş vermişdi. Od güclü olduğundan çok şeyleri, aşyaları, kitapları ve alyazmaları mahv etmişdi. Lakin tekca İ.S.Baxın laqeydilikle bir künca toplanmış, yaddan çıxıp

telebelerinin xatırasında

kimsesizleşmiş ve tozlu hörmüçek yemine dönen  
elyazmaları salamat qalmışdı.  
Kimdir hər şeyi saf-cürük edən, bütün-bunları aşka  
çıxaran? Kimdir sada və xeyirxah mendelsonları  
meydanlarda adalet carşısı edən?

Sağlığınızda olduğu kimi, bütün mürakkab sualların ve sırılırların cavablarını, açıklamalarını o dünyada da Siz bilirsiniz ...  
Budur, Sizin 90 iliyiniz de gəlib çıxdı. Bununla əlaqədar bir çox fikirər, düşüncələr, olanlar who olmayanlar xəyallarından keçir, gözümüzün önünde canlanır.

Qarlı aprel günündə baş tutan ilk dərəsimiz. O vaxt Siz dediniz ki, biz tələbələri sənki açıq kitab kimi oxuyursuz. Hər şey çox aydın və aşkarlıqla sübuta yetirilirdi. Sınıfda hərərət artıqla maraq artır, münasibətlər saflaşırı. Siz asıl müallim və sərrast bilici kimi, ustalıq və artistizmə belə mühiti yaradıb, sənət eşqi yanışını aşılıyerdiz, xüsusü bir möhüt varada bilirdin.

Musiqiniz... çilgin alleqrolarınız... sakit, yumşaq kodalarınız...  
daxili aləminizdən xəber verirdi. Mənmişlə mayalanan  
zənginlik və kədər... darın kədər... işıqlı kədər...  
Biləydi ki, bu dərsləri mən necə sabırsızlıklı gözləyirdim.  
İşgürərləq və semimilik ab-havasını Siz böyük maharətə,  
sevgiya yaradırdınız. Biz tələbələr da arzularımızı  
Sizinlə bölüşürdük. Başqalarına açıq bilmədiyimiz fikirleri  
Siza söyləydik. Siz de bu uzun-uzadı açıqlamaları  
və etirafları diqqətlə dinləyib arzu-diləklərimizi  
pərvazdan qanad aqmasına ümidi yaradırdınız,  
biza inanıb bizi da inanılı edirdiniz.

Mən kamera tamaşası düşüncələrlə yaşayırdım. Gəncdim... Cəsərliydim... İstəyim böyük olsa da, çox şeydan xəbərim yox idi. Siz məni sindirmədiniz. Öz arzularınızı da manım arzularına qatış canlandırmış, ihamlandırmış. Söhbət davamlı oldu... Birlikdə xəyalın uzaq ölkələrə sayahət edib Sizin hayat tacribənizdən malum olan bir çox xalq-etnik teatr tamaşalarının üzərindən keçib getdik. Başqa məmləkətlərin dinlərini, adat-ananalarını yada saldıq. Qanadlıdıq... Sizin təsirli sobətiniz məndə seydilmiş yolun doğru olduğunu inam varadı, məni daxilişə zənginləşdirdi.

Sağollaşınca sınıfından çıkışa bilmirdim, Sizi tərk etmək istəmirdim ... tək qoymaq istəmirdim...

Bilmiräm nadan... ama... kandandan dönüb Sizin tərəfinizə atdığım son baxış məni sarsırdı... heyətləndirdi... qorxutdu...  
Bilmiräm nadan... man - "zavallı" - deyə, fikirledim... Nə böyüklükdə yük... dərd... faciə Sizi belə aşmazı, ani yada  
düşmüs hansi dünsüçələr Sizi belə söndürmüdü?

Bilmirəm... bəlkə o anda Siz məni - "zavallı" deyə çağırmaq,  
qaytarmaq istayırdınız. Bəlkə o anda dünyani açıq kitab kimi  
oxumağı mənə qadağan etmək istayırdınız?...

Bilmirəm...

Lakin kandar - sərhəddir. Mən onu adladım.  
Bizim zaman ölçüsündə qəribalıklar hökm sürür.

Həmi biri-birini sindirməäge çalışır. Həmi biri-birini  
itələyərək hörmət qazanmaq hökmündədir... Bizi açıq  
kitab kimi oxuyanda bunumu görürdünüz?

Artıq xeyli illar yaşamışam. İndi mən də hər şeyi görürəm,  
dünyani açıq kitab kimi oxub dark edirəm, lakin bu  
istedadimdən heç də mammun deyiləm. İndi mən də Sizi o  
vaxt, olduğunuz kimi, gözəl başa düşürəm, hər baxışınızı yada  
salıb anlaya bilərəm. İndi mən nə vaxtsa, bir zaman kəsiyində...

Sizin tələbəniz olduğumdan fəxrliyəm,

Sizinla ünsiyətdə olduğumdan qürurluyam,

Sizin kəlmələrinizi dinlədiyimden vüqarlıyam,

Sizinla hamkar olduğumdan iftixarliyam,

Sizinla o kandar birlikdə keçdiyimden məğruram...

Həmi nə vaxtsa, haradasa, kimlərləsa, görüşmalıdır. Bizim  
dünya, sən demə, zaman-məkan baxımından on bir ölçülüdür.

**Zamanın hansı ölçüsü olursa olsun - Sizinlə üzü ağ,  
alnı açıq görüşmək ümidi ilə...**

2007-ci il.

Celal Abbasov



Əməkdar İncəsənat xadimi,  
Üzeyir Hacıbəyov adına  
BMA-nın dosenti.  
Təhsil illeri: 1975-80.

## Onun qüdrəti hüdudsuzdur

1978-ci il, 21 yaş - bu xoşbəxt rəqəm mənə həqiqətən da böyük  
uğur gətirdi. Mən, nəzəriyyəçi-tələbə olaraq, bir il Fərəc Qarayevin  
bəstəkarlıq sinfında fakultativ məşğul olduqdan sonra yeni ampula -  
bəstəkar kimi təhsiliyi davam etdirdim. İmtahan komissiyasının qərarı  
ilə Qara Qarayevin sinifinə qəbul edildiyimi öyrənmək mənim üçün -  
yaradıcılıq yoluna yeni qədəm qoymuş gənc bir bəstəkar üçün böyük  
xoşbəxtlik idi. Bundan öncə, həla konservatoriyaların müsiqisünəsləq  
fakültəsinə daxil olarkən, təsəvvürümə gətirə bilməzdim ki, həyatimdə  
bele bir dönüş olacaq. Səbirsizlikle yeni dərs ilinin başlanmasını  
gözləyirdim, lakin 21 rəqəm yenə də köməyimə çatdı.

...Bir yay axşamı, Moskva etrafındakı "Ruza" yaradıcılıq evində  
istirahət edən atam - respublikanın Xalq artisti, bəstəkar Əşref  
Abbasov mənə zəng etdi: "Tacili olaraq hazırlaş gal, Qara Əbülfəzoviç  
buradadır." Yay planları tamamilə dəyişdi və mən Ruzaya getməli  
oldum. (İllər ötdükçə sonra, artıq iki oğul olarkən, həqiqətən  
əsl ata qayğısının na olduğunu anladım.

Ruzada müəllimimlə ilk görüşüm oldu. Atam və mən Qarayevin  
istirahət etdiyi 10 sayılı bağ evinə yaxınlaşdıqda, onun həyətdə  
fikirlər halda ayladığını gördük. Onu narahat etməmək üçün sakinət  
ötüb keçmək istədik. Lakin Qara Əbülfəzoviçin səsini eşitdik:  
"Əşref, mən sizi gözləyirəm."

Evə daxil olduq. Girişdə bizi ailənin sevimli olan balaca  
şərşin it - Lika qarşılıdı.

Man violin və piano üçün sonatamı Qara Əbülfəzoviç göstərdim.  
O, əsəri sənə qədər diqqətlə dinlədi və dedi: "Əsər üzərində işləmək  
läzimdir. Amma, əgər bilmək istəsən ki, sənən bəstəkarlıq fakültəsində  
oxumağına dayar, ya yox - cavab verərdim - dayar!"

Xüsusi qeyd etməliyəm ki, artıq ilk görüşdə müəllimimin dediyi  
sözlər bütün yaradıcılıq fəaliyyətinə təsir etdi və indi mən da öz  
tələbələrimə həmin sözləri sitat gətirirəm. Professional musiqidə  
millilik problemi haqqında o deyirdi: "Dağda yaşayın evini daşdan  
tikir. Meşədə yaşayın evini ağacdən tikir. Bizi əhatə edənləre  
əsaslanaraq, onlardan yaradıcılıqlı istifadə etməliyik."

Söhbət kifayət qədər uzun çəkdi və bütün təfslili ilə hafizəmə  
hakk olundu. Mən Qara Əbülfəzoviçə maslahatlaşaraq simli kvartet  
yazmaq haqqında fikrimi ona bildirdim. Lakin o, təkəd etdi ki, əvvəlcə  
piano üçün "Variasiyalar" yazım və mən de yazdım.

Bir müddət sonra, Qara Qarayevin Bakıya növbəti gelişində dərsdə  
ona yeni yazdığını kvartetin birinci hissəsini - "Passakaliya"nı  
göstərdim. O, əsəri dinlədiyindən sonra birinci hissəni sonata  
formasında yazmağı təkəd etdi. Lakin artıq yazılmış bir əsərin  
formasını dəyişmək mənim üçün çətin idi: kvartet üzərində iş kifayət  
qədər ağır gedirdi. O zaman Müəllimimin daha bir tövsiyəsini eșitdim  
və yadimdə saxladım: "Sənə "çaşdırmaq" neçə də asandır. Yadda  
saxla ki, bəstəkar sıfırışla də musiqi yazmağı bacarmalıdır".

Xatirələr... Onlar hafizəmdə dolasızlıqca nurlu kədərin izi qalır...

Qara Əbülfəzoviç yaradıcılıq evinin həyatında cümləndəki  
fotoaparatlə gəzir. Mən öz kumirimlə fotoşəkil çəkdiirməyi çox  
istərdim. Lakin ciddilik ruhunda təribyəm və canlı əfsanəyə dönmüş  
bu böyük şəxsiyyət pərəstiş etdiyimə görə belə bir xahişla ona  
müraciət etməye ark etmirdim. İndi isə çox təəssüflənirəm. Məndə o  
gündən xatira qalmış iki fotoşəkil var. Onları "atalar və oğullar"  
adlandırmışam. Bu fotoşəkillərdə həyatında böyük rol oynamış  
insanların şəkli həkk olunub. Ata -yaradıcılıq "mənbəyi", Qara  
Qarayev - "bələdçi ulduz", Fərəc Qarayev - möhkəm, etibarlı dayaq.

Hafizəmi vəraqətliyəm... Bəstəkarlıq kafedrasının auditoriyasına  
ağzına qədər doludur. Demək olar ki, adı dərs gedir, lakin Qara  
Qarayev və adılıq qatiliyən uzaşmış. Auditoriyaya toplaşan  
bəstəkarlar, musiqişünaslar, tələbələr Qara Qarayevin böyük  
müdrikiyi, yüksək peşəkarlığı ilə təməsda olmaq imkanı tapmışdır.

Məşğılalar dünya mədəniyyəti, yaradıcı insanlar haqqında  
söhbətlərlə, bəzən isə inca yumorlu müşayiət olunurdu.

Yadimdadır, bir dəfə dövlət konsernlərindən birində, o dövrədə çox  
populyar olan bir müğənni Qara Qarayevin mahnısını oxumuş, solo -  
klarnet isə onu "şirin" müğəm improvisasiyi ilə müşayiət etmişdi.

Biz tələbələrə, Qara Qarayev kimi görkəmli bir bəstəkarın belə bir

"sada" janra müraciət etməsi çox qəribə görünürdü. Sənki fikirlərimizi  
oxuyaraq, Qara Əbülfəzoviç bəstəkarın əsas vəzifəsi haqqında  
söhbət etdi və biz onun növbəti öyüd-nəşihətini eştik. Əsl bəstəkar  
bütün janrlarda yazmağı bacarmalıdır, lakin bir şərtlə ki, bu əsərlər  
yüksek peşəkar səviyyədə olsun. Bəstəkarın əsas vəzifəsi həm də  
ondan ibarətdir ki, o ifaçıdan əsərin dinləyicilərə tam,  
adekvat şəkildə çatdırılmasına nail olsun.

Biz, yüksək parəstiyi hiss ilə böyük ustادın elinə yiyələnir,  
lakin eyni zamanda onun, her birimizi öz prinsiplərinə uyğun  
yönəltidiyini hiss etmirdik. Çünkü o, bizi öz təsiri altında  
saxlamır, əksinə, biza ilahi qüvvə tərefindən bu və ya digər  
dərəcədə verilmiş fərdi qabiliyyətləri askara çıxarırdı.

Qarayevin xronoloji qayda ilə sonuncu tələbəsi olduğunu görə  
çox təəssüflənirəm ki, mən müəllimimlə az ənsiyyətdə olmuşam,  
lakin onun varlığını daima hiss edirəm və fikrən  
tez-tez ona müraciət edirəm...

Sonralar, ustادın vəfatının iləldönümündə onun xatirəsinə orqan  
üçün "Postlüdiya" əsərini yazdım. Əsər, demək olar ki, birnəfəsə  
yazıldı. Sənki ilahidən dikta olunmuş kimi, mən, heç bir tərəddüd  
hiss etmədən əsəri böyük inamlı yazdım. Bu əsərdə böyük insana  
qarşı an dərin duyularla aşılanmış etirafim öz əksini tapıb.

Qara Qarayev məktəbinə mənşəb olmaq böyük xoşbəxtlik,  
böyük iftixar və məsuliyyət deməkdir. Bütün bu hissələr mən  
Moskvada "Qarayev və onun məktəbi" devizi altında keçirilən  
konsertdə tam manası ilə yaşadıram...

Fəzada Qara Qarayevin f-moll prelüdünün son sədaları yayıldı.  
Zal sanki donmuşdu. Həminin qəlbənə ağır bir sarsıntı  
və təəssüf hissi doldu.

O, aramızda yoxdur... Lakin əsl sənət ölməzdür.  
Onun qüdrəti hüdudsuzdur.

Bakı, 2007-ci il.

Azad Zahid



Tahsil illəri: 1975-80.

## Böyük müəllim Qara Qarayev

Müəllimlərimiz çox olub. Hər biri də həyatımızda öz izini qoyub gedib. Və indi biz onları xoş xatirələrə yad edirik.

Xatırlayıram ki, yaşıldılarının çoxu Qara Əbülfəz oğlunun sinifinə düşməyə can atıldı. Görəsan, buna səbəb nə idi? Sonralar başa düşüm ki, Qara Qarayevin tələbəsi olmaq böyük şərəf imiş.

Müəllimimlə ilk görüşüm yadına düşür: neca ciddi baxışları vardi, tələbənin ifasına qulaq asanda nəzərləri uzaqlara dikilir, dərin fikra daşırdı. Sonralar onu da hiss etdim ki, sıqareti ara vermədən çakırdı.

Na bilim, bəlkə də ev tapşırıqlarını yerinə yetirmeyimiz, bacarıqsızlığımız onu qane etmirdi. Bütün bunları hiss etmək, duymaq üçün məhz Qarayevin tələbəsi olmaq lazımdı.

Bu da mənənə nasib olmuş.

Dahi bəstəkar - müəllimlə 18 yaşlı yeniyetmənin ilk görünüşünü təsəvvür edin...

1975-ci il sentyabr ayının ilk günləri... Konservatoriyanın bəstəkarlıq kafedrası dinləyicilərlə doludur... Bilmək olmur ki, tələbə kim, valideyn kim, abituriyent kimdir.

Bu, Qara müəllimlə mənim ilk görüşüm id. Həyacandan özümü itirmişdim, böyük bir sınaq qarşısında özümü hiss edirdim.

İlk sorğu - sual... Bülbül adına məktəbdə bəstəkar Ədila

Hüseynzadənin sinifində oxumuşam, anam - pianoçu

Şəfiqə Quluzada təbii ki, hələ konservatoriyyada oxuyarkən professor Qarayevlə tanış idim...

Açığını desəm, anam məni musiqişunas kim görmək istayırdı. Mənsə fikrimdən dönmürdüm. Onda, atam, İçərişəhərdə bir məhəllədə yaşadıqları bəstəkar Xəyyam Mirzəzadə ilə məsləhatlaşmayı taklif etdi. Xəyyam Mirzəzadə bəstələrimə qulaq asdı, bir qədər mənimlə sõhbət etdi və dedi ki, "kimdə oxumaq istayırsanşa, ərizəndə qeyd edərsən".

1975-ci ildə mən Konservatoriyyaya qəbul olmaq üçün, ərizəndə bəstəkar Qara Qarayevin sinifində oxumadı istəyimi bildirdim və istəyimə da çatdım...

Xatirələr yada düşür:

- Auditoriyaya daxil olanda hamımız ayağa qalxardıq. Qara müəllimin görkəmi çox zəhərli idi. Ancaq bir qədər sonra gördük ki, bu ciddi insan - müəllimlə də zarafat edə bilmiş.

Sinifdə isti bir atmosfer yaranırdı. Mən dəfalarla fikirləşirdim, nə yaxşı ki, musiqidə bu yolu seçmişəm, Qara Qarayevin sinifində oxumuşam. Amma müəlliminin xəstəliyi mənim tələbəlik illərinə dövrünə düşdüyü üçün, çox təsəffüf hissi keçirmişəm. Bununla belə, hər görüşdə O, hər bir tələbəsinə nəsə vermək istayırdı. Moskvada

yasaşmağına baxmayaraq, Bakıda olan zaman həftənin II və V günlərini Konservatoriyyada, bazar günü isə evində, tələbələri ilə məşğul olurdu. Yazdırığım əsərə diqqətlə qulaq asıb, fikrini söyləyir, məsləhatlarını verirdi. Dahi müəllimin hər tövsiyəsi indi də qulaqlarında səslənir. O, həmişə deyirdi ki, sənəti secdinsə, çalış, yaxşı sənətkar olasan.

1979-cu ilin payızı... V kurs... Mən diplom simfoniyamın üzərində işləyirdim...

Simfoniyanın yazılış prosesi, bilavasita Moskvadən Qara müəllim tərəfindən nəzarət olunurdu. Lakin Bakıda, kafedrada onu əvəz edən oğlu bəstəkar Fərəc Qarayevin vasitəsi ilə mənim işim tadrican realizə olunurdu.

Noyabr ayında bir qrup tələbə ilə məni Moskvaya, bəstəkarların VI qurultayına göndərdilər.

Əzziz müəllimimlə mənim sonuncu görüşüm həmin qurultayda oldu.

1979-cu il bu cür qaldı yadimdə...

Bakı, 2008-ci il.

Yaşar Xəlilov



Naxçıvan M.R-nin  
Əməkdar incəsənət xadimi.  
Təhsil illeri: 1975-80.

## Portret ilə bağlı düşüncələr

**I**nşan qəlbinin dərin guşələrində yuva salan elə xatirələr olur ki, onlar uzun müddət yaddaşda silinməz qalır və insanın əqlini, şüurunu, xəyalını daima müşayiət edir.

Qəribə olsa da, uşaqlıq illərindən bəri qəlbimdə yaşayan, ən aziz və şirin xatirələrdən biri məhz böyük bestəkarımız Qara Qarayevin Tahir Salahova maxsus möhtəşəm və ecazkar portreti ilə bağlı idi. O dövrda mən Qara müellimin dahi bestəkar olduğunu anlasam da, onun musiqi aləmində tutduğu mövqeyini, yeni yaradıcılığının mahiyyətini dərindən dark edə bilmirdim.

Ordubad uşaq musiqi məktəbində, sonralar isə, A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbində tar aləti üzrə təhsil aldığım illərdə tədricən dark etdim ki, məni özüne calb edən sahə tamamilə başqdır. Bu duyuğu məndə dünya və Azərbaycan klassik bestəkarlarının əsərlərini dinləyərkən yaranırdı. Bu hissələr baş qaldıräkən qəlbimdə əbədi olaraq kök salmış Qarayev portretinin xəyalı daha da sıyrılaşır, daha da əziz olurdu. Onun ölməz əsərlərini dərindən mənim sədikcə anlayırdım ki, portretin xəyalı tasviri böyük bestəkarın simvoluna çevrilmişdir.

1976-ci ilde Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bestəkarlıq fakültəsinə daxil oldum.

Mənimlə imtahanlardan keçən tələbələrin əksəriyyəti bestəkar, akademik Q.Qarayevin sinifində təhsil almaq arzusunda idilər.

Yadimdadır, tələbələrin biri bu arzunun gerçekleşması üçün kafedra müdürü X.Mirzəzadənin adına xahişnamə yazmışdı.


Lakin nəticə başqa cür alındı. X.Mirzəzadə bizi sinifa davət edərək bəzilərini Cövdət Hacıyevin, digərlərini özünün, mənim isə Qara Qarayevin sinifinə təyinat aldığımı bildirdi. Həmin gün bestəkar portretinin alçatmadız xəyalı artıq gerçəkliyə çevrilmişdi.

Amma cəmi bir neçə dəfə Q.Qarayevin dərsində iştirak etmək mənə nəsib oldu. Çünkü Qara müellim işi ilə əlaqədər çox vaxt Moskvada olurdu, məşğələləri isə oğlu Fərəc Qarayev aparırırdı. Lakin bu da mənə kifayət edirdi. Çünkü uşaqlıq xəyallarımın sehirlə qəhrəmanı ilə gerçəklidə ünsiyyətdə olmaq heyatda hər bir insana nəsib olmur.

O zamandan bəri çox illər ötsə də, uşaqlıq xatirələrimin qəhrəmanı olan portret dəyişilməz olaraq qəlbimdə daima yaşayır.

**Dəyişən bir odur ki, bu möhtəşəm portret  
artıq heykələ çevrilmişdir.**

Bakı, 2008-ci il.



Çingiz Aytmatov:

"Hayati dinləmək", asarlar yaratmaq, ətraf gerçekliyi həssaslıqla eks etdirərək, insanlarda nəcib hissələri oyaltmaq - budur. Büyük sanatkar Kara Karayevin ən qiymətli cəhətləri.



Qara Karayev və Dmitri Şostakoviç



Qara Karayev (1963)

Qara Karayev,  
Aslan Vəzirov və  
Mikayıllı Abdullayev

## Qara Karayev 70-ci illər

## Qara Karayev:

Bizim həyatımızın zaman gerçekliyi ilə qazanılan xarakterik cəhati, onun qeyri-adı doğunuşundadır. Lakin zaman öz təleblərini irəl sərür. Bu insanın xeyriə işləsə də, dövrün sənətkarı bu təleblərə cavab verməyə borcludur.





Qara Qarayev sevimli müəllimi D. Şostakoviç ilə  
Bakıda görüşü (70-illər)

**D. Şostakoviç:**

Qara Qarayev kimi böyük sənətkarı  
"mənim şagirdim" adlandırmadım  
təvəzükərlidən çox uzaq olardı.



D. Şostakoviç və Q. Qarayev Azərbaycan musiqi xadimlərinin arasında:  
F. Əmirov, C. Hacıyev, İ. Şostakoviç və E. Abbasova. Arxada N. Əliyevdibayov, X. Mirzazadə

70-ci illərin məzunları



Qara Qarayev  
(60-ci illərin sonu)



Qara Qarayev tələbəsi  
Azər Dadaşov ilə (60-ci illər)



Qara Qarayev tələbəsi  
S. Osmanov ilə (Türkiyə)



Qara Qarayev, Dmitri Şostakoviç və Soltan Hacıbayov

Görkəmli bəstəkar Soltan Hacıbayovun Qara Qarayev haqqında xatirələri, oğlu, mərhum bəstəkar İsmail Hacıbayovun dilindən:

"Qara Qarayev və atam hələ çox gənc iken dost olmuşlar və bir-birinin yaradıcılığına çox ciddi, kompromissiz yanaşmışdır. Atam Qarayevin şah əsəri olan "Yeddi gözəl" baletinin Azərbaycan və Sovet balet sənətinin fəxri sayırdı. Menim ilk bastalərimi müşahidə edən atam - "sən ancaq Qaranın sıvında oxuyacaqsan" - deyərək birdəfaliq qət etdi.

Atam Fransa və Amerikanın mətbuatında geniş əks-səda doğuran "Simfonik orkestr üçün konserti"ni Qara Qarayeva həsr etmişdir.



Qara Qarayev və tələbəsi İsmayıllı Hacıbayov



Qara Qarayev və Firangiz Əlizadə Pezaro festivalında, İtaliya (1976)



Ustad öz yetirməsi ilə maşq zamanı...



Ismayıllı Hacıyev Toronto şəhərində (Kanada)  
Qara Qarayevin 90 illiyinə həsr edilmiş  
konsertenin təşkilatçısı və iştirakçısı kimi



Qara Qarayev və Cövdət Hacıyev



Qara Qarayev tələbələri ilə: Royal arxasında Elnara Dadaşova, arxada, soldan sağa:  
Qalib Məmmədov, Firangız Əlizadə, İsmayıllı Hacıyev, Aydin Əzimov və başqları



Qara Qarayev bir qrup gənc bəstəkar və tələbələri ilə.  
Sağdan sola: Vəsif Adığözelov, Emin Sabitoglu və 60-ci illərin tələbələri  
Eldar Rüstəmov, Həsən Adığözelzadə. Arxada: Aydin Əzimov



Qara Qarayev müşəq zamanı. Arxa planda: Firangız Əlizadə,  
Çingiz Alımsəzadə, Elnara Dadaşova, Rüstəm Rüstəmzadə

Qara Qarayev (70-ci illərin əvvəli)



Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası Bestəkarlıq kafedrasının üzvləri.  
Sağdan sola, oturanlar: Q.Qarayev, S.Hacıbəyov, X.Mirzəzadə, Ə.Abbasov, C.Hacıyev  
Arxada: A.Əlizadə, F.Qarayev, E.Sabitoğlu



Qara Qarayev və Əşref Abbasov (60-cı illər)




Farac Qarayev və Celal Abbasov



Qara Qarayev tələbələri ilə:  
Sağdan-sola: Çingiz Almaszadə,  
Rüstəm Rüstəmzadə,  
Eldar Rüstəmov  
və İsmayıllı Hacıbəyov



Adil Bəbirov (1978-də bitmiş)



Arif Mirzayev (1969-1974)

70-ci illərin tələbələri




Q.Qarayev. 1968-ci il



Rüstam Rüstamzadə  
(1972-1977)



Çingiz Almaszadə  
(1971-1976)



Elnar Mammədov  
(1974-1979)

Qara Qarayev  
60 illik yubileyi qarşısında

...Bizim dövrümüzün zaman burulğanına düşmüs bədəye sənətə  
bəzən özünün böyük zahməti nail olduğu tapınılırlardan imtiyaz  
etməyi bacarmalıdır ki, dövrü ilə daha çox səsləşən  
bedil ifadə vəsitişərinin axtarışına başlasın...



1978-ci il

Moskva Musiqili Komediya Teatrında  
yubiley tamaşası – "Çılğın qasqoniyalı"



İştirakçılar; soldan sağa - Q.Vasiliyev (Sirano de Berjerak), V.Barinin (Kristian)



Tamaşadan sahna - ön planda T.Şırıqıa (Roksana)

Ulu Öndər Heydər Əliyev Qara Qarayevi  
60 illik yubileyi münasibəti ilə təbrik edir



## Qara Qarayevin 60 illik yubileyi



Heydar Əliyev və Qara Qarayev SSRİ və Azərbaycan incəsənat xadimləri arasında



Sovet müziqisi mədəniyyətinin görkəmli xadimləri, tələbələr Qara Qarayevi 60 illik yubileyi münasibətlə təbrik edərkən. Sağdan sola: Zakir Bağırov (nazir), Aleksandra Paxmutova (bastakar-RSFSR), Sevda İbrahimova, Firangız Əlizadə, Aqşin Əlizadə, Boris Toradze. Arxa cərgədə: Musa Mirzayev, Nəriman Məmmədov, Afaq Cəfərova, Fərəc Qarayev və başqaları.



Heydar Əliyev və Qara Qarayev Bakıda Üzeyir bəy Hacıbəyovun ev-muzeyinin açılış mərasimində, 20 noyabr 1975-ci il

**Heydər Əliyev Qara Qarayevin 60 illik yubileyni təbrik edərkən:**

...Öz yaradıcılığının 40 il ərzində parlaq istedadə, böyük qabiliyyətə malik olan Qara Qarayev tükənməz azmkarlılığı, fədakarlığı, əməksevərliyi sayəsində şanlı özü yolu keçmişdir...

...Qara Qarayevin öz tabeətinə görə milli olan əsərləri, məzmunu, ruhu, mahiyyəti etibar ilə beynəlmiləş əsərlərdir...

...Qara Qarayev Azərbaycanın müziqi sənətində yeni yollar açan, onun dünya şöhrətinini ucaldan əsərlər yaralmışdır...

...Qüdrətli istedad sahibi olan vətənpərvər sənətkar Qara Qarayev, doğma Azərbaycan mədəniyyətinin inkişafına və dünya müziqi mədəniyyəti xazinasına böyük töhfələr vermişdir...

...Qüdrətli pedaqoq, gənclərin həssas tələbkar hamisi, tərbiyəçisi Qara Qaryev...  
parlaq istedadlı müsiqicilərin neça - neça nəslini yetişdirmişdir...

...Böyük icimli xadim Qara Qarayev Xalqlar Dostluğunu möhkəmləndirmək üçün  
bu sahada böyük iş görüb. Beynəlxalq meydanda dövlətimizi ləyaqətlə təmsil edir...

...İndi Qara Qarayev yaradıcılığının çiçəkləndiyi bir dövrdədir və o, şübhəsiz  
hərəkatlı qalbi ve parlaq zəkəsi ilə öz xalqına gözəl əsərlər bəxş etmək üçün  
hala çox işlər görecəkdir.

#### Tixon Xrennikov:

Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin yaradıcılığı dünya səviyyasına  
qalmışdır və onun müsiqisi Avropa, Amerika, Yaxın və Orta Şərqi ölkələrində  
geniş yayılmışdır.

#### David Toradze:

Qara Qarayevin yaradıcılığı həməşə mənəvi həyatımızın peyki olacaqdır -  
axı Böyük İncəsanət daimidir.

#### Aleksandra Paxmutova:

Qara Qarayev... bu sənətkar heç vaxt özünü təkrar etmir, ona görə ki,  
bəstəkarın yaradıcılığında, yeni, parlaq və gözlənilməz möqamlarla rastlaşırsan.



**Qara Qarayev**

#### Nazim Hikmat:

Lelinqrad... Kirov adına Opera və Balet Teatrının səhnəsi az möcüzələr görmayıb...  
Burada rus bəstəkarlarının möhtəşəm opera və baletləri...  
Burada rus teatrının birinci dərəcəli ilduzları parlayırlar...  
...Və ... bu səhnədə, Azərbaycan incəsanətinin istedadlı nümayəndəsi  
Qara Qarayevin müəllifi olduğu yenil, müasir əsəri yaranmışdır...





Qara Qarayev və litvai dirigör  
Y. Domarkas. Vilnüs (1978)



Qara Qarayev SSRİ Bestəkarlar İttifaqı qurultayının  
iştirakçıları arasında (Moskva)



Qara Qarayev görkəmli  
incasənat xadimləri arasında.  
Sağdan sola: Əbülfət Əliyev,  
Arif Babayev, Tofiq Quliyev,  
Hacıbaba Bağırov, İslam  
Rzayev və Fərhad Xəlilov

## Qara Qarayev (1980-1982) — Ömrün son illəri




Qara Qarayev:

... ancaq mənə yaxın olan...  
Abşerondur... həmin yarınmadadır ki,  
orada Bakı var və Bakıtrafi kondilər  
onu ahatə edir. Mən bu yerləri sevirəm.  
Mən sevirləm Azərbaycanı,  
mən Bakı şəhərini sevirəm.



80-cylinder



**Qara Qarayev qızı Züleyxə ilə**



## Qara Qarayev məktəbinin nümayəndələri



## *Выпускники*

КОМПОЗИТОРСКОГО ОТДЕЛЕНИЯ ПО КЛАССУ КАРА КАРАЕВА  
Азгосконсерватории им. Усмана Гаджибекова



A horizontal row of six black and white portrait photographs of Soviet citizens from the mid-20th century. From left to right: 1. A man in a dark suit and tie. 2. A woman with short dark hair. 3. A woman with dark hair styled up. 4. A woman with short dark hair. 5. A man with a receding hairline wearing a dark suit and tie. 6. A man with dark hair wearing a dark suit and tie.



## Выпускники


КОМПОЗИТОРСКОГО ОТДЕЛЕНИЯ ПО КЛАССУ КАРА КАРАЕВА  
Азгроконсерватории им. Ибрагида Гаджикуббова



Баку - 1988



Ölməzlik...



"Bəstəkar Qara Qarayevin büst portreti" (1959).  
Müəllif Cəlal Qaryagdi.



Tahir Salahovun sanat ləvhəsi - "Qara Qarayev", 60-cı illar



Qara Qarayev və Tahir Salahov



"Bəstəkar Qara Qarayevin portreti". (1953)  
Müəllif - Adil Karimov



Q.Qarayev - A.Qalyorkinin rəsmi (1958)



"İdirlimli yollarla" baletinin müəllifinə dostluq şərh




14 gözəlin sağlığına!

(M.F.Axundov adına Azərbaycan Opera və Balet, həmçinin Leningrad Məly Opera və Balet Teatrının tamaşalarına həsr olunmuş rəsm)



Şamil Karaev za nım uprimo-  
Ot "Otechestvennyi" do "Vyetnama",  
"Şurrok", "Rastom" voоруженный,  
Pentatonnyi i dolekafonnyi.

Дружеский шарж Кукрыниксов.  
Энгрифма А.Раскина

Roman Carmen

Leningrad, A Puşkin adına  
Dram Teatrının tamaşası -  
V. Vişnevski "Nikbin facia",  
Komissar rolunda O.LebzakY.Lebedeyev, V.Sekspirin "IV Henrik" -  
tamaşasında Falstaff rolunda.  
Leningrad. M.Qorki adına Böyük Dram Teatr.

## Qara Qarayevin kino musiqisi



"Bakının işıqları" filmi (1950)




"Xəzər neftçiləri haqda dastan" filmi (1953)



"Dənizi fəth edənlər" filmi (1959)

"Bir məhəlləli iki oğlan" —  
“Двое из одного квартала” (1957)




"Uzaq sahillərdə" –  
“На дальних берегах” (1958)



Mehdi Hüseynzadə həlakından 13 il sonra  
1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına  
layiq görülmüşdür.

Qara Qarayev "Uzaq sahillərdə" filminə görə  
Ukraynada keçirilen Beynəlxalq festivalda  
yüksek mükafata layiq görülmüşdür



"Onun böyük ürəyi" —  
“Ее большое сердце”. 1958



"Leyli və Məcnun" —  
“Лейли и Меджнун”. 1961

"Leyli və Məcnun" simfonik  
poemasi musiqisinin əsasında film




"Yeddi gözəl" balet-film. 1982



Əbədiyyət...



Qara Qarayev adına Dövlət Kamera Orkestrinin kollektivi.  
Rəhbəri - Xalq artisti Teymur Göyçayev





1960-ci ildən yaşadıçı evin  
divarında memorial lövhə



Üzeyir Hacıbəyov adına Bakı Müziqî Akademiyasının  
bastakarlıq kafedrası otağının üzerinde memorial lövhə

## ГАРА ГАРАЈЕВ ПРОСПЕКТИ



### QARA QARAYEV ADINA METRO STANSİYASI



Azərbaycan poçtu



BAKİ ŞƏHƏR  
MƏDƏNİYYƏT İDARƏSİ

QARA QARAYEV  
ADINA 8N-Lİ  
MÜSİQİ  
MƏKTƏBİ





Qara Qarayevin Internet saytı. Müəllif Tariel Məmmədov

Qara Qarayev 1928 - 1993  
Konsertlər səslişməsindən

## SİMİLİ TRİO

vokal Patricia KOPATICHNSKAJA

vokal Fabio ACKERMANN

vokalca Tobias STOSIK

piano Harald ÜSSEBECER

clavinet Gerhard KRASSUTZER

Eugen, organ

QARA QARAYEV

Lingua SCHÖNBERG

Akous WEBERN

Alton BERG

Krzysztof POKORNÝ



10 Yeni 1998-ci il, wad 19:30  
Vayqəl Bələdiyyəsi, 07/1998 Məməd TEZƏ  
Gələcək AZƏRBAYCAN

Qara Qarayevin anadan olmasının  
90 illik yubileyi



**Qara Qarayev – 90**



M.Maqomayev adına  
filarmoniyada Qara Qarayevin  
90 illik yubileyinin açılışı

Yubiley konserti



Gəncə şəhərində  
Qara Qarayevin  
yubiley konserti



**Qara Qarayevin "Yeddi gözəl"  
baletinin yeni redaksiyası**



Azərbaycan Dövlət Opera və Balet  
Teatrının tamaşasından sahnələr



## AMERİKA...

Karneqi Xolda Qara Qarayevin 90 illiyinə  
həsr olunmuş yubiley konserti



Karneqi Xoll...

Azərbaycan və SSRİ Xalq artisti Fərhad Badəlbeyli, Respublikanın Əməkdar incəsənət xadimi, dirijor Azad Əliyev və Aleks Volf




Karneqi Xolda...



**FRANSA...**

Luvr muzeyində  
Qara Qarayevin  
90 illik yubiley  
konserti



**FRANSA...**

Luvr muzeyində



FRANSA...

Luvr muzeyində




tələbələrinin xatirəsində

Qara Qarayevin 90 illiyinə həsr olunmuş  
ədəbiyyat nümunələri



Q.Qarayev. 40-ci illər




Qara Qarayevin  
yaradıcılığının bibliqrafiyası

QARA QARAYEVİ ANARKÖN



ВСПОМИНАЯ КАРА КАРАЕВА

Qara Qarayev haqqında  
məqalələr toplusu  
Tərtibçi-müəllif Z.Səfərova



Qara Qarayev haqqında  
xatirələr toplusu  
Tərtibçi-müəllif N.Şəfiyeva

Qara Qarayevə həsr olunmuş  
foto sərgidən fraqmentlər



Q.Qarayev və D.Şostakoviç



Igor Stravinski





Moskvada keçirilən  
bestəkarlar qurultayında.



Qara Qarayev ilə müsahibə (1958)





Məzarın qarşısında...

## MÜNDƏRİCAT

Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilmesi haqqında	
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı	5
Tərtibçi-redaktordan	8
<b>Firəngiz Əlizadə.</b> Ustad, davamçını yetişdir!	9
Anar. Qara Qarayevin işi.	13
Qarayevlər ailəsi ( <i>fotolar</i> )	19
Qara Qarayev müəllimləri haqqında ( <i>fotolar</i> )	21
Tələbələrinin xatırələri. 1940-50-ci illər ( <i>fotolar</i> )	29
<b>Hacı Xanməmmədov.</b> Müəllim. Sanatkar. İnsan	30
Rauf Hacıyev. Müəllim və dost	31
<b>Xəyyam Mirzəzadə.</b> Musiqimizdə yeni sahifa	35
<b>Tofiq Bakixanov.</b> Xatırələrimdə... Qara Qarayev	36
Arif Məlikov. Böyük müəllim	39
Vasif Adigözəlov. Ustadımı minnətdaram	41
Musa Mirzayev. Qara Qarayev məktəbi onun hayatının davamıdır	44
Oqtay Zülfüqarov. Mənim xatırələrim	46
Qara Qarayev tələbələri ilə. 1940-50-ci illər ( <i>fotolar</i> )	49
"Xəzər neftçiləri haqqında dastan". "Dənizi fəth edənlər" filminin yaradıcı qrupunun üzvləri ( <i>fotolar</i> )	61
Qara Qarayevin 50-ci illərdə yaradığı "Yeddi gözəl" baleti ( <i>fotolar</i> )	64
"İldirilmiş yollarla" tamaşasından sahnələr ( <i>fotolar</i> )	66
Qriqori Kozintsevin "Don Kixot" filmindən fragmentlər ( <i>fotolar</i> )	68
Tələbələrinin xatırələri. 60-ci illər ( <i>fotolar</i> )	69
Leonid Qureviç. Воспоминания о городе юности и о любимом учителе Кара Карапаеве	71
<b>Sevda İbrahimova.</b> Unudulmaz sənətkar	73
Məmməd Quliyev. Unudulmaz Ustadım - Qara müəllim	75
Nərgiz Şəfiyeva. Qalbin yaddaşı	77
Vladimir Şainski. Bicerda ve navesgəda - ученик Карапаева	83
Fərəc Qarayev. "Qoya" üzərində birgə işimiz... /esse/	87
Polad Bülbüloğlu. O həmisi zəruridir!	95
Afaq Cəfərova. Ruhun böyüklüyü	99
60-ci illər ( <i>fotolar</i> )	102
Qara Qarayev SSRİ incəsənat xadimləri ilə ( <i>fotolar</i> )	114
Qara Qarayev və Azərbaycanın görkəmli musiqi xadimləri ( <i>fotolar</i> )	116

## tələbələrinini xatırəsində


Qara Qarayev və Azərbaycan mədəniyyətinin görkəmli xadimləri ( <i>fotolar</i> )	117
Qara Qarayev mühəzirə və çıxışları zamanı ( <i>fotolar</i> )	118
"Leyli və Macnun" baletindən sahnələr. 60-ci illər ( <i>fotolar</i> )	122
70-ci illər ( <i>fotolar</i> )	125
<b>Azər Dadaşov.</b> Xoşbəxtam ki, o, həmisi manimlaşdır	127
<b>İsmayıllı Hacıyev.</b> Шло тенёю проидеологизированной...	129
<b>Eldar Rüstəmov.</b> Qara Qarayev düħası	137
<b>Aydın K.Əzimov</b>	140
<b>Həsən Adıgozələzadə.</b> Qarayev ulduzu	141
İsmayıllı Hacıyev. О моем учителе	145
<b>Elnara Dadaşova.</b> Ata qəlblə müəllimimin eñiz xatırəsinə	150
İbrahim İsmayılov. Xatırələrim unudulmazdır	153
<b>Faiq Nəğıyev.</b> Həmişə faxr etdiyim insan	155
<b>Rəhilə Həsənova.</b> Zamanları yarib keçən məktub	158
<b>Cəlal Abbasov.</b> Onun qüdrəti hüdudsuzdur	161
<b>Azad Zahid.</b> Büyük müəllim Qara Qarayev	164
<b>Yaşar Xəlilov.</b> Portret ilə bağlı düşüncələr	166
Qara Qarayev 70-ci illər ( <i>fotolar</i> )	169
70-ci illərin məzuniları ( <i>fotolar</i> )	171
70-ci illərin tələbələri ( <i>fotolar</i> )	178
Qara Qarayev 60 illik yubileyi qarşısında ( <i>fotolar</i> )	179
Moskva Musiqili Komediya Teatrında yubiley tamaşası - "Çılçığın Qasqoniyali" ( <i>fotolar</i> )	180
Ulu Öndər Heydər Əliyev Qara Qarayevi 60 illik münasibəti ilə tabrik edir ( <i>fotolar</i> )	181
Qara Qarayevin 60 illik yubileyi	182
Qara Qarayev (1980-1982) - Ömrün son illəri	187
Qara Qarayev məktəbinin nümayəndələri	189
Ölməzlik...	191
Qara Qarayevin kino-musiqisi	196
Əbədiyyət...	203
Qara Qarayevin anadan olmasının 90 illik yubileyi	207
Qara Qarayevin 90 illiyinə həsr olunmuş adəbiyyat nümunələri	215
Qara Qarayeva həsr olılmış foto-sərgidən fragmentlər	216

Tərtibçi müəllif: *Nərgiz Şəfiyeva*  
Məsul redaktor: *Lala Hüseynova*  
Rusca mətnlər üzrə redaktor: *Natalya Dadaşova*  
Naşriyyat redaktoru: *Sevda Mikayılgızı*  
Tərcüməçilər: *Sevda Hüseynova*  
*Nərgiz Mahmud qızı*  
Kompüter yiğimi: *Ülviyyə Məmmədova*  
Dizayn: *Rəvan Mürsalov*  
*Şamil Qurbanov*

Çapa imzalanmışdır 10.11.2009.  
Formatı 60x90 1/8. Fiziki çap vərəqi 28.  
Ofset çap üsulu. Tirajı 1000. Sifariş 273.

Kitab "Şərq-Qərb" ASC-nin matbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.

A2f-258379



# QARA QARAYEV

tələbələrinin xatirəsində